

# Fizika

METODİK VƏSAİT

7

$$F = G \cdot \frac{M \cdot m}{r^2}$$

LAZYHO


MİRZƏLİ MURQUZOV, RASİM ABDURAZAQOV, RÖVŞƏN ƏLİYEV, DİLBƏR ƏLİYEVƏ

# FİZİKA

7

Ümumi təhsil müəssisələrinin 7-ci sinifləri üçün Fizika fənni üzrə dərsliyin  
METODİK VƏSAİTİ

©Azərbaycan Respublikası Təhsil Nazirliyi



**Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0  
International (CC BY-NC-SA 4.0)**

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə [www.trims.edu.az](http://www.trims.edu.az) saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstinad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
**bn@bakineshr.az** və **derslik@edu.gov.az**  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N E S H R



LAYİHƏ

## KİTABIN İÇİNDƏKİLƏR

DÖRSLİK KOMPLEKTİ HAQQINDA .....	3
VII SİNİF FİZİKA FƏNN KURİKULUMU .....	9
FİZİKA DÖRSLƏRİNDƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARI .....	18
MÜASİR QİYMƏTLƏNDİRMƏ .....	19

## MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEXNOLOGİYASININ ŞƏRHİ

1. MEXANİKİ HƏRƏKƏT .....	23
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ .....	38
2. QÜVVƏ .....	40
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ .....	60
3. MEXANİKİ İŞ VƏ ENERJİ .....	62
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ .....	76
4. TƏZYİQ .....	77
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ .....	99
5. SADƏ MEXANİZMLƏR. CİSİMLƏRİN TARAZLIĞI .....	101
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ .....	113
6. MEXANİKİ RƏQSLƏR VƏ DALĞALAR .....	115
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ .....	132
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR .....	133
MƏNBƏLƏR .....	143

LAYİHƏ

## DƏRSLİK KOMPLEKTİ HAQQINDA

VII sinif üçün “Fizika” dərslik komplekti Azərbaycan Respublikası Təhsil Nəzirliyinin təsdiq etdiyi “Azərbaycan Respublikasının Ümumtəhsil məktəbləri üçün Fizika fənni üzrə təhsil programı (kurikulumu) (VI–XI siniflər)” əsasında hazırlanmışdır.

Fizika fənni üzrə VII sinif dərsliyi təbiət-cəmiyyət münasibətləri baxımından şagirdlərdə mənqi, tənqidi, yaradıcı təfəkkürünün inkişafının, fənnin tədrisində yeni texnologiya və kommunikasiya vəsitələrinin tətbiq olunması bacarıqlarının formalasdırılmasını ön plana çəkmişdir. Dərslik şagirdlərdə tədqiqatçılıq, ümumiləşdirmələr apara bilmək, təqdimatlar etmək, proqnoz vermək, elmi referatlar hazırlanmaq, təbiətdə, məişətdə və texnologiyalarda baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək bacarığının formalasdırılmasına əlverişli zəmin yaradır.

Dərsliklərin komplekt şəkildə nəşr olunması təhsil prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir, müəllimin planlaşdırımdan qiyamətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir, təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır. Bu baxımdan şagirdlər məlumatlar əldə etmək üçün axtarışlara cəlb olunur, onlara fəal təlim şəraiti yaradılır. Şagirdlərin fərdi marağı nəzərə alınmaqla zəruri həyatı bacarıqların formalasdırılmasına, mənqi, tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə imkan yaradır, təlimə marağın artırır.

Dərslik komplektində fizika fənni üzrə təhsil programında (kurikulumunda) nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, təlim materiallarının oxunaqlığı, əyanılıyi, müasirliyi, qrammatik qaydaları gözlənilmişdir. Təlim materiallarında sadədən mürəkkəbə, mənqi və xronoloji ardıcılıqlı nəzərə alınmışdır. Dərslikdə öz əksini tapmış təlim materiallarının şagirdlərin yaş səviyyəsinə uyğunluğu, lakinlikliyi gözlənilmişdir.

Dərsliyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim blokları haqqında məlumat verilmişdir.


## DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU

Dərslikdə təlim materialları 6 tədris vahidində qruplaşdırılmışdır:

1. Mexaniki hərəkət
2. Qüvvə
3. Mexaniki iş və enerji
4. Təzyiq
5. Sadə mexanizmlər. Cizimlərin tarazlığı
6. Mexaniki rəqslər və dalğalar

## HƏR BİR MÖVZU ÜZRƏ TƏLİM MATERİALLARININ XARAKTERİNƏ GÖRƏ QRUPLAŞDIRILMASI

Hər bir mövzu üzrə təlim materialları xarakterinə görə aşağıdakı kimi qruplaşdırılmışdır:



**A Maraqoyatma (motivasiya).** Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya və hadisələr təsvir edilir suallarla yekunlaşır. Verilən suallar əvvəllər qazanılmış biliklərə əsaslanır və şagirdləri aktiv fəaliyyətə cəlb etməyi nəzərdə tutur.

**B Araşdırma.** Maraq yaradılan hadisələrin araşdırılmasına, bu hadisələrin səbəbnöticə əlaqələrinin müəyyən edilməsinə yönəldilmiş təcrübə, laboratoriya işləri və müxtəlif praktik tapşırıqlar verilir. Bu tapşırıqlar mövcud biliklərlə öyrənilən yeni təlim materialı arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək, səhvləri araştırmaq üçün suallar verilir.

**C İzah.** Fəaliyyət zamanı müəyyən edilən faktlarla bağlı bəzi açıqlamalar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, dərsin əsas məzmunu burada eks olunur.

**D Öyrəndiklərinizi tətbiq edin.** Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq etmək və onlara münasibət bildirmək məqsədilə verilən tapşırıqlardır.

LAYİFLƏ

**Nə öyrəndiniz?** Mövzuda əldə olunan yeni məlumatları ümumiləşdirməyə xidmət edir. Dərsdə öyrənilən yeni açar sözlərdən istifadə etməklə mövzunun xülasəsi şagirdlər tərəfindən verilir.

**Açar sözlər** – hər mövzu üzrə öyrənilən əsas anlayışlardır.

**F Öyrəndiklərinizi yoxlayın.** Hər mövzuda şagirdlərin öyrəndiklərini qiymətləndirmək, zəif cəhətlərini müəyyən etmək üçün nəzərdə tutulur. Verilən sual və tapşırıqlar mövzuda öyrənilənləri tamamlamaq, araştırma aparmaq, əlaqə yaratmaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu biliklərə dəyər vermək və onlara münasibət bildirmək məqsədi daşıyır.

**Layihə.** Evdə yerinə yetirilməsi nəzərdə tutulur. Bu layihələr eksperiment xarakteri daşıyır, onları yerinə yetirmək üçün şagirdlər kiçik nəzəri-praktik tədqiqatlar, model-ləşmələr aparırlar.

**Çalışma.** Bir və ya bir neçə mövzuya aid qazanılan biliklərin möhkəmləndirilməsini, həyatı situasiyaların və texnologiyaların iş prinsiplərinin izahına tətbiqinə yönələn problem həll etmək nəzərdə tutur.

**Praktik iş.** Qazanılan nəzəri biliklərin frontal fiziki təcrübədə tətbiqi nəzərdə tutulur.

**Ümumiləşdirici tapşırıqlar.** Tədris vahidinin sonunda bu vahid üzrə öyrənilənlərin tətbiqi ilə bağlı sual və tapşırıqlardan ibarətdir. Onlar summativ qiymətləndirməyə hazırlıq üçün də istifadə oluna bilər.

### Dərsliyin tədris vahidləri üzrə məzmunu

“*Mexaniki hərəkət*” tədris vahidində VI sinifdə ilk mərhələsinə başlanan “mexaniki hərəkət” anlayışının formalasdırılmasının məqsədyönlü davamı həyata keçirilmişdir. Təlim materialları “elmilik”, “vahidlik”, “əyanılık”, “inteqrativlik”, “generalizasiya” və “uyğurluq” kimi didaktik prinsiplər əsasında seçilmişdir. Şagirdlər fizika fənnində ilk dəfə olaraq “maddi nöqtə”, “sürət”, “yol”, “yerdəyişmə”, “təcil”, “düzxətli bərabərsürətli hərəkət”, “düzxətli dəyişənsürətli hərəkət”, “xətti sürət”, “dövretmə periodu”, “dövretmə tezliyi” anlayışları ilə tanış olur, onlar arasındaki kinematik əlaqə düsturlarını müəyyən edir, qrafik asılılıqları qurur və oxuyurlar.

“*Qüvvə*” tədris vahidində “mexaniki hərəkət” anlayışının formalasdırılmasının növbəti mərhələsi həyata keçirilir. Burada mexaniki hərəkətin kinematik təsvirindən dinamik təsvirinə keçilir: şagirdlər hərəkətin və ya sükunətin baş vermə səbəblərini öyrənirlər. İlk dəfə olaraq “qüvvə”, “ağırlıq qüvvəsi”, “elastiklik qüvvəsi”, “sürtünmə qüvvəsi”, “çəki”, “çəkisizlik”, “cazibə qüvvəsi”, “sərbəstdüşmə təcili”, “qratasiya sahəsinin intensivliyi” və s. anlayışları verilir, “Nyutonun birinci, ikinci və üçüncü qanunları” habelə “Ümumdünya cazibə qanunu”na aid “uyğunluq” prinsipi gözlənilməklə seçilən təlim materialları təqdim edilmişdir. Təlim materialını öyrənməklə şagirdlər “kütlə”, “təcil” və “sürət” anlayışlarının fiziki mahiyəti ilə tanış olur, “qarşılıqlı təsir” anlayışını daha dərindən aşadırlırlar.

“*Mexaniki iş və enerji*” tədris vahidində “Mexaniki hərəkət” anlayışının “mexaniki iş” və “enerji” anlayışları ilə formalasdırılması mərhələsi həyata keçirilir. Burada əvəzləyici qüvvənin təsiri ilə cismin yerdəyişmə prosesində görülən “mexaniki iş”, işin dəyişmə yeyinliyini xarakterizə edən “güt”, cismin işgörmə qabiliyyəti kimi

“enerji” anlayışları haqqında “əyanılık”, “müvafiqlik”, “uyğunluq”, “sistemlik” və “inteqrativlik” didaktik prinsipləri əsasında seçilən tədris materialları verilir. Şagirdlər ilk dəfə olaraq “iş”, “güt”, “potensial enerji”, “kinetik enerji”, “tam enerji” anlayışları ilə tanış edilir, onların riyazi ifadələrini öyrənir və “Enerjinin saxlanması qanunu” haqqında ilkin təsəvvürler əldə edirlər.

“Təzyiq” tədris vahidində maddələrin aqreqat halları, onların xassələri haqqında VI sinifdə verilən ilkin təsəvvürlər sistemləşdirilir, genişləndirilir və dərinləşdirilir. “Təzyiq” anlayışı haqqında ilkin təsəvvürlər formalasdırılır. Bu məqsədlə bərk cisim, maye və qazların təzyiqinin fiziki mexanizmi maraqlı məktəb eksperimentləri əsasında izah edilir, uyğun riyazi düsturlarla fərqləndirilir. Şagirdlər atmosfer təzyiqini təyin edilmə üsulu ilə tanış edilir, məişət və texnikada geniş istifadə olunan “manometr”, “barometr-aneroid” kimi cihazların quruluş və iş prinsipi öyrədilir. Burada maye və qaza batırılan cismə təsir edən arximed qüvvəsi haqqında ətraflı məlumat verilir, cisimlərin üzmə səbəbləri elementar şəkildə izah olunur. Şagirdlər üç qanunla tanış edilir: Paskal qanunu, birləşmiş qablar qanunu və Arximed qanunu.

“Sadə mexanizmlər. Cisimlərin tarazlığı”. Burada iş prinsipi “mexanikanın qızıl qaydasına” əsaslanan sadə mexanizmlərdən ling, blok, mail müstəvinin tarazlıq şərtlərini illüstrasiya etdirən sistemli tədris materialı verilir. Şagirdlər dörslikdə verilən böyük miqdard məktəb eksperimenti icra etməklə sadə mexanizmlərin tarazlıq şərtlərini sərbəst yoxlayır, elmi nəticəni müstəqil çıxarırlar. “Cisimlərin tarazlığı” mövzusunda “dayanıqlı tarazlıq”, “fərqsiz tarazlıq”, “dayanıqsız tarazlıq” anlayışları haqqında ilkin təsəvvürlər “həyatilik” və “əyanılık”, “elmilik” və “uyğunluq” didaktik prinsipləri əsasında seçilən dərs materialında əks etdirilir. Mail müstəvi nümunəsində gələcəkdə mühüm fəndaxili əlaqə obyekti olacaq “mexanizmin faydalı iş əmsali” (FİƏ) anlayışı haqqında ilk təsəvvürlər formalasdırılır, şagirdlərin məsələ həll edə bilmək bacarıqları inkişaf etdirilir.

“Mexaniki rəqslər və dalğalar” tədris vahidində “Mexaniki hərəkət” anlayışının formalasdırılmasının sonuncu mərhələsi həyata keçirilir. Burada tarazlıq nöqtəsi ətrafinda eyni trayektoriya üzrə təkrarlanan mexaniki hərəkət, – mexaniki rəqslər haqqında sistemli məlumat verilir, onu xarakterizə edən fiziki kəmiyyətlər arasındaki əlaqə düsturları çıxarılır. Mexaniki rəqslər yaylı rəqqas və ipli rəqqaslardarda öyrənilir, yeni fiziki anlayışlar olan “amplitud”, “rəqs periodu”, “rəqs tezliyi” haqqında ilk təsəvvürlər verilir. Şagirdlər həmçinin “vahidlik”, “uyğunluq”, “əyanılık” prinsipləri əsasında seçilən tədris materiallarında mexaniki rəqslərin elastik mühitlərdə yayılma prosesi, – mexaniki dalğalar haqqında da nəzəri və praktik məlumatlar əldə edir, dalğanı xarakterizə edən “dalğa uzunluğu” və “dalğa sürəti” kəmiyyətlərini təyin etməyi öyrənlər. Onlar eninə və uzununa dalğaları fərqləndirir, səs və seysmik dalğalar haqqında ilkin məlumatlar əldə edirlər.

## Dərslik komplektinin mövzular üzrə strukturu

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR
1. MEXANİKİ HƏRƏKƏT	<p>1.1. Mexaniki hərəkətin təsviri. Hərəkətin nisbiliyi</p> <p>1.2. Sürət. Düzxətli bərabərsürətli hərəkət</p> <p>1.3. Düzxətli dəyişənsürətli hərəkət</p> <p>1.4. Hərəkətin qrafik təsviri</p> <p>1.5. Çevrə üzrə bərabərsürətli hərəkət: dövretmə periodu və tezliyi</p> <p>1.6. Çevrə üzrə bərabərsürətli hərəkətdə sürət</p>
2. QÜVVƏ	<p>2.1. Qüvvə. Əvəzləyici qüvvə</p> <p>2.2. Cismi etalətliliyi. Nyutonun I qanunu</p> <p>2.3. Nyutonun II qanunu</p> <p>2.4. Nyutonun III qanunu</p> <p>2.5. Ümumdünya cazibə qanunu</p> <p>2.6. Ağırlıq qüvvəsi</p> <p>2.7. Elastiklik qüvvəsi. Huk qanunu</p> <p>2.8. Çeki Praktik iş: Yayın dərəcələnməsi və hazırlanmış dinamometrlə qüvvənin ölçülməsi</p> <p>2.9. Sürtünmə qüvvəsi</p>
3. MEXANİKİ İŞ VƏ ENERJİ	<p>3.1. Mexaniki iş</p> <p>3.2. Güc</p> <p>3.3. Enerji: potensial və kinetik enerji</p> <p>3.4. Potensial enerji nədən asılıdır?</p> <p>3.5. Kinetik enerji nədən asılıdır?</p> <p>3.6. Enerjinin saxlanması qanunu</p>

LAYİHDƏ

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR
4. TƏZYİQ	4.1. Bərk cismin təzyiqi 4.2. Qazın təzyiqi. Manometr 4.3. Mayelərin təzyiqi 4.4. Maye və qazlıarda təzyiqin ötürülməsi 4.5. Birləşmiş qablar 4.6. Hidravlik maşın 4.7. Atmosfer təzyiqi 4.8. Atmosfer təzyiqinin ölçülməsi 4.9. Arximed qanunu 4.10. Cisimlərin üzmə şərti. Gəmilərin üzməsi, havada uçma
5. SADƏ MEXANİZMLƏR. CISİMLƏRİN TARAZLIĞI	5.1. Sadə mexanizmlər. Ling 5.2. Bloklar 5.3. Mail müstəvi 5.4. Mexanikanın qızıl qaydası. Mail müstəvinin faydalı iş əmsalı 5.5. Cismen tarazlığı
6. MEXANİKİ RƏQSLƏR VƏ DALĞALAR	6.1. Rəqsi hərəkət. Mexaniki rəqslər 6.2. Rəqsi hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər 6.3. Dalğa. Mexaniki dalğalar 6.4. Mexaniki dalğaların növləri. Dalğanı xarakterizə edən fiziki kəmiyyətlər 6.5. Səs dalğaları 6.6. Səsin sürəti. Əks səda 6.7. İnsanın eşidə bilmədiyi dalğalar. Seysmik dalğalar

LAYİHE

## VII SİNİF FİZİKA FƏNN KURİKULUMU

Məzmun xətti fənn üzrə ümumi təlim nöticələrinin reallaşmasını təmin etmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hesab edilən tərkib hissəsidir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu sistemləşdirmək və təsnif etmək məqsədi daşıyır. Fizika fənninin məzmun xətləri təhsilin bütün mərhələləri üçün təlimin məqsəd və vəzifələrinə uyğun olaraq aşağıdakı kimi təyin edilmişdir:

- *Fiziki hadisələr, qanuna uyğunluqlar və qanunlar*
- *Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər*
- *Eksperimental fizika və müasir həyat*

### **Fiziki hadisələr, qanuna uyğunluqlar və qanunlar.**


Bu məzmun xəttində şagirdlərə mexaniki hərəkət, maddi nöqtə, trayektoriya, yol, yerdəyişmə, sürət və hərəkətin nisbiliyi haqqında məlumatlar verilir. Şagirdlər mexaniki hərəkətin növlərini: düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkətləri fərqləndirir, onların hərəkət tənliklərini yazır və qrafik təsvir edirlər. Şagirdlər həmçinin, əyrixətli hərəkətin ən sadə növü olan çevrə üzrə bərabərsürətli hərəkətlə tanış olur, bu hərəkəti xarakterizə edən kəmiyyətlər arasında əlaqələri müəyyən edirlər. Onlar periodik təkrarlanan mexaniki hərəkətlə, – mexaniki rəqslərlə tanış olur, rəqsi hərəkəti xarakterizə edən kəmiyyətlər arasındaki asılılıqları müəyyən edirlər. Mexaniki rəqslərin mühitdə dalğa formasında yayılmasının elmi əsaslarını öyrənir, tabiətdə müşahidə etdikləri səs dalğalarının bəzi xassələrini izah edirlər. Seysmik dalğalar haqqında bildiklərini şərh edirlər. Mexaniki iş və güc, enerji, kinetik və potensial enerji, enerjinin saxlanması qanunu haqqında sistemli, lakin sadə məlumatlar əldə edir, uyğun nəzəri biliklərini məsələ həllinə, araşdırma və layihələrin icrasına tətbiq edirlər.

### **Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.**

Bu məzmun xəttində şagirdlər qravitasiya sahəsi, qravitasiya sahəsinin intensivliyi, kütlə, ağırlıq qüvvəsi, sərbəstdüşmə təcili, cismin çekisi kimi anlayışlarla tanış edilir. Onlar Ümumdünya cazibə qanunu, Huk qanunu, Paskal qanunu, Arximed qanununu öyrənir və bu qanunların praktik həyatdadı tətbiqlərini şərh edir, nümunələr göstərir, araşdırımlar icra edirlər. Bərk cismin bəzi mexaniki xassələri: deformasiya və onun növləri, sərtlik, təzyiq, təzyiqin artırılıb, azaldılma üsulları, habelə maye və qazların təzyiqi, atmosfer təzyiqinə dair sistemli biliklər əldə edir və bu biliklər əsasında Torricelli, Paskal, Arximed təcrübələrinin elmi əsaslarını və praktik əhəmiyyətini şərh edir, müxtəlif maddələrin mexaniki xassələrinə aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər həll etmək bacarığına yiylənlərlər.

### **Eksperimental fizika və müasir həyat.**

Bu məzmun xəttini reallaşdırılması şagirdlərdə sadə ölçü cihazları xətkeşlə məsafələrin, qollu tərəzi ilə cismin kütləsini, saniyəölçənlə gedilən yola sərf edilən zamanı, dinamometrlə qüvvəni, barometr-aneroid vasitəsilə atmosfer təzyiqini ölçür və hündürlüyü təyin edə bilmək bacarıqları formalaşır. Onlar mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu şərh edir.



## VII SİNİF ÜZRƏ MƏZMUN STANDARTLARI

### VII sinfin sonunda şagird:

- mexaniki hadisələrin başvermə səbəblərini şərh edir, onlara aid məsələlər qurur və həll edir;
- mexaniki hərəkəti əlamətlərinə görə fərqləndirir, müşahidələrini ümumiləşdirib təqdim edir;
- qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir və onlara aid sadə məsələlər həll edir;
- maddələrin mexaniki xassələrini izah edir, onlara dair sadə məsələlər həll edir;
- təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qüvvəsinin rolunu şərh edir, təbiət qüvvələrinə aid sadə məsələlər qurur və həll edir;
- mexaniki hadisələrə aid təcrübələr aparır, fiziki kəmiyyətləri ölçür və hesablamalar aparır;
- istehsalatda istifadə olunan mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.

### Məzmun xətləri üzrə əsas və alt-standartlar

#### 1. Fiziki hadisələr, qanuna uyğunluqlar, qanunlar

##### Şagird:

1.1. *Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.*

1.1.1. Mexaniki hadisələri və onların baş vermə səbəblərini şərh edir.

1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir.

1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir.

1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir.

#### 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər

##### Şagird:

2.1. *Materiyanın formalarına dair bilik və bacarıqlar nümayiş etdirir*

2.1.1. Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir.

2.1.2. Qravitasiya sahəsinə dair məsələlər həll edir.

2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir.

2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.

2.2. *Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.*

2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir.

2.2.2. Ağırlıq, çəki, elastiklik və sürtünmə qüvvələrini fərqləndirir.

2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir.

#### 3. Eksperimental fizika və müasir həyat

##### Şagird:

3.1. *Təcrübələr aparır, nəticələri təqdim edir.*

3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.

3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.

3.2. *Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.*

3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplerini izah edir.

3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.

## FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ

Cədvəldə kurikulumda tələb olunan bacarıqlar əsasında tövsiyə olunan illik iş planı verilmişdir. İş planı həftədə 2 saat olmaqla ildə 34 həftəyə cəmi 68 saata nəzərdə tutulmuşdur. Fənn müəllimi sinfinin ümumi təlim nəticəsi əsasında tövsiyə olunan illik planlaşdırılma nümunəsinə müəyyən dəyişikliklər edə bilər.

TƏDRİS VAHİDLƏRİ, DƏRSİN NÖMRƏSİ VƏ MÖVZULAR	Məzmun xətti 1				Məzmun xətti 2				Məzmun xətti 3				Saatlar			
	M.st. 1.1		M.st. 2.1		M.st. 2.2		M.st. 3.1		M.st. 3.2							
	1.1.1	1.1.2	1.1.3	1.1.4	2.1.1	2.1.2	2.1.3	2.1.4	2.2.1	2.2.2	2.2.3	3.1.1	3.1.2	3.2.1	3.2.2	
1. Məchaniki hərəkətin təsviri. Hərəkətin nisbiliyi	+	+	+									+				1
2. Sürət. Düzxətli bərabərsürətli hərəkət	+	+	+	+								+				1
3. Məsələ həlli			+													1
4. Düzxətli dəyişənsürətli hərəkət	+	+	+													1
5. Hərəkətin qrafik təsviri	+	+														1
6. Məsələ həlli			+													1
7. Çevrə üzrə bərabərsürətli hərəkət: dövretmə periodu və tezliyi		+	+	+								+	+			1
8. Çevrə üzrə bərabərsürətli hərəkətdə sürət		+	+	+								+				1
9. Məsələ həlli			+													1
10. Kiçik summativ qiymətləndirmə-1																1
11. Qüvvə. Əvəzlayıcı qüvvə	+		+									+	+			1
12. Cisinin ətalətliliyi. Nyutonun I qanunu	+		+									+				1
13. Nyutonun II qanunu	+	+	+									+				1
14. Məsələ həlli			+			+										1
15. Nyutonun III qanunu	+		+	+								+				1
16. Ümumdünya cəzibə qanunu				+	+	+		+								1
17. Ağırlıq qüvvəsi					+				+	+	+					1
18. Məsələ həlli	+								+	+	+					1
19. Elastiliklik qüvvəsi. Hük qanunu							+	+		+	+	+	+	+	+	1
20. Çəki.					+				+	+	+					1
21. Praktik iş: Yayın dərcələnməsi												+	+			1
22. Sürtünmə qüvvəsi										+	+	+	+	+	+	1
23. Məsələ həlli					+	+										1
24. Kiçik summativ qiymətləndirmə-2																1
25. Məchaniki iş		+	+									+	+			1
26. Güc		+	+									+				1
27. Məsələ həlli		+	+													1
28. Enerji: potensial və kinetik enerji		+	+									+				1
29. Potensial enerji nədən asılıdır?			+	+				+				+				1
30. Kinetik enerji nədən asılıdır?		+	+									+				1
31. Məsələ həlli			+													1
32. Enerjinin saxlanması qanunu		+	+	+								+				1
33. Kiçik summativ qiymətləndirmə-3																1

LA YAHOO

**TƏDRİS VAHİDLƏRİ,  
DƏRSİN NÖMRƏSİ VƏ  
MÖVZULAR**

	Məzmun xətti 1	Məzmun xətti 2				Məzmun xətti 3		Saatlar								
		M.st. 1.1		M.st. 2.1	M.st. 2.2	M.st. 3.1	M.st. 3.2									
		1.1.1	1.1.2	1.1.3	1.1.4	2.1.1	2.1.2	2.1.3	2.2.1	2.2.2	2.2.3	3.1.1	3.1.2	3.2.1	3.2.2	
4. Təzyiq	34. Bərk cisinin təzyiqi															1
	35. Məsələ həlli															1
	36. Qazın təzyiqi. Manometr															1
	37. Mayelerin təzyiqi															1
	38. Maye və qazlarda təzyiqin ölçülməsi															1
	39. Birloşmiş qabalar															1
	40. Hidravlik maşın															1
	41. Məsələ həlli															1
	42. Atmosfer təzyiqi															1
	43. Atmosfer təzyiqinin ölçülməsi															1
	44. Arximed qanunu															1
	45. Məsələ həlli															1
	46. Cisimlərin üzmə şərti. Gəmilərin füzməsi, havada uçma															1
	47. Kiçik summativ qiymətləndirmə-4															1
5. Sədə mehanizmlər. Cisimlərin tarazlığı	48. Sədə mehanizmlər. Ling															1
	49. Bloklar															1
	50. Məsələ həlli															1
	51. Mail müstəvəi															1
	52. Məxanikanın qızıl qaydası. Mail müstəvinin faydalı iş əmsalı															1
	53. Məsələ həlli															1
	54. Cisinin tarazlığı															1
	55. Məsələ həlli															1
	56. Kiçik summativ qiymətləndirmə-5															1
6. Məxaniki rəqslər və dalğalar	57. Rəqsi hərəkət. Məxaniki rəqslər															1
	58. Rəqsi hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər															1
	59. Məsələ həlli															1
	60. Dalğa. Məxaniki dalğalar															1
	61. Məxaniki dalğaların növləri. Dalğanı xarakterizə edən fiziki kəmiyyətlər															1
	62. Məsələ həlli															1
	63. Səs dalğaları															1
	64. Səsin sürəti. Öks səda															1
	65. Məsələ həlli															1
	66. İnsanın eşidə bilmədiyi dalğalar. Seysmik dalğalar															1
	67. Ümumi təkrar															1
	68. Kiçik summativ qiymətləndirmə-6															1

LAYHE

## İLLİK PLANLAŞDIRMA NÜMUNƏSİ

Tarix (həftələrlə)	Qiymətləndirme üsul və vəsítələri	Mövzu üzrə ayırılmış vaxt
<b>Resurslar</b>		
<b>İnteqrasiya</b>		
<b>Mövzular</b>	Mexaniki iş	Güç
<b>Fəsil</b>	<b>3. MEXANİK İŞ VƏ ENERJİ</b>	
<b>Mövzular üzrə reallaşdırılan standartlar</b>	<p>1.1.2.</p> <p>1.1.3.</p> <p>3.1.1.</p> <p>3.1.2.</p> <p>1.1.2.</p> <p>1.1.3.</p> <p>3.1.2.</p> <p>1.1.2.</p> <p>1.1.3.</p> <p>3.1.1.</p>	<p>C.1.2.1., Dərslik, mexaniki işə aid elektron təqdimatlar, iş vərəqləri, müşahidə vərəqləri, plakaflar, dinamometr, tircik(3adəd), sap, xətkəs, "Fizikadan multimedia" diskı , kompüter, proyektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Riy.1.3.1., Riy.4.1.1., Riy.4.2.1., Riy.5.1.1., Internet saytları: <a href="http://portal.edu.az/index.php?r=eresource/view&amp;id=2&amp;lang=a">http://portal.edu.az/index.php?r=eresource/view&amp;id=2&amp;lang=a</a> <a href="http://www.youtube.com/watch?v=fvuxifGLnY9o">http://www.youtube.com/watch?v=fvuxifGLnY9o</a> T-1.2.2.1.]</p> <p>C.1.2.1., Dərslik, iş vərəqləri, Gücə aid plakaflar, yüksək dəstsi, dinamometr, səniyyədən, xətkəs, "Fizikadan multimedia" diskı Riy.4.1.1., kompüter, projektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Internet saytları: <a href="http://class-fizika.narod.ru/">http://class-fizika.narod.ru/</a> Riy.5.1.1., <a href="http://www.youtube.com/watch?v=d_vlSaM0LWU">http://www.youtube.com/watch?v=d_vlSaM0LWU</a> T-1.2.2.1.]</p> <p>C.1.2.1., C.1.2.2., Dərslik, iş vərəqləri, Gücə aid məsələ hallini əks etdirən plakaflar, tabaşır, məsələ həllinə aid təqdimatlar, "Fizikadan multimedia" diskı , kompüter, projektor, interaktiv lövhə Riy.1.2.4., (mimio və ya "Promethean"). Internet saytları: Riy.1.3.1., <a href="http://www.youtube.com/watch?v=ISsTbb3_CE">http://www.youtube.com/watch?v=ISsTbb3_CE</a> Riy.4.1.1., Riy.5.1.1.</p> <p>C.1.2.1., Riy.5.1.1., Dərslik, iş vərəqləri, plakaflar, tiflisi yaylı sistem, ip, qayçı, metal kürəcik, "Fizikadan multimedia" diskı , kompüter, proyektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Internet saytları: <a href="http://portal.edu.az/index.php?r=eresource/view&amp;id=2&amp;lang=a">http://portal.edu.az/index.php?r=eresource/view&amp;id=2&amp;lang=a</a> <a href="http://www.youtube.com/watch?v=e2gMDA53-ME">http://www.youtube.com/watch?v=e2gMDA53-ME</a> <a href="http://www.youtube.com/watch?v=Fw2JFcQBMic">http://www.youtube.com/watch?v=Fw2JFcQBMic</a></p>

Tarix (həftələrlə)	Qiymətləndirme üsul və vəsiyətləri	
<b>Mövzu üzrə ayırılmış vaxt</b>		
<b>Resurslar</b>		
<b>İnteqrasiya</b>	<p>Dörslik, iş vərəqləri, müşahidə vərəqləri, potensial enerjiyə aid plakatlar, çəki dasları, dinamometr, xalkes, yay, elektron təqdimat, "Fizikadan multimedia" diski, kompüter, projektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Internet saytları:  <a href="http://klass-fizika.narod.ru/index.php?i=eresource/view&amp;id=2&amp;lang=az">http://klass-fizika.narod.ru/index.php?i=eresource/view&amp;id=2&amp;lang=az</a>  <a href="http://asanzifika.blogspot.com/">http://asanzifika.blogspot.com/</a></p>	<p>Müşahidə (müsbət vərəqləri).  Rubrik (nəfisliyət səviyyələri üzrə qiymətləndirme şkalası).  Tapsırıqverme (çalışmalar).</p> <p>Yanvar 15-ci həftə</p>
<b>Mövzular</b>	<p>Potensial enerji nədən asılıdır?</p> <p>Kinetik enerji nədən asılıdır?</p>	<p>Dörslik, iş vərəqləri, müşahidə vərəqləri, kinetik enerjiyə aid plakatlar, nov, stativ, eyni ölçülü polad və alüminium kütəcik, karandas, elektron təqdimat, "Fizikadan multimedia" diski, kompüter, projektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Internet saytları:  <a href="http://asanzifika.blogspot.com/">http://asanzifika.blogspot.com/</a>  <a href="http://www.youtube.com/watch?v=Fw27FcNQBMc">http://www.youtube.com/watch?v=Fw27FcNQBMc</a></p>
<b>Fəsil</b>	<p><b>3. MEXANİK İŞ VƏ ENERJİ</b></p>	
<b>Mövzular üzrə reallaşdırılan standartlar</b>	<p>1.1.3. 1.1.4. 2.1.4. 3.1.1.</p> <p>1.1.2. 1.1.3. 2.1.4. 3.1.1.</p> <p>1.1.3.</p>	<p>Dörslik, iş vərəqləri, müşahidə vərəqləri, plakat, tabəsir, oxuna sap bağlılmış disk, şatıv, arabacılıq, tribometr, mail müstəvi, xalkes, sənayeölçən, tərazi, çəki dasları, elektron təqdimat, "Fizikadan multimedia" diski, kompüter, projektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Internet saytları:  <a href="http://portal.edu.az/index.php?i=eresource/view&amp;d=2&amp;lang=az">http://portal.edu.az/index.php?i=eresource/view&amp;d=2&amp;lang=az</a>  <a href="http://www.youtube.com/watch?v=KXINVhidenY">http://www.youtube.com/watch?v=KXINVhidenY</a></p> <p>1.1.2. 1.1.3. 1.1.4. 3.1.1.</p>

## FƏNLƏRARASI İNTEQRASIYA

Fənlərarası integrasiyanın olduqca böyük əhəmiyyətə malikdir. Fizikanın digər fənlərlə integrasiya imkanları özünəməxsus xüsusiyyətlərə malikdir.

**1. Riyaziyyat.** Fizika və riyaziyyat kurslarının əlaqəsini xüsusilə qeyd etmək lazımdır, çünkü elmi-metod kimi riyaziyyatın əhəmiyyəti fizikanın tədrisində geniş əks olunur. Fizikanın qanunları əsaslandırıldığda, fizikanın bəzi müddəalarını isbat etdikdə, laboratoriya işlərində riyazi düsturlardan istifadə olunur.

**2. Kimya.** Fizika və kimya kurslarının əlaqəsi üçün anlayışların öyrənilmə vaxtının uyğunlaşdırılması, bu fənlər üçün anlayışların və qanunların tədricən formalasdırılması, materialın öyrənilməsində eyni işin təkrarının aradan qaldırılması çox vacibdir. Kimyanı öyrənməyə başlayana qədər şagirdlər artıq fizika kursunda “atom”, “molekul”, “ion”, “maddə” kimi anlayışlara yiyələndiklərindən, uyğun biliklərə əsaslanmaq olar.

**3. Həyat bilgisi.** Fizika materiya, maddə, cisim, canlı və cansız təbiətdə baş verən bütün proseslərin müəyyən qanuna uyğunluqlarını şagirdlərin həyat bilgisində öyrəndiyi biliklərə əsaslanaraq əlaqələndirir.

**4. Coğrafiya.** Fizika ilə coğrafiya kursunun əlaqələri olduqca geniş miqyaslıdır. Bir çox təbiət hadisəsi, məsələn, küləyin əsməsi, seysmik dalğalar, atmosfer və onun quruluşu, cisimlərin üzməsi, böyük su dövranı və s. biliklərin öyrənilməsində bu fənlərin qarşılıqlı əlaqəsi çox əhəmiyyətlidir.

**5. Texnologiya.** Fizikanın tədrisi ilə texnologiyanın özünəməxsus əlaqəsi özünü araşdırma və layihələrin hazırlanmasında və icrasında əmək təlimindən qazanılan praktik bilik və bacarıqlardan istifadə edilməsində göstərir.

**6. İnformatika.** Informatikadan qazanılan bütün texniki biliklər fizikaya əsaslanır. Şagirdlər informasiya və kommunikasiya texnologiyalarının inkişafında fizikanın rolunu əlaqələndirir, elektron dərs vəsaitlərindən istifadə edir, təqdimatlar hazırlayır.

**7. Musiqi.** Fizikanın səs bölməsini öyrəndikdə musiqi dərsindən öyrənilən səslərə əsaslanaraq əlaqə yaratmaq olar.

**8. Təsviri incəsənət.** Fizikadan icra olunan araşdırımaların təsvirlərini iş vərəqlərində çəkmək, qrup təqdimatlarının hazırlanmasında təsviri incəsənətdən qazanılan biliklər çox böyük əhəmiyyətə malikdir.

Fənlərarası integrasiya haqqında cədvəlin göstərişləri üzərində ayrıca dayanmaq lazımdır. Onlar fizika müəlliminə şagirdlərin başqa fənlərdən qazandığı hansı biliklərdən hər mövzunun öyrənilməsində istifadə edə bilməsini təyin etməkdə kömək edir. Müəllim dərsə hazırlanışında fənlərarası integrasiya cədvəlində göstərilmiş materialı bilməsi məqsədə uyğundur. Bu zaman müəllimin zəhmətinin əvəzi dəfələrlə çıxır və müəllim nüfuzu yüksəlir. Eyni zamanda bu məktəbdə işləyən müəllimlərin arasında əlaqənin yaranmasına və güclənməsinə xidmət edir.

## FƏNLƏRASI İNTƏQRASİYA CƏDVƏLİ

BÖLMƏ VƏ MÖVZULAR		FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ
1. Mexaniki hərəkət	1. Mexaniki hərəkətin təsviri. Hərəkətin nisbiliyi	C.-1.2.1., C.-2.1.4., Riy.-1.3.1., Riy.-5.1.1., Tex.-2.2.1.
	2. Sürat. Düzxətli bərabərsürətli hərəkət	C.-1.2.1., C.-2.1.3., Riy.-1.3.1., Riy.-5.1.1., İnf.-1.2.3., Tex.-2.2.1.
	3. Məsələ həlli	C.-1.2.2., C.-2.1.4., Riy.-1.3.1., Riy.-1.2.4., Riy.-4.1.1.
	4. Düzxətli dəyişənsürətli hərəkət	C.-2.1.3., İnf.-1.2.3.
	5. Hərəkətin qrafik təsviri	C.-1.2.1., Riy.-1.1.3., Riy.-1.3.1., Tex.-2.2.1.
	7. Məsələ həlli	C.-1.2.2., Riy.-1.2.4., Riy.-1.3.1., Riy.-4.1.1.
	6. Çevrə üzrə bərabərsürətli hərəkət: dövretmə period və tezliyi, dairəvi tezlik	C.-1.2.1., C.-2.1.3., C.-2.1.4., Riy.-1.3.1., İnf.-1.2.3., Tex.-2.2.1.
	8. Məsələ sürət	C.-1.2.2., C.-2.1.3., Riy.-1.3.1., Riy.-5.1.1., İnf.-1.2.3., Tex.-2.2.1.
2. Mexaniki hərəkəti doğuran səbəb	10. Qüvvə. Əvəzləyici qüvvə	C.-1.2.1., Riy.-1.3.1., Riy.-4.1.1., Riy.-4.2.1., Riy.-5.1.1., Kim.-1.2.1., İnf.-2.1.2., H-b.-1.1.1., Tex.-2.2.1., T-i.-2.2.1.
	11. Cisinin etalətliliyi. Nyutonun I qanunu	C.-1.2.1., Riy.-5.1.1., Kim.-1.2.1., İnf.-2.1.2., H-b.-1.1.1.
	12. Nyutonun II qanunu	C.-1.2.1., Riy.-5.1.1., B.-4.1.1.
	13. Məsələ həlli	C.-1.2.2., Riy.-1.2.4., Riy.-1.3.1., Riy.-4.1.1.
	14. Nyutonun III qanunu	C.-1.2.1., C.-1.2.2., Riy.-1.2.5., Riy.-1.3.1., Riy.-5.1.1., Tex.-2.2.1.
	16. Ümumdünya cazibə qanunu	C.-1.2.1., C.-1.2.2., C.-2.1.4., Riy.-1.2.5., Riy.-5.1.1., Kim.-1.2.1., İnf.-2.1.2., H-b.-1.1.1.
	17. Ağırlıq qüvvəsi	C.-1.2.1., C.-1.2.2., Riy.-1.2.5., Riy.-5.1.1., B.-4.1.1., Kim.-1.2.1., İnf.-2.1.2., H-b.-1.1.1., B.-4.1.1.
	18. Məsələ həlli	C.-1.2.2., Riy.-1.2.4., Riy.-1.2.5., Riy.-5.1.2.
	19. Elastiklik qüvvəsi. Hük qanunu	İnf.-2.1.2., H.B.-1.1.1., Tex.-2.2.1., Riy.-5.1.1., Kim.-1.1.1., Kim.-1.2.1.
	20. Çəki	Riy.-1.3.1., Riy.-4.1.1., Riy.-4.2.1., Tex.-2.2.1.,
	21. Praktik iş: Yayın dərəcələnməsi	C.-1.2.1., Riy.-5.1.1., B.-4.1.1., Kim.-1.2.1., İnf.-2.1.2., H-b.-1.1.1.
	22. Sürtünmə qüvvəsi	Riy.-5.1.1., B.-4.1.1., İnf.-2.1.2., H-b.-1.1.1.
3. Mexaniki iş və enerji	23. Məsələ həlli	C.-1.2.2., Riy.-1.2.4., Riy.-1.2.5., Riy.-1.3.1., Riy.-4.1.1.
	25. Mexaniki iş	C.-1.2.1., Riy.-1.3.1., Riy.-4.1.1., Riy.-4.2.1., Riy.-5.1.1., Tex.-2.2.1., T-i.-2.2.1.
	26. Güç	C.-1.2.1., Riy.-4.1.1., Riy.-4.2.1., Riy.-5.1.1., T-i.-2.2.1..
	27. Məsələ həlli	C.-1.2.1., C.-1.2.2., Riy.-1.2.4., Riy.-1.3.1., Riy.-4.1.1. Riy.-5.1.1.
	28. Enerji: potensial və kinetik enerji	C.-1.2.1., Riy.-5.1.1.
	29. Potensial enerji nədən asılıdır?	C.-1.2.1., Riy.-1.3.1., Riy.-5.1.1., Tex.-2.2.1.
	30. Kinetik enerji nədən asılıdır?	C.-1.2.1., Riy.-1.3.1., Riy.-4.1.1., Riy.-4.2.1., Riy.-5.1.1., Tex.-2.2.1., T-i.-2.2.1.
	31 Məsələ həlli	C.-1.2.1., Riy.-1.2.4., Riy.-1.3.1., Riy.-4.1.1., Riy.-5.1.1., C.-1.2.2.
	32. Enerjinin saxlanması qanunu	C.-1.2.1., Riy.-1.2.4., Riy.-1.3.1., Riy.-4.1.1. Riy.-5.1.1., C.-1.2.2.

LAYHE

4. Təzyiq	34. Bərk cismin təzyiqi	İnf.-2.1.2., H.B-1.1.1., Riy.-4.1.1., Riy.-4.2.1., Riy.-5.1.1., Kim.-1.1.1., Kim.-1.2.1., T-i.-2.2.1.
	35. Məsələ həlli	Riy.-1.2.4., Riy.-4.1.1., C.-1.2.2.
	36. Qazın təzyiqi. Manometr	İnf.-2.1.2., H.B-1.1.1., Riy.-1.2.4., Riy.-4.1.1., Riy.-5.1.1., Kim.-1.1.1., Kim.-1.2.1., C.-1.2.2.
	37. Mayelərin təzyiqi	İnf.-2.1.2., H.B-1.1.1., Riy.-1.2.4., Riy.-4.1.1., Riy.-5.1.1., Kim.-1.1.1., Kim.-1.2.1., C.-1.2.2.
	38. Maye və qazlarda təzyiqin ölçülməsi	İnf.-2.1.2., H.B-1.1.1., Riy.-1.2.4., Riy.-4.1.1., Riy.-5.1.1., Kim.-1.1.1., Kim.-1.2.1., C.-1.2.2.
	39. Birləşmiş qablar	İnf.-2.1.2., H.B-1.1.1., Riy.-1.2.4., Riy.-1.3.1., Riy.-4.1.1., Riy.-5.1.1., Kim.-1.1.1., Kim.-1.2.1., C.-1.2.2., C.-2.1.4., Tex.-2.2.1.
	40. Hidravlik maşın	İnf.-2.1.2., H.B-1.1.1., Riy.-1.3.1., Riy.-5.1.1., Kim.-1.1.1., Kim.-1.2.1., Tex.-2.2.1., C.-2.1.4.
	41. Məsələ həlli	Riy.-1.2.4., Riy.-4.1.1., C.-1.2.2., Kim.-1.2.1.
	42. Atmosfer təzyiqi	İnf.-2.1.2., H.B-1.1.1., Riy.-1.3.1., Riy.-4.1.1., Riy.-4.2.1., Riy.-5.1.1., Kim.-1.1.1., Kim.-1.2.1., T-i.-2.2.1., Tex.-2.2.1.
	43. Atmosfer təzyiqinin ölçülməsi	Riy.-4.1.1., Riy.-4.2.1., T-i.-2.2.1.
5. Sədə mekanizmlər. Cisimlərin tarazlığı	44. Arximed qanunu	İnf.-2.1.2., H.B-1.1.1., Riy.-5.1.1., Kim.-1.1.1., Kim.-1.2.1.
	45. Məsələ həlli	Riy.-1.2.4., Riy.-1.2.5., Riy.-4.1.1., Riy.-4.2.1., Riy.-5.1.2. T-i.-2.2.1., C.-1.2.2.
	46. Cisimlərin üzmə şərti: gəmilərin üzməsi, havada uçma	İnf.-2.1.2., H.B-1.1.1., Riy.-1.3.1., Riy.-5.1.1., Kim.-1.1.1., Kim.-1.2.1., Tex.-2.1.1., Tex.-2.2.1.
	47. Sadə mexanizmlər. Ling	C.-2.1.4., Riy.-1.3.1., Riy.-5.1.1., Tex.-2.1.1.
	48. Bloklar	C.-2.1.4., Riy.-1.3.1., Riy.-5.1.1., Tex.-2.1.1.
	49. Məsələ həlli	C.-2.1.4., Riy.-1.2.4., Riy.-1.2.5., Riy.-5.1.1., Riy.-5.1.2.
	50. Mail müstəvəi	C.-2.1.4., Riy.-1.3.1., Riy.-5.1.1., Tex.-2.1.1., Tex.-2.2.1.
	51. Mexanikanın qızıl qaydası. Mail müstəvinin faydalı iş əmsali	C.-2.1.4., Riy.-5.1.1.
	52. Məsələ həlli	C.-2.1.4., Riy.-1.2.4., Riy.-1.2.5., Riy.-5.1.1., Riy.-5.1.2.
	53. Cisimlərin tarazlığı	C.-2.1.4., Riy.-1.3.1., Riy.-5.1.1., Tex.-2.1.1.
	54. Məsələ həlli	C.-2.1.4., Riy.-1.2.4., Riy.-1.2.5., Riy.-5.1.1., Riy.-5.1.2.
6. Mənəniyi rəqlər və dalğalar	55. Məsələ həlli	C.-2.1.4., Riy.-1.2.4., Riy.-1.2.5., Riy.-5.1.1., Riy.-5.1.2.
	56. Rəqs hərəkəti. Mexaniki rəqsler	C.-1.2.1., C.-2.1.3., İnf.1.2.3., Riy.-5.1.1.
	57. Rəqs hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər	C.-1.2.1., C.-2.1.3., İnf.1.2.3., Riy.-5.1.1.
	58. Məsələ həlli	C.1.2.2., Riy.-1.2.4., Riy.-1.3.1., Riy.-4.1.1.
	59. Dalğa. Mexaniki dalğalar	C.-1.2.1., C.-2.1.3., İnf.1.2.3., Riy.-5.1.1.
	60. Mexaniki dalğaların növləri. Dalğanı xarakterizə edən fiziki kəmiyyətlər	C.-1.2.1., C.-2.1.3., İnf.1.2.3., Riy.-5.1.1.
	61. Məsələ həlli	C.1.2.2., Riy.-1.2.4., Riy.-1.3.1., Riy.-4.1.1.
	62. Səs dalğaları	C.-1.2.1., C.-2.1.3., İnf.1.2.3., Riy.-5.1.1.
	63. Səsin sürəti. Öks səda	C.-1.2.1., C.-2.1.3., İnf.1.2.3., Riy.-5.1.1.
	64. Məsələ həlli	C.1.2.2., Riy.-1.2.4., Riy.-1.3.1., Riy.-4.1.1.
	65. İnsanın eşidə bilmədiyi dalğalar. Seysmik dalğalar	C.-1.2.1., C.-2.1.3., İnf.1.2.3., Riy.-5.1.1.

Riy. – Riyaziyyat, H-b. – Həyat bilgisi, Tex. – Texnologiya, T-i. – Təsviri incəsənət, İnf – İnformatika, Mus. – Musiqi, C-coğrafyya, Kim. – Kimya.

LAYİHE

## ŞAGİRD NAILİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ PRİNSİPLƏRİ VƏ ÜSULLARI

Müasir məktəbdaxili qiymətləndirmə məqsədinə, rol və vəzifələrinə, növlərinə, xüsusiyyətlərinə, meyar və göstəricilərinə, üsul və vasitələrinə görə fərqlənir. Müasir qiymətləndirmədə məzmun standartlarının mənimsənilməsi, şagirdin qazandığı dəyərlər qiymətləndirilir. Bu qiymətləndirmə müəllimin subyektiv rəyinə əsaslanır, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir, qiymətləndirmə standartları əsasında qurulur, daha obyektiv, dəqiq, adekvat və sistemli həyata keçirilir. Müasir məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ kimi növlərə bölünür.

*Diaqnostik* qiymətləndirmə fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik qiymətləndirmə şəraitə görə təlim məqsədləri və strategiyalarında çəvik dəyişikliklər aparmağa, şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. Diaqnostik qiymətləndirmə rəsmi xarakter daşıdır, rəqəmdən istifadə olunmur, nəticələr müəllimin şəxsi qeyd dəftərində eks olunur.

*Formativ* qiymətləndirmə təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris prosesinin düzgün istiqamətləndirilməsini, səmərəliliyini, şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir, şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaratır.

*Summativ* qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımlının və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmə məzmun standartlarının mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Bu qiymətləndirmə kiçik (KSQ) və böyük (BSQ) summativ qiymətləndirmə olaraq iki növdən ibarətdir. KSQ, adətən, tədris vahidlərinin sonunda, BSQ isə yalnız buraxılış siniflərində aparılması nəzərdə tutulur və ildə iki dəfə, yarımillərin sonunda aparılır. Şagirdə yarımillik qiymət çıxarmaq üçün bu düsturdan istifadə olunur:

$$Y_{1,2} = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n} \cdot \frac{40}{100} + BSQ_{1,2} \cdot \frac{60}{100} .$$

VII sinifda BSQ nəzərdə tutulmadığından yarımillik qiymət çıxarmaq üçün sadələşdirilmiş düsturdan istifadə olunur:

$$Y_{1,2} = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n} .$$

Burada  $Y_1$  və  $Y_2$  – şagirdin I və II yarımlı üzrə qiymətini,  $ksq_1$ ,  $ksq_2$ , ...,  $ksq_n$  – şagirdin müvafiq yarımlı ərzində kiçik summativ qiymətləndirmələrinin nəticələrini,  $n$  – müvafiq yarımlıda keçirilən kiçik summativ qiymətləndirmələrin sayıını bildirir. Yarımillik qiymətlərə görə illik qiymət çıxarılır. Aşağıdakı cədvəldə şagirdin yarımilliklərdə aldığı qiymətlərə görə illik qiymətin müəyyənləşdirilməsi qaydası göstərilmişdir.

Y1	Y2	İllik
2	2	2
2	3	3
2	4	3
2	5	4

Y1	Y2	İllik
3	2	2
3	3	3
3	4	4
3	5	4

Y1	Y2	İllik
4	2	2
4	3	4
4	4	4
4	5	5

Y1	Y2	İllik
5	2	2
5	3	4
5	4	5
5	5	5

# TƏDRİS VAHİDİ – 1

## MEXANİKİ HƏRƏKƏT

### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.1. Mexaniki hadisələri və onların baş vermə səbəblərini şərh edir.
- 1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir.
- 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir.
- 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir.
- 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
- 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **9 saat**

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

---

## Dərs 1 / Mövzu: MEXANİKİ HƏRƏKƏTİN TƏSVİRİ. HƏRƏKƏTİN NİSBİLİYİ

Alt STANDARTLAR	1.1.1. Mexaniki hadisələri və onların baş vermə səbəblərini şərh edir. 1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"><li>• Mexaniki hərəkəti izah edir.</li><li>• Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirir.</li><li>• Mexaniki hərəkətə dair sadə təcrübələr aparır.</li><li>• Mexaniki hərəkətin nisbiliyinə dair müşahidələrini təqdim edir.</li><li>• Mexaniki hərəkətin nisbiliyinə dair müxtəlif xarakterli məsələlər həll edir.</li></ul>

Şagirdlər dərsliyin quruluşu və ondan istifadə qaydaları ilə tanış edilir. Sonra, “əqli hücum” strategiyasından istifadə oluna bilər. Bu zaman “Həyat bilgisi”, “Coğrafiya” və “İnformatika” ilə fənlərarası əlaqədən istifadə etmək məqsədəuyğundur. Eyni zamanda, şagirdlərin gündəlik həyatlarında müşahidə etdikləri hərəkətlərə əsaslanmaqla da diaqnostik qiymətləndirmə aparıla bilər.

**A** Mexaniki hərəkət və onu təsvir edən bəzi anlayışlar,— “hesablama cismi”, “mexaniki hərəkətin növləri”, “trayektoriya”, “düzxətli hərəkət”, “əyrixətli hərəkət” və s. anlayışları təkrarlamaqla maraqlı təcrübə nümayiş etdirilə bilər. Belə təcrübələrdən biri “Ölüm ilgəyində hərəkət”-dir. Nümayiş zamanı “Kürəcik hansı trayektoriya üzrə hərəkət edir? Kürəciyin hərəkətinə mexaniki hərəkət kimi baxmaq olarmı? Hesablama cismi kimi nə götürülə bilər?” və s. kimi suallarla şagirdlər düşünməyə təhrik edilə bilər. Şagirdlərin fərziyyələri dinlənir, maraqlı doğuranları lövhədə qeyd olunur və tədricən tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları:** *Cismi hərəkət edib, etmədiyini necə müəyyənləşdirmək olar?*  
Maraqoyatma dərslikdə verilən material əsasında da yaradıla bilər. Şagirdləri aktivlaşdırmaq məqsədilə mexaniki hərəkətlərə aid slaytlardan və ya “Fizikadan multi-media” dərsliyindən istifadə olunması məqsədəuyğundur.

**B** Dərsin “Araşdırma” hissəsi ilə maraqoyatma işi məqsədyönlü davam etdirilir. Təqdim edilən təsvirli suallar müzakirə olunur. Tapşırıqda məqsəd qatarda əyləşib səfər edən zaman hansı halda hərəkətdə, hansı halda sükünetdə olduğumuzu araşdırmaqdır. Şagirdlər ilk baxışda sadə görünən tapşırığı iki hal üçün tədqiq etdikdə problemin heç də sadə olmadığını anlayır, hərəkətin nisbiliyinə əmin olurlar.

Müəllim tapşırığa yaradıcı yanaşlığı xahiş edir. Bu zaman o xatırlada bilər ki, gündəlik həyatda buna oxşar hərəkətlərə şagirdlər harada rast gəliblər. Şagirdlər öz fikirlərini iş vərəqlərində qeyd edirlər.

**C** Bu hissədə məlumat mübadiləsi və müzakirə həyata keçirilir. Tapşırığın müzakirəsi dərslikdə yazılmış suallar əsasında da qurula bilər. İş vərəqinə daxil edilən suallar müxtəlif ola bilər, məsələn, “Cismin mexaniki hərəkət etdiyini necə müəyyənləşdirmək olar?”, “Trayektoriya nədir? O hansı formada ola bilir?” Bu zamanı “Trayektoriya” “yol”, “yerdəyişmə”, “zaman” və “sürət” anlayışları aşdırılır. “Trayektoriya”, “yol” və “yerdəyişmə” anlayışlarının öyrənilməsini əyanıllaşdırmaq məqsədə uyğundur:  
*iş vərəqində karandaşa əyri xətt çizdiqdan sonra, sap xətt boyunca yerləşdirilir – bu trayektoriyadır. Sonra sapın uzunluğu ölçülür – bu gedilən yoldur. Xətkeşlə əyri xəttin başlanğıcı ilə son nöqtəsi arasındaki məsafə ölçülür – bu yerdəyişmədir.* Yerdəyişmənin vektorial kəmiyyət olması və üzərində vektor olan  $\vec{s}$  hərfi ilə işaret edilməsini müəllim izah edir.

Qrup fəaliyyəti təşkil edilir: şagirdlər nəzəri məlumatı oxuyur, mexaniki hərəkəti xarakterizə edən bəzi anlayış və kəmiyyətlər haqqında təqdimat hazırlayırlar. Şagirdlərə kömək məqsədlə müəllim əvvəlcədən hazırladığı slayd və ya şəkilləri nümayiş etdirə bilər.

Təqdimatlar zamanı şagirdlərin diqqəti hesablama cismindən asılı olaraq hərəkət trayektoriyanın nisbi olduğuna yönəltmək məqsədə uyğundur. Burada şaquli aşağı eniş edən helikopter pərinin uc nöqtəsinin trayektoriyasının helikopterdəki sərnişinə görə dairəvi, Yer səthindəki müşahidəciyə görə isə mürəkkəb spiralvari görünməsi misalının aşdırılmasının faydalı təlim nəticəsi vardır.

Qeyd: 1. “Zaman” anlayışını izah edərkən metronom, mexaniki və elektron saniyə-ölçənlərin nümayiş etdirilməsi məqsədə uyğundur.

**Diferensial təlim.** Dərsdə bütün araşdırımların icrasının yerinə yetirilməsi məcbur deyildir. Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu araşdırımlar arasında seçim edə bilər.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində təqdim olunan tapşırıq yerinə yetirilir: maddi nöqtə OA məsafəsini qət edərkən getdiyi yol 88,4 m, yerdəyişməsi isə 61,2 m -dir.

 Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *izahetmə, ümumiləşdirmə, təcridəetmə, təqdimetmə, məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mexaniki hərəkəti fikirlərini əsaslandırmadan izah edir.	Mexaniki hərəkəti nümunələr əsasında izah edir.	Mexaniki hərəkəti qismən ətraflı izah edir.	Mexaniki hərəkəti tam ətraflı izah edir.

Mexaniki hərəkətə aid müşahidələrini yalnız müəllimin verdiyi köməkçi suallar əsasında ümumiləşdirir.	Mexaniki hərəkətə aid müşahidələrini müstəqil olaraq az səhvlərə yol verməklə ümumiləşdirir.	Mexaniki hərəkətə aid müşahidələrini qismən doğru ümumiləşdirir.	Mexaniki hərəkətə aid müşahidələrini düzgün ümumiləşdirir.
Mexaniki hərəkətə dair sadə təcrübələri müəllimin köməyi ilə aparır.	Mexaniki hərəkətə dair sadə təcrübələri az səhvlərə yol verməklə sərbəst aparır.	Mexaniki hərəkətə dair sadə təcrübələrinin çox hissəsini sərbəst aparır.	Mexaniki hərəkətə dair sadə təcrübələri dəqiq aparır.
Mexaniki hərəkətin nisbiliyinə dair müşahidələrini yardımçı sualların köməyi ilə təqdim edir.	Mexaniki hərəkətin nisbiliyinə dair müşahidələrini az səhvlərə yol verməklə təqdim edir.	Mexaniki hərəkətin nisbiliyinə dair müşahidələrini qismən doğru təqdim edir.	Mexaniki hərəkətin nisbiliyinə dair müşahidələrini ətraflı təqdim edir.
Mexaniki hərəkətin nisbiliyinə dair yalnız kəmiyyət xarakterli məsələlər həll edir.	Mexaniki hərəkətin nisbiliyinə dair sadə kəmiyyət və keyfiyyət xarakterli məsələlər həll edir.	Mexaniki hərəkətin nisbiliyinə dair müxtəlif xarakterli orta çətinlik dərəcəli məsələlər həll edir.	Mexaniki hərəkətin nisbiliyinə dair yüksək çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər həll edir.

## Dərs 2 / Mövzu: SÜRƏT. DÜZXƏTLİ BƏRABƏRSÜRƏTLİ HƏRƏKƏT

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Mexaniki hərəkəti əlamətlərinə görə fərqləndirir.</li> <li>• Düzxətli bərabərsürətli hərəkəti xarakterizə edən kəmiyyətlər arasında əlaqələri şərh edir.</li> <li>• Sadə ölçü cihazlarından istifadə edir.</li> <li>• Düzxətli bərabərsürətli hərəkətə aid məsələlər həll edir.</li> </ul>

**A** Maraqoyatmani dərslikdə verilən material əsasında təşkil etmək olar. Şagirdlər Bakı-Qəbələ şəhərləri arasındaki məsafənin avtomobil və təyyarə ilə müxtəlif müddətə qət edilməsinin səbəblərinə dair fikirlər irəli sürür, bu zaman hərəkətin hansı xarakteristikalarının mühüm rol oynadığı araşdırılır.

**Tədqiqat sualı:** Hərəkətdə olan cismin yerdəyişməsinin yeyinliyi hansı fiziki kəmiyyətlə müəyyən olunur?

LAYHE

Şagirdlər dərhal ibtidai siniflərin riyaziyyat fənnindən tanış olduqları “sürət” anlayışının fiziki mahiyyəti ilə tanış olur, onun asılı olduğu xarakteristikaları bir daha təkrarlayır, BS-də və texniki vahidlər sistemindəki vahidi ilə tanış olurlar.

**B** “Nümunələrə əsasən müxt l if sür tl üçün uyğun çevirmələri yerinə yetirin” aşadırması icra olunur. Şagirdlər çox qısa müddətdə ilbizin m/san ilə verilən sürətini km/saat-la, kosmik gəminin isə km/saat-la verilən sürətlərini m/san ilə ifadə edirlər.

**Dərsdə ikinci tədqiqat suali araşdırılır:** Hansı hərəkətə düzxətli bərabərsürətli hərəkət deyilir?

Şagirdlərə sprinterin hərəkət sürətinə dair fərziyyələri dinlənilir.

“Trayektoriya və sürətinə görə idmançı necə hərəkət edir?” adlı araştırma yerinə yetirilir. Şəkildə idmançının qət etdiyi yollara sərf etdiyi zaman fasılələrinin saniyəölçənin əqrəbinə əsasən müqayisəsi təsvir olunmuşdur. Burada bərabərsürətli hərəkət məsafələrin uyğun zaman fasılələrinə nisbətinə görə təyin edilir:

$$v_1 = \frac{l_1}{t_1} = \frac{18m}{15san} = 1,2 \frac{m}{san}; v_2 = \frac{l_2}{t_2} = \frac{18m}{15san} = 1,2 \frac{m}{san}; v_3 = \frac{l_3}{t_3} = \frac{18m}{15san} = 1,2 \frac{m}{san}.$$

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim onları daha fəal şagirdlərlə bir qrupa daxil edə bilər.


**C** Nəzəri materialla tanışlıq fasıləli oxu, yaxud insert üsullarından biri ilə həyata keçirilə bilər. Müəllim izahat verərkən, əsas diqqəti düzxətli bərabərsürətli hərəkətdə “sürət” və “yol” anlayışlarının tərif və düsturlarının düzgün ifadə edilməsinə, sürətin qiymət və istiqamətinin sabit qalmasına yönəldilir. Bu zaman düzxətli bərabərsürətli hərəkətə aid əvvəlcədən hazırlanın slaydlara və ya şəkillərə müraciət oluna bilər. Müəllim şagirdlərdə düzxətli bərabərsürətli hərəkət haqqında daha dolğun təsvəvür-lər yaratmaq üçün müxtəlif nümunələr göstərə bilər. Başlıca diqqət düzxətli bərabərsürətli hərəkətin xüsusiyyətinə yönəldilir:

- Cisim istənilən bərabər zamanlarda eyni yollar qət edirsə, o, bərabərsürətli hərəkət edir.
- Düzxətli bərabərsürətli hərəkətdə sürətin qiymət və istiqaməti dəyişmir, sabit qalır:  $\vec{v} = \text{const.}$
- Düzxətli bərabərsürətli hərəkətdə gedilən yol sürətlə zamanın hasilinə bərabərdir:  $l = v \cdot t.$

**D** “Sabun qovuğunun hərəkəti” adlı araştırma şagirdlərin əldə etdikləri biliklərin tətbiqinə yönəldilmişdir. Şagirdlər sabun qovuğunun bərabər zaman fasılələrində bərabər yollar qət etdiyini müəyyən edirlər. Araşdırmanın müzakirəsini dərslikdəki suallar əsasında təşkil etmək olar.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən birinci tapşırıq belə həll edilir:  
1. Düzxətli bərabərsürətli hərəkətdə avtomobil 72 km məsafəni 30 dəqiqəyə gedir. Onun sürətini hesablayın.



Verilir	Həlli	Hesablanması
$s=72 \text{ km}=72\ 000 \text{ m}$ $t=30 \text{ dəq}=1\ 800 \text{ san}$ $v=?$	$v = \frac{s}{t}$	$v = \frac{72000 \text{ m}}{1800 \text{ san}} = 40 \frac{\text{m}}{\text{san}}$ Cavab: Avtomobilin sürəti $40 \frac{\text{m}}{\text{san}}$ bərabərdir.

2.  $108 \frac{\text{km}}{\text{saat}}$  sürətlə hərəkət edən metro qatarı 1 dəq ərzində nə qədər yol gedər?

Verilir	Həlli	Hesablanması
$v = 108 \frac{\text{km}}{\text{saat}} = 108 \cdot \frac{10 \text{ m}}{36 \text{ san}} = 30 \frac{\text{m}}{\text{san}}$ ; $t = 1 \text{ dəq} = 60 \text{ san}$ . $l=?$	$l = v \cdot t$	$l = 30 \frac{\text{m}}{\text{san}} \cdot 60 \text{san} = 1800 \text{ m}$ Cavab: Metro qatarı 1 dəq-də 1800 m yol gedər.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *fərq-ləndirmə, sərhətəmə, istifadəetmə, məsələhəllətmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mexaniki hərəkəti əlamətlərinə görə səhv fərqləndirir.	Mexaniki hərəkəti əlamətlərinə görə az səhvlərə yol verməklə fərqləndirir.	Mexaniki hərəkəti əlamətlərinə görə əsasən düzgün fərqləndirir.	Mexaniki hərəkəti əlamətlərinə görə düzgün fərqləndirir.
Düzxətli bərabərsürətli hərəkəti xarakterizə edən kəmiyyətlər arasındaki əlaqələri səhvlərə yol verməklə şərh edir.	Düzxətli bərabərsürətli hərəkəti xarakterizə edən kəmiyyətlər arasındaki əlaqələri müəllimin köməyi ilə şərh edir.	Düzxətli bərabərsürətli hərəkəti xarakterizə edən kəmiyyətlər arasındaki əlaqələri qismən düzgün şərh edir.	Düzxətli bərabərsürətli hərəkəti xarakterizə edən kəmiyyətlər arasındaki əlaqələri tam düzgün şərh edir.
Sadə ölçü cihazlarından yalnız müəllimin köməyi ilə istifadə edir.	Sadə ölçü cihazlarından kişik səhvlərə yol verməklə istifadə etdir.	Sadə ölçü cihazlarından əsasən düzgün istifadə edir.	Sadə ölçü cihazlarından düzgün istifadə edir.
Düzxətli bərabərsürətli hərəkətə aid sadə məsələlər həll edir.	Düzxətli bərabərsürətli hərəkətə aid orta çətinlik dərəcəli məsələləri həll edir.	Düzxətli bərabərsürətli hərəkətə aid kəmiyyət və keyfiyyət xarakterli məsələləri həll edir.	Düzxətli bərabərsürətli hərəkətə aid yüksək çətinlik dərəcəli məsələləri həll edir.

### Dərs 3 / MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-1”-də verilən tapşırıqlar həll edilə bilər:

1. C.: Gedilən yol 18 m və yerdəyişmə 10,8 m.

2. C.:  $v_{mot} = 30 \frac{\text{m}}{\text{san}}$ ;  $v_{avt} = 15 \frac{\text{m}}{\text{san}}$ ;  $v_{qat} = 1080 \cdot \frac{1}{60} \frac{\text{m}}{\text{san}} = 18 \frac{\text{m}}{\text{san}}$ ;  $v_{mot} > v_{qat} > v_{avt}$

3. C.: 45 m.

4. C.: 180 km/saat.

LAYİHƏ

## Dərs 4 / Mövzu: DÜZXƏTLİ DƏYİŞƏNSÜRƏTLİ HƏRƏKƏT

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Düzxətli dəyişənsürətli hərəkəti düzxətli bərabərsürətli hərəkətdən fərqləndirir.</li> <li>• Düzxətli dəyişənsürətli hərəkətin xarakteristik kəmiyyətləri arasındaki əlaqələri təqdim edir.</li> <li>• Düzxətli dəyişənsürətli hərəkətə aid məsələlər həll edir.</li> </ul>

Fəndaxili əlaqə yaradılır, müvafiq suallar əsasında şagirdlərin əvvəlki mövzularda aldıqları biliklər tekrarlana bilər. Dərsdə şagirdlərə gündəlik həyatda rastlaşdıqları hərəkətin kəmiyyət xarakteristikasına dair yaş və mənimsemə səviyyələrinə uyğun biliklərin verilməsi nəzərdə tutulur.

**A** Mövzuya başlamaq üçün əvvəlcədən hazırlanan təqdimatı nümayiş etdirmək olar. Sonra diqqəti dərslikdə verilən mətnə və suallara yönəltmək məqsədə uyğundur. Hər üç situasiya ayrılıqda müzakirə oluna bilər. Bu zaman uyğun suallarla şagirdlərin diqqəti hərəkət zamanı sürətin dəyişməsinə yönəldilir. Onların fərziyyələri dinlənilir və tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları.** Praktikada ən çox hansı hərəkətə rast gəlinir: *düzxətli dəyişənsürətli hərəkət, yoxsa düzxətli bərabərsürətli hərəkət? Düzxətli dəyişənsürətli hərəkət hansı fiziki kəmiyyətlərlə xarakterizə olunur?*

**B** Bu mərhələdə “Arabacığ hansı sürətlə hərəkət edir?” araşdırması icra olunur. Məqsəd təcilli hərəkəti müşahidə etməkdir. Çalışmaq lazımdır ki, təcrübəni şagirdlər özləri hazırlanılar. Bu zaman onlar böyük həvəs və maraqla işi icra edirlər. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər.

**C** Fəal oxu üsulu ilə dərslikdə verilən nəzəri məlumat oxunur. Şagirdlər ilk dəfə olaraq “*düzxətli dəyişənsürətli hərəkət*”, “*orta sürət*” və “*təcil*” anlayışları ilə tanış olurlar. Orta sürət  $v_{or} = l/t$  düsturu kimi verilir,  $l$  – gedilən ümumi yol,  $t$  – ümumi yolu getməyə sərf olunan ümumi zaman olduğu qeyd edilir. Təcile isə  $\vec{a} = \frac{\vec{v} - \vec{v}_0}{t}$  düsturun oxunuşu kimi tərif vermək tövsiyyə olunur.

Şagirdlərin təqdimatları dinlənilir və müzakirə edilir.

**D** Şagirdləri verilmiş məsələnin həlli ilə tanış etdikdən sonra növbəti məsələlər həll olunur. Bu zaman müəyyən izahatlar verilir.

*Məsələ 2. Avtomobil 300 km uzunluqlu yoluñ birinci yarısını 3 saatə, qalan hissəsini isə 2 saatə gedir. Avtomobilin bütün yolda orta sürətini hesablayın.*

Verilir:	Həlli:	Hesablanması:
$l=150\text{ km}$ $t_1=3\text{ saat}$ $v_{or}-?$	Bütün yola sərf olunan zaman: $t = t_1 + t_2$ Avtomobilin orta sürəti: $v_{or} = \frac{l}{t} = \frac{l}{t_1 + t_2}$ .	$v_{or} = \frac{300\text{ km}}{5\text{ saat}} = 60\frac{\text{km}}{\text{saat}}$ Cavab: $v_{or} = 60\frac{\text{km}}{\text{saat}}$ .

*Məsələ 3. Azərbaycan stayeri Hayle İbrahimov 2011-ci ildə 3000 m məsafəni 7 dəq 42 san müddətinə qət etməklə yeni Azərbaycan rekordu müəyyənləşdirmişdir. İdmançı təqribən hansı orta sürətlə qaçmışdır?*

Verilir:	Çevirmə	Həlli:	Hesablanması:
$l = 3000 \text{ m}$ $t = 7 \text{ dəq } 42 \text{ san}$ $v_{or} - ?$	$462 \text{ san}$	$v_{or} = \frac{l}{t}$	$v_{or} = \frac{3000 \text{ m}}{462 \text{ san}} \approx 6,5 \frac{\text{m}}{\text{san}}$

*Məsələ 4. Avtovağzaldan hərəkətə başlayan ( $v_0 = 0$ ) avtobus 10 san sonra 20 m/san sürət alır. Avtobusun təciliini təyin edin.*

Verilir:	Həlli:	Hesablanması:
$v_0 = 0$ $t = 10 \text{ san}; v = 20 \text{ m/san}$ $a - ?$	$a = \frac{v - v_0}{t}$	$a = \frac{20 \frac{\text{m}}{\text{san}}}{10 \text{san}} = 2 \frac{\text{m}}{\text{san}^2}$

 Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Müəllim açar sözlərə dair əlavə suallar verməklə də dərsi ümumiləşdirə bilər.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini fərqləndirmə, təqdimetmə, məsələhəlletmə meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Düzxətli dəyişənsürətli hərəkəti düzxətli bərabərsürətli hərəkətdən kənardan edilən kömək sayəsində fərqləndirir.	Düzxətli dəyişənsürətli hərəkəti düzxətli bərabərsürətli hərəkətdən çətinliklə fərqləndirir.	Düzxətli dəyişənsürətli hərəkəti düzxətli bərabərsürətli hərəkətdən qismən düzgün fərqləndirir.	Düzxətli dəyişənsürətli hərəkəti düzxətli bərabərsürətli hərəkətdən düzgün fərqləndirir.
Düzxətli dəyişənsürətli hərəkətin bəzi xarakteristik kəmiyyətləri arasındaki əlaqələri təqdim edir.	Düzxətli dəyişənsürətli hərəkətin xarakteristik kəmiyyətləri arasındaki riyazi əlaqələri təqdim edir.	Düzxətli dəyişənsürətli hərəkətin xarakteristik kəmiyyətləri arasındaki riyazi və qrafik əlaqələri əsasən düzgün təqdim edir.	Düzxətli dəyişənsürətli hərəkətin xarakteristik kəmiyyətləri arasındaki riyazi və qrafik əlaqələri düzgün təqdim edir.
Düzxətli dəyişənsürətli hərəkətə aid sadə məsələləri həll edir.	Düzxətli dəyişənsürətli hərəkətə aid orta çətinlik dərəcəli kəmiyyət xarakterli məsələləri həll edir.	Düzxətli dəyişənsürətli hərəkətə aid orta çətinlik dərəcəli keyfiyyət və kəmiyyət xarakterli məsələləri həll edir.	Düzxətli dəyişənsürətli hərəkətə aid yüksək çətinlik dərəcəli kəmiyyət və keyfiyyət xarakterli məsələləri həll edir.

## Dərs 5 / Mövzu: HƏRƏKƏTİN QRAFİK TƏSVİRİ

<b>Alt STANDARTLAR</b>	1.1.2. Məxaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Məxaniki hərəkətə aid məsələlər qurur və həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələri qrafik təsvir edir.</li> <li>Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələrə dair kəmiyyət və keyfiyyət xarakterli qrafik məsələlər həll edir.</li> </ul>

**A** Dərsə başlamaq üçün müxtəlif xətti asılılıq qrafikləri çəkib kəmiyyətlərin bir-birlərindən asılılığının əyani təsvirini izah etmək məqsədəuyğundur. 6-cı sinifdə riyaziyyat, coğrafiya fənlərindən qrafik və diaqramlara aid nümunələr yada salına bilər. Riyaziyyatdan öyrənilən xətti funksiyanın düsturunu yazıb, qrafikini çəkmək faydalı olardı. Sonra isə fizika dərsliyində verilən suallar əsasında şagirdlərin fərziyyələri dinlənə və aşağıdakı tədqiqat sualı formalasdırıla bilər.

**Tədqiqat suali.** *Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkətlərin qrafikləri arasında hansı fərq vardır?*

**B** “Eskalator necə hərəkət edir” tapşırığı yerinə yetirilir. Şagirdlər məsələ mətnini oxuyur verilən cədvələ uyğun qrafiki qururlar.

**C** Şagirdləri nəzəri məlumatla tanış edərkən müəllim lövhədə sürətin və yolun zamandan asılılıq qrafiklərini çəkməklə daha dərin izahat verə bilər. Müəllim bərabərsürətli və bərabərdəyişənli hərəkətlərin qrafikləri ilə bağlı aşağıdakı fikirləri şagirdlərin diqqətinə çatdırmağı məqsədəuyğundur:

1) düzxətli bərabərsürətli hərəkətdə sürət zamana görə sabit qalır və sürət qrafiki zaman oxuna paraleldir; 2) düzxətli bərabərsürətli hərəkətdə yol-zaman qrafiki koordinat başlangıcından keçən düz xətdir; 3) sürət qrafikinin altındakı figurun sahəsi ədədi qiymətcə gedilən yola bərabərdir; 4) dəyişənsürətli hərəkətdə sürət qrafikinin altındakı figurun sahəsi ədədi qiymətcə gedilən yola bərabərdir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Dəyişənsürətli hərəkətin qrafiklərinə əsasən yolu hesablayın” tapşırığı yerinə yetirilir:

1. Velosipedçinin dağdan sərbəst enməsi. Gedilən yol sürət qrafiki ilə absis oxu arasında qalan figurun – üçbucağın sahəsinə bərabərdir:


2. Avtomobilin tormozlanması. Gedilən yol sürət qrafiki ilə absis oxu arasında qalan figurun – üçbucağın sahəsinə bərabərdir:  $s = \frac{v \cdot t}{2} = \frac{15 \cdot 12}{2} = 90m$

3. Hərəkətdə olan avtobusun dayanacağa doğru hərəkəti. Gedilən yol sürət qrafiki ilə absis oxu arasında qalan figurların – düzbucağın və üçbucağın sahələri cəminə bərabərdir:  $S = S_{\square} + S_{\Delta} = v \cdot t + \frac{v \cdot t}{2} = 12 \frac{m}{san} \cdot 4san + \frac{1}{2} \cdot 12 \frac{m}{san} \cdot 4san = 72m$ .

**E** “Nə öyrəndiniz” hissəsində isə şagird açar sözlərdən istifadə edib fikirləri tamamlayır.

LAYİHƏ

- F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir: 1. a) 5 saniyədə gedilən yol 15 m- dir; b) 20 saniyədə gedilən yol 60 m; c) sürət 3m/san.  
 2. Sürət-zaman qrafiki:  
 3. a) 6 san ərzində gedilən yol 180 m; b) 12 san -da gedilən yol 360 m.



**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *təsviretmə, məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yalnız düzxətli bərabərsürətli hərəkəti qrafik təsvir edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkətlərin sürət-zaman qrafiklərini təsvir edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələri əsasən qrafik təsvir edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələri qrafik təsvir edir.
Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələrə dair kəmiyyət və keyfiyyət xarakterli sadə qrafik məsələlər həll edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələrə dair yalnız kəmiyyət xarakterli orta çətinlik dərəcəli qrafik məsələləri həll edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələrə dair kəmiyyət və keyfiyyət xarakterli orta çətinlik dərəcəli qrafik məsələləri həll edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələrə dair yüksək çətinlik dərəcəli kəmiyyət və keyfiyyət xarakterli sadə qrafik məsələləri həll edir.

## Dərs 6: MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-2”-də verilən tapşırıqlar həll edilə bilər:

1. C.: I- 4 km 320 m; II – 2 km 160 m.
2. C.: 5 m/san.
3. C.:  $\dot{u} > \ddot{u} > \dddot{u}$ .
4. C.: 20 san.

## Dərs 7 / Mövzu: ÇEVRƏ ÜZRƏ BƏRABƏRSÜRƏTLİ HƏRƏKƏT: DÖVRETMƏ PERİODU VƏ TEZLİYİ

<b>Alt STANDARTLAR</b>	<p>1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir.          1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir.          1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir.</p> <p>3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.          3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamlalar aparır.</p>
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Çevrə üzrə bərabərsürətli hərəkətə dair müşahidələrini təqdim edir.</li> <li>• Çevrə üzrə bərabərsürətli hərəkəti xarakteristik kəmiyyətlərinə görə düzxətli bərabərsürətli hərəkətdən fərqləndirir.</li> <li>• Dövretmə periodu və tezliyini təcrübü təyin edir.</li> <li>• Çevrə üzrə bərabərsürətli hərəkətə aid məsələlər həll edir.</li> </ul>

**A** Maraqoyatma mərhələsi dərslikdə verilən materiallardan əlavə, fizika multimedia diskindən və <http://www.youtube.com/watch?v=z8aBZZNv6y8> kimi internet ünvanlarından istifadə etməklə əyrixətli və çevrə üzrə hərəkətləri nümayiş etdirməklə də təşkil oluna bilər. Sonra dərslikdəki mətn və suallar əsasında müzakirə təşkil etmək faydalı olar. Müzakirənin nəticəsi olaraq tədqiqat sualları formalaşdırılır.

**Tədqiqat sualları.** *Tərəfənməz nöqtə ətrafında fırlanan disk və ya çarx üzərindəki nöqtələr hansı trayektoriya üzrə hərəkət edir? Cismin çevrə üzrə hərəkəti hansı fiziki kəmiyyətlərlə xarakterizə olunur?*


**B** “Hərəkət hansı trayektoriya üzrədir?” adlı araştırma icra olunur. Şagirdlər topun qələm ətrafında çevrə üzrə hərəkət etdiyini, daha böyük sürətlə fırlatıqdıqda isə topun yalnız trayektoriyasını müşahidə edirlər. Araşdırma qruplarla da yerinə yetirilsə bilər. Araşdırmanın müzakirəsində şagirdlərin irəli sürdükləri coxsayılı fərziyyələr ümumişdirilir və ən maraqlıları lövhədə qeyd edilir.

**C** Şagirdlər müxtəlif üsullarla dərslikdə təqdim edilən nəzəri məlumatlarda “çevrə üzrə bərabərsürətli hərəkət”, “dövretmə periodu”, “dövretmə tezliyi” anlayışları ilə tanış olurlar.

**D** Nəzəri məlumatlar əsasında “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən “Dövretmə periodu və tezliyinin təyini” araşdırması yerinə yetirilir. Şagirdlər 1,10 və 15 tam dövrə sərf olunan zamanı təyin edib  $T = \frac{t}{N}$  və  $n = \frac{N}{t}$  ifadələrindən dövretmə periodu və tezliyini təyin edirlər.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün tapşırıq bir qədər sadələşdirə bilər. Məsələn, onlara tam dövrlərin sayını və ona sərf edilən zamanı hazır verib dövretmə periodunu hesablamaq tapşırıla bilər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.



**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqları yerinə yetirilə bilər. Burada verilən məsələlərin həlli çox vaxt aparmır:

*Məsələ 2. Çevrə üzrə bərabər sürətlə hərəkət edən nöqtə 2 dəq ərzində 1200 dövr edir. Nöqtənin dövretmə periodu və tezliyini təyin edin.*

Verilir:	Çevirmə	Həlli:	Hesablanması:
$t = 2 \text{ dəq}$ $N = 1200$ $T? n?$	$120 \text{ san}$	$T = \frac{t}{N}; n = \frac{N}{t}$	$T = \frac{120 \text{ san}}{1200} = 0,1 \text{ san}; n = \frac{1200}{120 \text{ san}} = 10 \frac{1}{\text{san}}$
C.: Nöqtənin dövretmə periodu $0,1 \text{ san}$ , tezliyi isə $10 \frac{1}{\text{san}}$ .			

*Məsələ 3. Çevrə üzrə bərabərsürətli hərəkət edən cismin dövretmə tezliyi  $4 \frac{1}{\text{san}}$  olarsa, bu cismin 8 san ərzində etdiyi dövrlər sayını hesablayın.*

Verilir:	Həlli:	Hesablanması:
$n = 4 \frac{1}{\text{san}}$ ; $t=8 \text{ san}$ $N?$	$n = \frac{N}{t}; N = nt$	$N = 4 \frac{1}{\text{san}} \cdot 8 \text{ san} = 32$
C.: Cismənin dövrlərinin sayı 32-dir.		

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *təqdimetmə, fərqləndirmə, təyinətmə, məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Çevrə üzrə bərabər-sürətli hərəkətə dair müşahidələrini qrup liderinin köməyi ilə təqdim edir.	Çevrə üzrə bərabər-sürətli hərəkətə dair müşahidələrini az səhv'lərə yol verməklə sərbəst təqdim edir.	Çevrə üzrə bərabər-sürətli hərəkətə dair müşahidələrinin əsasən doğru təqdim edir.	Çevrə üzrə bərabər-sürətli hərəkətə dair müşahidələrini düzgün təqdim edir.
Çevrə üzrə bərabər-sürətli hərəkəti yalnız sürətinə görə düzxətli bərabərsürətli hərəkətdən fərqləndirir.	Çevrə üzrə bərabər-sürətli hərəkəti bəzi xarakteristik kəmiyyətlərinə görə düzxətli bərabərsürətli hərəkətdən fərqləndirir.	Çevrə üzrə bərabər-sürətli hərəkəti xarakteristik kəmiyyətlərinə görə düzxətli bərabərsürətli hərəkətdən əsasən fərqləndirir.	Çevrə üzrə bərabər-sürətli hərəkəti xarakteristik kəmiyyətlərinə görə düzxətli bərabərsürətli hərəkətdən tam fərqləndirir.
Dövretmə periodu və tezliyini yalnız qrup fəaliyyətində təcrübə təyin edir.	Dövretmə periodu və tezliyini sadə təcrübələrlə sərbəst təyin edir.	Dövretmə periodu və tezliyini müxtəlif təcrübələrlə əsasən müstəqil təyin edir.	Dövretmə periodu və tezliyini müxtəlif təcrübələrlə tam sərbəst təyin edir.
Çevrə üzrə bərabər-sürətli hərəkətə aid sadə məsələləri həll edir.	Çevrə üzrə bərabər-sürətli hərəkətə aid orta çətinlik dərəcəli yalnız kəmiyyət xarakterli məsələləri həll edir.	Çevrə üzrə bərabər-sürətli hərəkətə aid orta çətinlik dərəcəli keyfiyyət və kəmiyyət xarakterli məsələləri həll edir.	Çevrə üzrə bərabər-sürətli hərəkətə aid yüksək çətinlik dərəcəli kəmiyyət və keyfiyyət xarakterli məsələləri həll edir.

## Dərs 8 / Mövzu: ÇEVƏRƏ ÜZRƏ BƏRABƏRSÜRƏTLİ HƏRƏKƏTDƏ SÜRƏT


<b>Alt STANDARTLAR</b>	1.1.2. Məxaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Məxaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.4. Məxaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 3.1.1. Məxaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin asılı olduğu kəmiyyətləri müəyyən edir.</li> <li>• Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət vektorunun istiqamətinin müəyyənləşdirilməsinə dair təcrübələr aparır.</li> <li>• Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin təyininə aid məsələlər həll edir.</li> </ul>

**A** Maraqoyatma dərslikdə verilən mətn və suallar əsasında yaradıla bilər. Sualların müzakirəsi prosesində irəli sürürlən fərziyyələr lövhədə yazılır və tədricən tədqiqat suali formallaşdırılır.

**Tədqiqat suali.** Çevrə üzrə bərabərsürətli hərəkət edən cismin sürətinin qiymət və istiqaməti haqqında hansı fərziyyə irəli surmək olar?

**B** Şagirdlər “Hərəkət hansı trayektoriya üzrədir?” araşdırmasında çənbər qaldırılan an topun olduğu nöqtədən hansı istiqamətdə sürət aldığı təyin edirlər. Araşdırmanı nümayiş formasında da yerinə yetirmək olar. Bu zaman şagirdlərdən biri ip bağlanmış topu çevrə üzrə hərəkət etdirməklə fırladır. O ipi əlindən buraxdıqda topun hansı istiqamətdə getdiyi müzakirə edilir.

**C** Dərslikdəki mətnlə tanışlığı müəllim kiçik mühazirə şəklində də apara bilər. Bu zaman fasilə etməklə sınıf müxtəlif suallar verə bilər. Şagirdlər ilk dəfə olaraq xətti sürət anlayışı ilə tanış olurlar. Bu zaman onların diqqətinə çatdırılır ki, çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin yalnız modulu sabit qalır. İstiqaməti isə çevrənin ixtiyarı nöqtəsində çevrəyə toxunan olmaqla hərəkət istiqamətində yönəldiyindən daim dəyişir.




**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində, əvvəlcə mövzuda verilən məsələ həll olunur, sonra isə yaradıcı tətbiqetmə həyata keçirilir: *Məsələ 1: Maddi nöqtə radiusu 2 sm olan çevrə üzrə bərabərsürətli hərəkət edir. Maddi nöqtənin xətti sürəti 15 m/san olarsa, dövretmə periodu və tezliyini təyin edin ( $\pi=3$ ).*

Verilir:	Çevirmə	Həlli:	Hesablanması:
$R = 2 \text{ sm}$ $v = 15 \text{ m/san}$ $\pi = 3$ $T - ?$	$0,02 \text{ m}$	$v = \frac{2\pi R}{T} = 2\pi Rn$ $T = \frac{2\pi R}{v}; \quad n = \frac{1}{T}$ .	$T = \frac{2 \cdot 3 \cdot 0,02}{15} \cdot \text{san} = 0,008 \text{ san}$ $n = \frac{1}{0,008} \cdot \frac{1}{\text{san}} = 125 \frac{1}{\text{san}}$

*Məsələ 2: Cisim saat əqrəbinin hərəkəti istiqamətində çevrə üzrə bərabərsürətli hərəkət edir. Onun xətti sürəti  $M$  nöqtəsində hansı vektorla üst-üstə düşür?*

- A) 1    B) 2    C) 3    D) 4    E) 5  
Cavab. D.



**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *müəyyən etmə, təcrübə aparma, məsələ həll etmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin asılı olduğu kəmiyyətləri yalnız qrup fəaliyyətində müəyyən edir.	Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin asılı olduğu bəzi kəmiyyətləri müstəqil müəyyən edir.	Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin asılı olduğu kəmiyyətləri əsasən müəyyən edir.	Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin asılı olduğu kəmiyyətləri tam sərbəst müəyyən edir.
Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət vektorunun istiqamətinin müəyyənləşdirilməsinə dair təcrübələri yalnız qrup liderinin köməyi ilə aparır.	Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət vektorunun istiqamətinin müəyyənləşdirilməsinə dair sadə təcrübələr aparır.	Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət vektorunun istiqamətinin müəyyənləşdirilməsinə dair müxtəlif təcrübələr aparır.	Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət vektorunun istiqamətinin müəyyənləşdirilməsinə dair müxtəlif təcrübələr və layihələr aparır.
Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin təyininə aid sadə məsələlər həll edir.	Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin təyininə aid orta çətinlik dərəcəli məsələlər həll edir.	Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin təyininə aid orta çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər həll edir.	Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin təyininə aid yüksək çətinlik dərəcəli məsələlər həll edir.

## Dərs 9/ MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-3”-də verilən tapşırıqlar həll edilə bilər:

1. C.: periodun  $3/4$  hissəsinə bərabər zaman sərf edilər.
2. C.:  $0,1$  san;  $10 \frac{1}{san}$ .
3. C.:  $360$  dövr.
4. C.:  $0,048 m/san$ .

### Ümumiləşdirici tapşırıqların cavabları

1. Saatin saniyə əqrəbi üçün:  $T_{san} = 60 \text{ san}$ ,  $n_{san} = \frac{1}{60 \text{ san}}$ .
2. C) 2 dəq.
3. D) yerdəyişmə  $0 \text{ m}$ , yol –  $24 \text{ m}$ .
4. 1 hərəkətində.
5. 1 cismi.

## KIÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏLƏRİ (KSQ-1)

1. Zaman keçdikcə cismin başqa cisimlərə nəzərən vəziyyətinin dəyişməsi nə adlanır?
- A) Trayektoriya    B) Gedilən yol    C) Mexaniki hərəkət  
 D) Yerdəyişmə    E) Hesablaşma sistemi
2. Cisim M məntəqəsindən N məntəqəsinə göstərilən trayektoriya üzrə getmişdir. Onun qət etdiyi yolu və yerdəyişməsini təyin edin.
- 
- A) 44 m və 0 m    B) 44 m və 28 m    C) 44 m və 44 m  
 D) 28 m və 28 m    E) 24 m və 24 m

3. Canavarın sürəti  $v_C = 65000 \frac{m}{saat}$ , pələngin sürəti  $v_p = 22 \frac{m}{san}$ , delfinin sürəti isə  $v_d = 72 \frac{km}{saat}$ . Bu sürətlər arasında hansı münasibət var?

A)  $v_p > v_C > v_d$     B)  $v_C > v_p > v_d$     C)


$v_d > v_p > v_C$

D)  $v_p > v_d > v_C$     E)  $v_C > v_d > v_p$

4. Şəkildə düzxətli bərabərsürətli hərəkətin yol-zaman qrafiki verilir. Hərəkət sürətini təyin edin.

A)  $18 \frac{m}{san}$     B)  $72 \frac{m}{san}$     C)  $1,8 \frac{m}{san}$

D)  $0,3 \frac{m}{san}$     E)  $3 \frac{m}{san}$



5. Şəkildə üç cismin sürət-zaman qrafiki verilir. Cisimlərin eyni zamanda getdikləri yollar arasında hansı münasibət var?

A)  $s_1 = s_2 = s_3$     B)  $s_1 < s_2 < s_3$     C)  $s_1 > s_2 > s_3$

D)  $s_1 > s_2 = s_3$     E)  $s_1 < s_2 = s_3$

LAYİHƏ

6. Metro eskalatoru  $1,6 \frac{m}{san}$  bərabər sürətlə aşağı hərəkət edir. Eskalatordakı sərnişin isə  $2 \frac{m}{san}$  bərabər sürətlə aşağı addımlayır. Sərnişinin yerə nəzərən sürəti nə qədərdir?
- A)  $0,4 \frac{km}{saat}$     B)  $5,76 \frac{km}{saat}$     C)  $1,44 \frac{km}{saat}$     D)  $3,6 \frac{km}{saat}$     E)  $12,96 \frac{km}{saat}$

7. Düzxətli bərabərsürətli hərəkət edən idman avtomobilərinin sürətləri uyğun olaraq  $v_1 = 40 \frac{m}{san}$  və  $v_2 = 50 \frac{m}{san}$ -dir. 2 avtomobilinin 1 avtomobilinə nisbətən sürətini təyin edin.



- A)  $10 \frac{km}{saat}$     B)  $90 \frac{km}{saat}$     C)  $36 \frac{km}{saat}$     D)  $25 \frac{km}{saat}$     E)  $324 \frac{km}{saat}$

8. Verilən qrafikə əsasən 24 san müddətində gedilən yolu hesablayın.



- A) 480 m    B) 330 m    C) 240 m  
D) 660 m    E) 300 m

9. Çevrə üzrə bərabərsürətli hərəkət edən cismin dövretmə periodu 20 saniyədir. Dövretmə tezliyini təyin edin.

- A)  $20 \text{ san}^{-1}$     B)  $0,5 \text{ san}^{-1}$     C)  $0,05 \text{ san}^{-1}$     D)  $2 \text{ san}^{-1}$     E)  $10 \text{ san}^{-1}$

10. Çevrə üzrə bərabərsürətli hərəkət saat əqrəbinin hərəkət istiqamətindədir. M nöqtəsində sürət və mərkəzəqəçmə təcili vektorları uyğun olaraq hansı oxlarla üst-üstə düşür?

- A) 1 və 4    B) 4 və 1    C) 2 və 4  
D) 4 və 2    E) 3 və 5



Nö	1	2	3	4	5	6	7	8	9	10
Cavab	C	B	D	D	C	E	C	B	C	B

## TƏDRİS VAHİDİ – 2

### QÜVVƏ

#### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.1. Mexaniki hadisələri və onların baş vermə səbəblərini şərh edir.
- 1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir.
- 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir.
- 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir.
- 2.1.1. Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir
- 2.1.2. Qravitasiya sahəsinə dair məsələlər həll edir.
- 2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir.
- 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.
- 2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir.
- 2.2.2. Ağırlıq, çəki, elastiklik və sürtünmə qüvvələrini fərqləndirir.
- 2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir.
- 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
- 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
- 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir.
- 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **13 saat**  
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

## Dərs 11 / Mövzu: QÜVVƏ. ƏVƏZLƏYİCİ QÜVVƏ

<b>Alt STANDARTLAR</b>	<p>1.1.1. Mexaniki hadisələri və onların başvermə səbəblərini şərh edir.</p> <p>1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir.</p> <p>3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.</p> <p>3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.</p>
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Cisinin hərəkət sürətinin dəyişmə səbəbini şərh edir.</li> <li>• Qüvvə və əvəzləyici qüvvə anlayışlarının fiziki mahiyyətini izah edir.</li> <li>• Qüvvə və əvəzləyici qüvvəni qrafik təsvir edir.</li> <li>• Qüvvə və əvəzləyici qüvvəyə aid məsələlər həll edir.</li> </ul>

Şagirdlərdə 6-cı sinifdən məlum olan qarşılıqlı təsirlərə dair biliklərin formalaşdırılmasının ikinci mərhəlesi həyata keçirilir. Onlar mexaniki hərəkəti dəyişən səbəbin qüvvə olduğuna dair ilk təsəvvürlər əldə edir: qüvvənin vektorial kəmiyyət kimi tətbiq nöqtəsi, istiqaməti və modulu ilə xarakterizə olunduğuuna dair məlumatlara yiyələnir, əvəzləyici qüvvə və onun qrafik təsviri ilə tanış olurlar.

**A** Dərsi “Cisimlərin hərəkət etməsi, yaxud hərəkət edən cisimlərin dayanması hansı səbəbdən baş verir?”, “Öz-özünə yaranan hərəkət müşahidə etmisinizmi?”, “Hansı əlamətlərə əsasən cisimlər arasında qarşılıqlı təsirlərin mövcud olmasını söyləmək olar?” və s. kimi suallarla başlamaq olar. Maraqlı fərziyyələr lövhədə yazılır. Bu fərziyyələri lazımı məcraya yönəltmək məqsədi ilə tədqiqat sualı formalaşdırılır.


**Tədqiqat suali.** *Cisinin sürətinin dəyişməsinə səbəb nədir?*

**B** Şagirdlər tədqiqat sualına uyğun araştırma icra edirlər. Araşdırma üç mərhələdə aparılır: masa üzərində sükunətdə olan arabacığın öz-özünə deyil, müəyyən təsir nəticəsində hərəkətə gəldiyi; hərəkətdə olan arabacığın qum dolu torba ilə qarşılıqlı təsirindən dayandığı (və ya masanın səthi ilə qarşılıqlı təsirdən öz-özünə dayandığı); elastik yayın qarşılıqlı təsiri nəticəsində iki arabacığın hərəkətə gəldiyi müşahidə olunur. Bu araşdırında məqsəd cismə digər cisimlər təsir etməkdə, onun sükunətdə qaldığı, cismin sürətinin yalnız ona başqa cisimlər təsir etdikdə dəyişdiyi və təsirin həmişə qarşılıqlı olduğu nəticəsini müşahidə etməkdir. Bundan sonra “Nə üçün cisimlər hərəkətə başlayır, yaxud hərəkət edən cisimlər dayanır?” sualına şagirdlər nisbətən dəqiq cavab verə bilirlər. Araşdırmanın imkan daxilində şagird qrupları tərəfindən icra olunması məqsədə uyğundur.

**C** Şagirdlər dərslikdə verilən nəzəri məlumatlarla tanış olurlar. Müəllim araşdırma-dan çıxan nəticələri bir daha şagirdlərdən soruşur:

1. *Cismə digər cisimlər təsir etmirə, o, sürətini dəyişmir.*
2. *Cismin sürəti yalnız ona başqa cisimlər təsir etdikdə dəyişir.*
3. *Təsir həmişə qarşılıqlıdır: bir cisim digərinə təsir etdikdə digər cisim də ona əks təsir göstərir.*


Şagirdlər “qüvvə”, “qüvvə vektoru”, “qüvvə vahidi”, “dinamometr”, “əvəzləyici qüvvə” anlayışları haqqında ilkin məlumatlar əldə edir. Şagirdlər adətən, “əvəzləyici qüvvə”



anlayışını çetin qavrayırlar. Müəllim dərslikdəki sxemləri lövhədə çəkməklə, gündəlik həyatdan nümunələr göstərə, əvəzləyici qüvvənin müəyyən edilmə qaydalarını izah edə bilər.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən məsələni belə həll edilir:

*Məsələ: Cismə iki qüvvə təsir edir:  $F_1 = 2 \text{ N}$  üfüqi sola,  $F_2 = 3,5 \text{ N}$  üfüqi sağa. Əvəzləyici qüvvənin qiymətini və istiqamətini təyin edin.*

Verilir:	Məsələnin həlli:
$F_1 = 2 \text{ N}$ $F_2 = 3,5 \text{ N}$ $F = ?$	<p>Bir düz xətt üzrə əks istiqamətlərə təsir edən qüvvələrin əvəzləyicinin modulu bu qüvvələrin modulları fərqiə bərabərdir, istiqaməti isə modulu böyük qüvvə istiqamətindədir: <math>F = F_2 - F_1</math></p>  <p>Miqyas: 1 sm – 0,5 N</p> $F = F_2 - F_1 = 3,5 \text{ N} - 2 \text{ N} = 1,5 \text{ N}; \text{istiqaməti – sağ tərəfə üfüqi}$

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə mətni tamamlayır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhətmə, izahetmə, təsviretmə, məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisinin hərəkət sürətinin dəyişmə səbəbini yalnız dərslikdəki material əsasında şərh edir.	Cisinin hərəkət sürətinin dəyişmə səbəbini məsiətdən misallar gətirməklə şərh edir.	Cisinin hərəkət sürətinin dəyişmə səbəbini əsasən ətraflı şərh edir.	Cisinin hərəkət sürətinin dəyişmə səbəbini müxtəlif faktoloji və tətbiqi məlumatlar əsasında şərh edir.
Qüvvə və əvəzləyici qüvvə anlayışlarının fiziki mahiyyətini yalnız faktoloji material əsasında izah edir.	Qüvvə və əvəzləyici qüvvə anlayışlarının fiziki mahiyyətini gündəlik həyatdan misallar çəkməklə izah edir.	Qüvvə və əvəzləyici qüvvə anlayışlarının fiziki mahiyyətini kəmiyyət və keyfiyyətcə izah edir.	Qüvvə və əvəzləyici qüvvə anlayışlarının fiziki mahiyyətini həm faktoloji, həm də tətbiqi xarakterli kəmiyyət və keyfiyyətcə izah edir.
Qüvvə və əvəzləyici qüvvəni yalnız qrup fəaliyyətində yoldaşlarının köməyi ilə qrafik təsvir edə bilir.	Qüvvə və əvəzləyici qüvvəni faktoloji material əsasında müstəqil olaraq qrafik təsvir edir.	Qüvvə və əvəzləyici qüvvəni qazandığı bilikləri praktikaya tətbiq etməklə qrafik təsvir edir.	Qüvvə və əvəzləyici qüvvəni tam düzgün olaraq qrafik təsvir edir.
Qüvvə və əvəzləyici qüvvəyə aid hazır düsturdan istifadə etməklə məsələ həll edir.	Qüvvə və əvəzləyici qüvvəyə aid orta çətinlik dərəcəli məsələlər həll edir.	Qüvvə və əvəzləyici qüvvəyə aid orta çətinlik dərəcəli kəmiyyət və keyfiyyət xarakterli məsələlər həll edir.	Qüvvə və əvəzləyici qüvvəyə aid yüksək çətinlik səviyyəli məsələlər həll edir.

## Dərs 12 / Mövzu: CİSMİN ƏTALƏTLİLİYİ. NYUTONUN I QANUNU

<b>Alt STANDARTLAR</b>	1.1.1. Mexaniki hadisələri və onların baş vermə səbəblərini şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Mexaniki hərəkətin baş verməsində ətalətliliyin rolunu izah edir.</li> <li>• Cismi ətalətliliyinə aid təcrübələr icra edir.</li> <li>• Cismi ətalətliliyi və Nyutonun I qanununa aid məsələlər həll edir.</li> </ul>

Şagirdlərin fizikadan “kütle” və “qüvvə” anlayışlarına dair məlum biliklərini müxtəlif suallarla təkrarlatmaq məqsədə uyğundur. Bu, şagirdlərdə “ətalət” anlayışına dair təsəvvürlərin formalasdırılmasına yardım edər.

**A** Maraqoyatma mərhələsinə dərslilikdə verilən materialdan əlavə, həyatda rast gəlinən müxtəlif nümunələr göstərib, uyğun suallar verməklə başlanıa bilər. Məsələn, avtobus qəfil hərəkətə başlayan zaman ayaq üstə dayanan sərnişin hansı istiqamətə hərəkət edir? Hərəkət edən avtobus qəfil dayandıqda sərnişin hansı istiqamətə hərəkət edər. Nə üçün? Dəstəyi arxadan çəkiclə vurulduğda balta hansı istiqamətdə hərəkət edər Nə üçün? Şagirdlərin fərziyyələri lövhədə yazılır və tədricən tədqiqat sualları formalasdırılır.



**Tədqiqat sualları.** “Cismi ətalətliliyi” nə deməkdir? O, hansı şəraitdə yaranıa bilir?

**B** “Ətalətin nə olduğunu öyrənək” araşdırması icra olunur. Məqsəd vərəqi böyük sürətlə dardlıqda qəpiyin stekana düşdüyü, vərəqi kiçik sürətlə dardlıqda isə stekana düşmədiyinin səbəbini araşdırmaqdır. Şagirdlər təcrübəni icra edir, müşahidə etdikləri hadisələr haqqında iş vərəqində qeydlər aparır, yaranan problem suallar üzərində düşünməyə sövq olunurlar. Müəllim iki şagirdin iştirakı ilə təcrübəni nümayiş şəklində də icra edə bilər.

**C** Şagirdlər fasıləli oxu üsulu ilə nəzəri məlumatı oxuyur, müəllim isə fasılələrdə müxtəlif suallar verə bilər: “Ətalətlilik nədir?”, “Cisimlərin ətalətliliyinə hansı nümunələr göstərmək olar?”, “Ətalət qanunu necə ifadə olunur?”, “Ətalət ölçüsünün kütlə olduğunu necə əsaslandırmaq olar?” və s.

**D** “Hansi daha ətalətlidir?” araşdırmasında məqsəd, müxtəlif kütləli cisimlərin ətalətlilik dərəcələrini müqayisə etməkdir. Şagirdlərin diqqəti arabacıqların işaretdən uzaqlaşma məsafələrinə yönəldilir, onlarda yaranan fərziyyələr dinlənir. Araşdırma qruplarla yerinə yetirilirsə, qrupların təqdimatı zamanı aparılan müzakirə dərslilikdə verilən suallar əsasında qurula bilər. Müzakirənin sual və cavabları iş vərəqlərində qeyd edilir.

Şagirdlər “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırığı yerinə yetməklə özlərini qiymətləndirirlər. Burada 4-cü sual maraqlı müzakirə yarada bilər:

4. Niyə qaçan adam büdrədikdə üzü üstə, buzlu yolda yavaş-yavaş hərəkət edən adam sürüsüdükdə isə arxası üstə yixilir?

LAZİMDƏN

Müzakirə prosesində şagirdlər belə nəticəyə gəlirlər ki, qoçan adam büdrədikdə ayaqlar dayanır, lakin bədən irəliləmə hərəkətini davam etdiriyindən o, hərəkət istiqamətində irəliyə yixilir. Lakin buzlu yolda ehtiyatla hərəkət etməyə çalışan adamın qəfil ayağı sürüşdməsinə baxmayaraq bədəni öz tarazlığını saxlamağa çalışır, və nəticədə ayaqlar irəli sürüşdükdə bədən geri dartılır – sürüşən adam arxası üstə yixilir.

Mövzunun sonuncu hissəsi olan “Layihə” şagirdləri produktiv tətbiqetməyə sövq edir. Layihənin icrası ev tapşırığı kimi verilir.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *izahetmə*, *təcrübə icraetmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mexaniki hərəkətin baş verməsində ətalətliliyin rolunu ciddi səhvlərə yol verməklə izah edir.	Mexaniki hərəkətin baş verməsində ətalətliliyin rolunu çətinliklə izah edir.	Mexaniki hərəkətin baş verməsində ətalətliliyin rolunu kiçik qeyri dəqiqliyə yol verməklə izah edir.	Mexaniki hərəkətin baş verməsində ətalətliliyin rolunu ətraflı izah edir.
Cisinə ətalətliliyinə aid müəllimin köməyi ilə təcrübələr icra edir.	Cisinə ətalətliliyinə aid yalnız dərslikdə verilən təcrübələr icra edir.	Cisinə ətalətliliyinə aid dərslikdə verilən və məişətdə tətbiq olunan təcrübələr icra edir.	Cisinə ətalətliliyinə aid dərslikdə verilən və özü düşünüb hazırladığı təcrübələri icra edir.
Cisinə ətalətlili və Nyutonun I qanununa aid sadə məsələlər həll edir.	Cisinə ətalətlili və Nyutonun I qanununa aid orta çətinlik dərəcəli məsələlər həll edir	Cisinə ətalətlili və Nyutonun I qanununa aid yüksək çətinlik dərəcəli məntiqi məsələlər həll edir	Cisinə ətalətlili və Nyutonun I qanununa aid yüksək çətinlik dərəcəli faktoloji və situasiya xarakterli məsələlər həll edir

### Dərs 13/ Mövzu: NYUTONUN II QANUNU

<b>Alt STANDARTLAR</b>	1.1.1. Mexaniki hadisələri və onların baş vermə səbəblərini şərh edir. 1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Nyutonun II qanununun cisimlərin mexaniki hərəkət qanunu olduğunu şərh edir.</li> <li>• Cisinə təciliinin qüvvə və kütlədən asılılığını təcrübələrlə nümayiş edir.</li> <li>• Nyutonun II qanununa aid məsələlər qurur və həll edir.</li> </ul>

**A** Maraqoyatma verilən mətn və suallar əsasında yaradıla bilər. Müəllim dərsə həyatdan nümunələr göstərməklə, yaxud sadə bir təcrübə nümayiş etdirməklə də başlaya bilər.

Məsələn, o, əli ilə kibrət qutusuna və kitaba təqribən eyni qüvvə ilə təsir edir. Bu zaman cisimlərin hərəkətlərinin nədən asılı olduğu soruşula bilər. Şagirdlərin fərziyyələrindən sonra tədqiqat sualı formalasdırılır.

**Tədqiqat sualı.** Cismin təcil almasına səbəb nədir?

**B** “Cismin sürətinin dəyişməsinə səbəb nədir?” araşdırması yerinə yetirilir. Burada müxtəlif kütləli arabacıqların divarla qarşılıqlı təsirləri araşdırılır. Məqsəd cismin təcil almasında kütlənin rolunu aşkar etməkdir. Tapşırıq icra olunur, nəticələr müzakirə edilir, fərziyyələr dəqiqləşdirilir. Şagirdlər düşündürүү və istiqamətləndirici suallar vasitəsilə yeni biliklər əldə etməyə tövq olunur.

**C** Nəzəri material oxunur, şagirdlərin diqqətinə çatdırılır ki, cismin təcili ona təsir edən əvəzləyici qüvvə ilə düz, cismin kütləsi ilə tərs mütənasibdir və təcil həmişə əvəzləyici qüvvə istiqamətinə yönəlir:

$$\vec{a} = \frac{\vec{F}}{m}.$$


**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən test tapşırıqları həll edilir.

Testlərin həlli:

1. Cismin təcili ona təsir edən əvəzləyici qüvvənin modulundan asılılıq qrafiki verilir.  
Cismin kütləsini təyin edin.

A) 45 kq      B) 0,02 kq      C) 4,5 kq      D) 5 kq      E) 50 kq

Verilir	Həlli	Hesablanması
$F=10\text{ N}$ $a=0,2\frac{\text{m}}{\text{san}^2}$ $m - ?$	$F = ma \rightarrow m = \frac{F}{a}$	$m = \frac{10}{0,2} \text{ kq} = 50 \text{ kq}$



2. Təcil vektoru əvəzləyici qüvvə istiqamətindədir: 4 istiqaməti.

**E** Mövzunun “No öyrəndiniz” hissəsində verilən tapşırıq şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini şərhətmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Nyutonun II qanunu-nun cisimlərin mexaniki hərəkət qanunu olduğunu yalnız qrup liderinin köməyi ilə şərh edir.	Nyutonun II qanunu-nun cisimlərin mexaniki hərəkət qanunu olduğunu nümunələr göstirməklə şərh edir.	Nyutonun II qanunu-nun cisimlərin mexaniki hərəkət qanunu olduğunu təbiət, məişət və texnoloji proseslərdən nümunələr göstirməklə şərh edir.	Nyutonun II qanunu-nun cisimlərin mexaniki hərəkət qanunu olduğunu ətraflı və düzgün şərh edir.

LAYHE

Cismin təcilinin qüvvə və kütlədən asılılığını yalnız dərslikdə verilən təcrübələrlə nümayiş edir.	Cismin təcilinin qüvvə və kütlədən asılılığını həm dərslikdə, həm də digər tədris resurslarında verilən təcrübələrlə nümayiş edir.	Cismin təcilinin qüvvə və kütlədən asılılığını müxtəlif tədris resurslarında verilən təcrübələrlə nümayiş edir.	Cismin təcilinin qüvvə və kütlədən asılılığını müxtəlif tədris resurslarında verilən və müstəqil düşündüyü layihələrə əsaslanan təcrübələrlə nümayiş edir.
Nyutonun II qanunu-na aid sadə məsələlər qurur və həll edir.	Nyutonun II qanunu-na aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Nyutonun II qanunu-na aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Nyutonun II qanunu-na aid yüksək çətinlik dərəcəli kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və həll edir.

## Dərs 14/ MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-4”-də verilən tapşırıqlar həll edilə bilər:

1. C.: a və c.
2. 1- avtomobil irəliyə doğru sürətləndikdə; 2 – sürətlə hərəkət edən avtomobil tormozlandıqda; 3 – böyük sürətlə hərəkət edən avtomobil sola döndükdə.
3. C.: 10 N, sola.

## Dərs 15 / Mövzu: NYUTONUN III QANUNU

<b>Alt STANDARTLAR</b>	<p>1.1.1 Mexaniki hadisələri və onların baş vermə səbəblərini şərh edir</p> <p>1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir.</p> <p>1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir.</p> <p>3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir</p>
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Cisimlərin qarşılıqlı təsirinin qanuna uyğunluğuna aid müşahidələrini təqdim edir.</li> <li>• Cisimlərin qarşılıqlı təsirini təcrübələrlə nümayiş edir.</li> <li>• Cisimlərin qarşılıqlı təsirinə aid məsələlər qurur və həll edir.</li> </ul>

Mövzunun tədrisində 6-cı sinif Fizika kursu ilə fəndaxili, “Coğrafiya” və “Həyat bilgisi” ilə fənlərarası əlaqədən istifadə edilə bilər.

**A** Şagirdlərin diqqəti dərsin əvvəlində verilən mətnə və suallara yönəldilir:


1. İki şagird qrupunun kəndirdartma yarışması təşkil edilir. Yarışmadan sonra sinf “Komandaların kəndirin uclarına tətbiq etdikləri qüvvələrin istiqamətləri və modulları haqqında nə demək olar?” suali ilə müraciət olunur, şagirdlərin müxtəlif fərziyyələri dinlənir, lazımlı gəldikdə cisimlərin qarşılıqlı təsir qanununa istiqamətləndirilir.

2. Büyük rezin topun üzerindeki rezin topu getirilir ve bir metre hızla atılır. Topun yerde ve üstündeki rezin topa karşılıkla teması nümayiş edilir. Şagirdlerin dikkatini rezin topun daha büyük sürat almasına ve daha büyük mesafeye sıçradığını yöneltir. Sinf “Təcrübədə hansı cisimlər arasında karşılıqlı teması müşahidə etdiniz?”, “Topla-top və yerlə-top arasında yaranan karşılıqlı temasın qüvvəsinin tətbiq nöqtəsi və istiqaməti haqqında nə demək olar?” və s. kimi suallarla müraciət etmək olar. Şagirdlerin fərziyyələri əsasında tədqiqat sualı formalasdırılır.

**Tədqiqat suali.** Niyə cisimlər arasındaki teması karşılıqlı temas adlanır?

**B** “Təsir və əks təsir” araşdırması icra olunur. Bu araşdırımada iki nümayiş dinamometri bir-biri ilə birləşdirilir və iki şagird onları əks istiqamətlərə darter. Məqsəd istiqaməti iki cisimin karşılıqlı temasın qüvvələrinin modulca bərabər, istiqamətə əks olmasını müşahidə etmək, hadisənin baş vermə səbəbləri üzərində fərziyyələr irəli sürüləsinə nail olmaqdır. Müzakirə üçün verilən birinci sualda dinamometrlərin göstərişləri müzakirə olunur. Lakin ikinci sual ətrafında mübahisə doğuran fərziyyələr yaranır bilər. Bu zaman bölmənin birinci mövzusunda öyrənilən biliklərin yada salınması məqsədə uyğundur.

**C** Şagirdlər cisimlərin karşılıqlı temasın qüvvələrinin bərabər olması, Nyutonun III qanunun düsturla ifadəsi və ondan çıxan nəticə ilə tanış olurlar. Aparılan araşdırımdan və aldıqları nəzəri məlumatdan karşılıqlı temasdə olan cisimlərin aldığı təcillərin modullarının onların kütlələri ilə tərs mütənasib olduğunu müəyyən edirlər. Bu zaman təsir-əks təsir qüvvələrinin tətbiq nöqtəsi və istiqamətini sxematik göstərmək məqsədə uyğundur. Məsələn, topa zərbə vurduqda ayağın təsir qüvvəsi topa, topun əks təsir qüvvəsi isə ayağa tətbiq olunur.



**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində şagirdlər “Kütlənin karşılıqlı temasdan təyin edilməsi” araşdırmasını yerinə yetirirlər. Araşdırmanın icrası çox vaxt tələb etdiyindən onu iki şagirdin iştirakı ilə müəllimin nümayiş etdirməsi məqsədə uyğundur. Təcrübənin nəticəsi cədvəldə qeyd edilir.

	m (kg)	s (sm)	t (san)	v (sm/san)
1-ci arabacıq	0,25	...	3	...
2-ci arabacıq	0,5	...	3	...

Arabacıqların kütlələrinin nisbətləri aldıqları sürətlərin nisbəti ilə müqayisə olunur. Araşdırmanın müzakirəsini apararkən şagirdlərin irəli sürdükləri çoxsaylı fərziyyələr ümumiləşdirilir və on maraqlılardan bir neçəsi lövhədə qeyd edilir.

**LAYHE** Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə verilmiş fikirləri açar sözlərdən istifadə edərək tamamlayırlar. Texniki imkanları olan məktəblərdə dərsin bu mərhələsi müəllimin əvvəlcədən hazırladığı materiallar əsasında Promethean, yaxud MİMİO Studio programlarında oyun tipində keçirilə bilər.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *təqdim-ətmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisimlərin qarşılıqlı təsirinin qanuna uyğunluğuna aid müşahidələrini yalnız qrup fəaliyyətində təqdim edir.	Cisimlərin qarşılıqlı təsirinin qanuna uyğunluğuna aid müşahidələrini sərbəst təqdim edir.	Cisimlərin qarşılıqlı təsirinin qanuna uyğunluğuna aid müşahidələrini təhlil etməklə təqdim edir.	Cisimlərin qarşılıqlı təsirinin qanuna uyğunluğuna aid müşahidələrini dəyərləndirərək təqdim edir.
Cisimlərin qarşılıqlı təsirini yalnız dərslikdə verilən sadə təcrübələrlə nümayiş edir.	Cisimlərin qarşılıqlı təsirini müxtəlif təcrübələrlə nümayiş edir.	Cisimlərin qarşılıqlı təsirini həm dərslik, həm də məşət hadisələrinə aid təcrübələrlə nümayiş edir.	Cisimlərin qarşılıqlı təsirini müstəqil layihələrə əsaslanan təcrübələrlə nümayiş edir.
Cisimlərin qarşılıqlı təsirinə aid sadə məsələlər qurur və həll edir.	Cisimlərin qarşılıqlı təsirinə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Cisimlərin qarşılıqlı təsirinə aid yüksək çətinlik dərəcəli kəmiyyət xarakterli məsələlər qurur və həll edir.	Cisimlərin qarşılıqlı təsirinə aid yüksək çətinlik dərəcəli kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və həll edir.

## Dərs 16 / Mövzu: ÜMUMDÜNYA CAZİBƏ QANUNU

<b>Alt STANDARTLAR</b>	1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 2.1.1. Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir 2.1.2. Qravitasiya sahəsinə dair məsələlər həll edir. 2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Qravitasiya sahəsinin mövcudluğuna aid müşahidələrini təqdim edir.</li> <li>• Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətlər arasındakı əlaqələri şərh edir.</li> <li>• Ümumdünya cazibə qanununa aid məsələlər qurur və həll edir.</li> </ul>

**A** Maraqoyatma mərhələsini verilən mətnə uyğun olaraq R.E.Raspenin povesti əsasında çəkilmiş “Baron Münhauzen” filmindən kadr nümayiş etdirilməklə başlaması olar (bax: <http://www.youtube.com/watch?v=V0e5g13QB5U>). Dərsə başqa cür də başlamaq olar. Məsələn, lövhədə Günəş və onun ətrafında müxtəlif planetlərin “orbitlərinin” sxemi çəkilir. Sinfə “Günəş sisteminin uyğun orbitlərində hansı

planetlər yerləşir?” sualı ilə müraciət olunur. Şagirdlərin müəllimin köməyi ilə qeyd etdikləri planetlər uyğun “orbitlərdə” yazılır. Bundan sonra qravitasiya sahəsi, cazibə qüvvəsi, Yerin və Günəşin qravitasiya qarşılıqlı təsirlərinə dair 6-cı sinifdən məlum biliklərə istinad edərək uyğun suallar verilə bilər. Sualların müzakirəsindən irəli sürünlən fərziyyələr əsasında tədricən tədqiqat sualı formalasdırılır.

**Tədqiqat suali.** *Kainatda cazibə qüvvəsi olmasa idi nə baş verərdi?*

**B** “Nə üçün planetlər Günəş ətrafında dövr edir?” adlı araşdırması icra olunur. Şagirdlər “Günəş və planetlərin bəzi fiziki göstəricilər cədvəli”ndən istifadə edərək planetlərin kütlələri cəmini hesablayır, alınan ifadəni Günəşin kütləsi ilə müqayisə edirlər:

$$M_{\text{planet}} = m_{\text{Merk.}} + m_{\text{Ven.}} + m_{\text{Yer}} + m_{\text{Mars}} + m_{\text{Yup.}} + m_{\text{Saturn}} + m_{\text{Uran}} + m_{\text{Nep.}} = \\ = 3,30 \cdot 10^{23} kq + 4,86 \cdot 10^{24} kq + 5,97 \cdot 10^{24} kq + 6,41 \cdot 10^{23} kq + 1,90 \cdot 10^{27} kq + \\ + 5,68 \cdot 10^{26} kq + 8,66 \cdot 10^{25} kq + 1,10 \cdot 10^{26} kq = 2676,401 \cdot 10^{24} kq = 2,68 \cdot 10^{27} kq. \\ M_{\text{Günəş}} = 1,99 \cdot 10^{30} kq. \quad M_{\text{planetlər}} = 2,68 \cdot 10^{27} kq.$$

Beləliklə, Günəşin kütləsi bütün planetlərin ümumi kütləsindən  $\approx 1000$  dəfə böyükdür. Bu araşdırımada məqsəd Qravitasiya qarşılıqlı təsirinin Kainatdakı bütün cisimlər arasında mövcud olduğunu və göy cisimlərinin kütlələrindən asılılığını öyrənməkdir. Araşdırmanın müzakirəsini apararkən şagirdlərin irəli sürdükləri çoxsaylı fərziyyələr ümumiləşdirilir və ən maraqlılarından bir neçəsi lövhədə qeyd edilir.

**C** Ümumdünya cazibə qanunu, onun riyazi ifadəsi və qravitasiya sabiti haqqında məlumatın müəllim tərəfindən verilməsi məqsədə uyğundur. Mövzunun əhəmiyyətini nəzərə alaraq dərsi Fizika multimedia diskindən istifadə edilməsi məsləhətdir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagird dərs boyu öyrəndiyini məsələ həllində tətbiq edir:

*Məsələ: Günəş və planetlərin bəzi fiziki göstəricilər cədvəlindən istifadə edərək Yerin Günəşi və Günəşin Yeri hansı qüvvə ilə cəzb etdiyini hesablayın* ( $G = 6,67 \cdot 10^{-11} \frac{Nm^2}{kg^2}$ ).


Verilir	Həlli	Hesablanması
$M_G = 1,99 \cdot 10^{30} kq; M_Y = 5,97 \cdot 10^{24} kq$ $r = 149,60 \cdot 10^9 m;$ $G = 6,67 \cdot 10^{-11} \frac{Nm^2}{kg^2}$ . $F - ?$	$F = G \frac{M_G M_Y}{r^2}$	$F = \frac{1,99 \cdot 10^{30} kq \cdot 5,97 \cdot 10^{24} kq}{(149,60 \cdot 10^9 m)^2} \times \\ \times 6,67 \cdot 10^{-11} \frac{N \cdot m^2}{kg^2} \approx 5,2 \cdot 10^{24} N$

**E** Dərsin “Nə öyrəndiniz” mərhələsində şagirdlər “Gizli söz” tapşırığını yerinə yetirməklə dərsdə öyrəndikləri açar sözləri təyin edirlər.

Texniki imkanları olan məktəblərdə dərsin bu mərhələsi müəllimin əvvəlcədən hazırladığı materiallar əsasında Promethean, yaxud MİMİO Studio programlarında oyun tipində keçirilə bilər.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. 2-ci tapşırığı evə icra etmək üçün vermək olar.

1. Qravitasiya sahəsinin mənbəyi kütlədir. Qravitasiya sahəsinin xassələri: hərəkətdədir, obyektiv reallıqdır, kütləyə malikdir, enerjiyə malikdir, dəqiq fəza ölçüsü yoxdur, cazibə xarakterlidir - intensivliyi qravitasiya sahəsinin qüvvə xarakteristikasıdır.



2. Ümumdünya cazibə qanununun doğruluğuna misallar: Kainat və göy cisimlərinin, ulduzlardan ibarət galaktikaların, Günəş sisteminin, Ayın Yer ətrafında hərəkəti, Yer kürəsinin səthində varlıqların mövcudluğu və s.

3. İnsanların kütlələri Yerin kütləsi ilə müqayisə olunmaz dərəcədə kiçik olduğundan, onlar arasındaki cazibə qüvvəsi Yerin cazibəsi qüvvəsindən çox-çox kiçikdir: insanlar Yerdə olan digər varlıqlarla birlikdə Yer kürəsinin çox güclü cazibə sahəsindədirlər. Bu səbəbdən onların bir-birinə cazibəsi hiss olunmaz.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *təqdim etmə, şərhətmə, məsələqurma və məsələhəlletmə* meyarlar üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qravitasiya sahəsinin mövcudluğuna aid müşahidələrini yalnız qrup fəaliyyətində təqdim edir.	Qravitasiya sahəsinin mövcudluğuna aid müşahidələrini sərbəst təqdim edir.	Qravitasiya sahəsinin mövcudluğuna aid müşahidələrini təhlil etməklə təqdim edir.	Qravitasiya sahəsinin mövcudluğuna aid müşahidələrini dəyərləndirərək təqdim edir.
Qravitasiya sahəni xarakterizə edən kəmiyyətlər arasındaki əlaqələri yalnız müəllimin verdiyi sualların köməyi ilə şərh edir.	Qravitasiya sahəni xarakterizə edən kəmiyyətlər arasındaki əlaqələrin fiziki məhiyyətini anlayaraq şərh edir.	Qravitasiya sahəni xarakterizə edən kəmiyyətlər arasındaki əlaqələri analiz-sintez etməklə şərh edir.	Qravitasiya sahəni xarakterizə edən kəmiyyətlər arasındaki əlaqələri dəyərləndirərək şərh edir.
Ümumdünya cazibə qanununa aid sadə məsələlər qurur və həll edir.	Ümumdünya cazibə qanununa aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Ümumdünya cazibə qanununa aid yüksək çətinlik dərəcəli kəmiyyət xarakterli məsələlər qurur və həll edir.	Ümumdünya cazibə qanununa aid yüksək çətinlik dərəcəli kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və həll edir.

### Dərs 17 / Mövzu: AĞIRLIQ QÜVVƏSİ

<b>Alt STANDARTLAR</b>	2.1.1. Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir. 2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir. 2.2.2. Ağırlıq, çəki, elastiklik və sürtünmə qüvvələrini fərqləndirir. 2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Qarşılıqlı təsirdə ağırlıq qüvvəsinin rolunu şərh edir.</li> <li>• Ağırlıq qüvvəsinin tətbiq nöqtəsi, istiqaməti və asılı olduğu kəmiyyətləri izah edir.</li> <li>• Ağırlıq qüvvəsinə aid məsələlər qurur və həll edir.</li> </ul>

**A** Maraqoyatma dərslikdə verilən məlumat və uyğun suallarla yaradıla bilər. Sualların müzakirəsi nəticəsində irəli sürülen fərziyyələr sistemləşdirilir və tədqiqat sualları formalaşdırılır.

**Tədqiqat sualları.** Hansı qüvvə Yerə düşən cisimlərin sürətini dəyişir? Bu qüvvə hansı fiziki kəmiyyətlərdən asılıdır?

**B** “Hansı cismi Yer daha böyük qüvvə ilə cəzb edir?” araşdırması icra olunur. İşdə məqsəd Yerin cəzbetmə qüvvəsinin cismin kütləsindən asılılığını araşdırmaqdır. Şagirdlər tək dinamometrdən 1 ədəd yük asmaqla Yerin cəzb etmə qüvvəsini ölçülərlər. Sonra iki dinamometrdən 2 yük asib cəzbetmə qüvvəsini təyin edirlər. Müqayisə nəticəsində şagirdlər öyrənirlər ki, kütləsi iki dəfə böyük olan cisim Yer tərəfindən iki dəfə böyük qüvvə ilə cəzb olunur. İslərin müzakirəsi dərslikdə verilən suallar əsasında qurulur. Müəllimin istiqamətləndirici sualları ilə şagirdlər cismin Yer tərəfindən cəzb olunduğu qüvvənin bu cismin kütləsi ilə düz mütənasib olduğu nəticəsinə gəlirlər.

**C** Dərslikdə verilən nəzəri materialla tanış olarkən şagirdlər cismin Yer tərəfindən cəzb olunduğu qüvvənin ağırlıq qüvvəsi adlandığını, bu qüvvənin cisimlərə kütləsində asılı olmayaraq eyni təcil – sərbəstdüşmə təcili verdiyini öyrənirlər. Şagirdlərin diqqətinə çatdırılır ki, düşən cisimlərin eyni təcilə malik olmaları eksperimental olaraq Qaliley müəyyənləşdirmişdir (Piza qülləsində aparılan təcrübə haqqında məlumat verilir). Mövzunun sonunda ağırlıq qüvvəsi və sərbəstdüşmə təciliinin başlıca xüsusiyyətləri qeyd edilir. Bu zaman sərbəstdüşmə təcili və gravitasiya sahə intensivliyinin istiqamətcə üst-üstə düşmələrinə baxmayaraq, fərqli fiziki mahiyyətə malik olduqları qeyd edilməlidir: “*Gravitasiya sahəsinin intensivliyi*” və “*sərbəstdüşmə təcili*” anlayışlarını eyniləşdirmək doğru deyildir. *İntensivlik gravitasiya sahəsinin mövcudluğunu, onun varlığını bildirir, sahəni yaranan kütlədən asılıdır və sahənin qüvvə xarakteristikasıdır. Sərbəstdüşmə təcili isə gravitasiya sahəsinə hər hansı cism gətirdikdə və ya cism bu sahədə olduqda meydana çıxır və ağırlıq qüvvəsinin həmin cismə verdiyi təcil xarakterizə edir.*

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən tapşırıqda “Nə üçün su şırnağı düzxətti hərəkət etmir?” araşdırması icra olunur. Təcrübə müəllim tərəfindən, yaxud bir neçə şagird cəlb olunmaqla icra oluna bilər. “Nəticəni müzakirə edin” hissəsində verilən suallar öyrənilən biliklər əsasında cavablandırılır:


1. *Su şırnağını əyrixətli hərəkət etdirən ona Yerin gravitasiya sahəsində təsir edən ağırlıq qüvvəsidir. 2. Şırnağın bütün nöqtələrində suya ağırlıq qüvvəsi sərbəstdüşmə təcili verir ki, bu təcil də həmişə Yerin mərkəzinə istiqamətlənir. Ona görə də həmin nöqtələrdə təcil şaquli aşağıdır*

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər. Məsələn, “Suyun trayektoriyasını iş vərəqlərinizə çəkin.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir. 3 №-li tapşırıqdakı məsələ belə həll olunur:

3. *Kütləsi 4 kq olan düşən cismə təsir edən ağırlıq qüvvə vektorunu sxematik təsvir edin və onun modulunu hesablayın ( $g = 10 \frac{N}{kq}$ ).*

Verilir	Həlli	Hesablanması
$m=4kq$ $g = 10 \frac{m}{san^2}$ $F_{ag} - ?$	 $F_{ag} = m \cdot g$	$F_{ag} = 4 kq \cdot 10 \frac{m}{san^2} = 40 N.$

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhetmə, izahetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qarşılıqlı təsirdə ağırlik qüvvəsinin rolunu bilərkən şərh edir.	Qarşılıqlı təsirdə ağırlik qüvvəsinin rolunu anlayaraq şərh edir.	Qarşılıqlı təsirdə ağırlik qüvvəsinin rolunu təhlil edərkən şərh edir.	Qarşılıqlı təsirdə ağırlik qüvvəsinin rolunu dəyərləndirərkən şərh edir.
Ağırlik qüvvəsinin tətbiq nöqtəsi, istiqaməti və asılı olduğu kəmiyyətləri faktoloji materiallar əsasında izah edir.	Ağırlik qüvvəsinin tətbiq nöqtəsi, istiqaməti və asılı olduğu kəmiyyətləri tətbiq etməklə izah edir.	Ağırlik qüvvəsinin tətbiq nöqtəsi, istiqaməti və asılı olduğu kəmiyyətləri təhlil əsasında izah edir.	Ağırlik qüvvəsinin tətbiq nöqtəsi, istiqaməti və asılı olduğu kəmiyyətləri model-ləşdirməklə izah edir.
Ağırlik qüvvəsinə aid sadə məsələlər qurur və həll edir.	Ağırlik qüvvəsinə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Ağırlik qüvvəsinə aid yüksək çətinlik dərəcəli kəmiyyət xarakterli məsələlər qurur və həll edir.	Ağırlik qüvvəsinə aid yüksək çətinlik dərəcəli kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və həll edir.

## Dərs 18 / MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-5 və 6”-da verilən tapşırıqlar həll edilə bilər:

- Ç.5:** 1. C.: 2.  
 2.  $\left( C. : \frac{m^3}{san^2 \cdot kq} \right)$ .  
 3. C.:  $4,125 \cdot 10^{-6} N$ .  
 4. C.:  $2 m/san^2$ .  
 5. C.:  $3 m/san^2$ .

- Ç.6:** 1. C.:  $13500 N$ .  
 2. C.:  $144 N$ .  
 3. C.:  $23,5 N/kq$ .  
 4. C.:  $12 N/kq$ .  
 5. C.:  $977,5 N$

LAYİHƏ

## Dərs 19 / Mövzu: ELASTİKLİK QÜVVƏSİ. HUK QANUNU

<b>Alt STANDARTLAR</b>	<p>2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir.</p> <p>2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.</p> <p>2.2.2. Ağırlıq, çəki, elastiklik və sürtünmə qüvvələrini fərqləndirir.</p> <p>2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir.</p> <p>3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.</p> <p>3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir.</p> <p>3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.</p>
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Qarşılıqlı təsirdə elastiklik qüvvəsinin rolunu şərh edir.</li> <li>• Cismin deformasiyasının növlərini fərqləndirir.</li> <li>• Elastiklik qüvvəsinin yaranmasını təcrübələrlə nümayiş etdirir.</li> <li>• Elastiklik qüvvəsi və Huk qanununa aid məsələlər qurur və həll edir.</li> </ul>

Təlim məqsədlərini reallaşdırarkən hər hansı təsirə məruz qalan cisimlərin əks təsirlərinin müxtəlif olduğu şagirdlərin diqqətinə çatdırılmalıdır: bəzi hallarda əks təsirlərin cisimdə forma dəyişikliyi ilə müşahidə olunduğu, bir çox hallarda isə əks təsirlərin müşahidə olunmadığı aşadırılır. Bu məqsədlə təsir və əks təsirlər nəticəsində baş verən hadisələri praktik tapşırıqlardan daha geniş istifadə etməklə araşdırmaq tövsiyə olunur.

**A** Maraqoyatma mərhələsi dərslikdə verilən material və suallar əsasında keçirilə bilər. Şagirdlərin irəli sürdükləri fərziyyələrdən tədricən tədqiqat sualları formalaşdırılır.

**Tədqiqat sualları.** Xarici təsir nəticəsində cismin förməsini dəyişməsi (əyilməsi, burulması, sıxılması, dərtüləsi və s.) nə adlanır? Əgər xarici təsir kəsildərkən sonra cisim öz əvvəlki formasını alarsa, onu əvvəlki vəziyyətinə qaytaran nədir?

**B** “Cismi əvvəlki vəziyyətinə qaytaran nədir?” araşdırmasında rezin lövhə, aralarına kiçik yaylar bərkidilmiş taxta lövhəciklərdən ibarət model vasitəsilə deformasiyanın gərilmə, sıxılma, əyilme, burulma, sürüşmə növləri müşahidə olunur. Tapşırığın müzakirəsi dərslikdəki suallar əsasında qurula bilər.


**C** Şagirdlər “deformasiya” anlayışı, elastiklik qüvvəsi, tətbiq olunma yeri, istiqaməti və ədədi qiyməti ilə tanış olur. Onlar elastik və plastik deformasiyanı fərqləndirirlər. Bu baxımdan Venn diaqramından istifadə edilməsi məqsədə uyğundur. Şagirdlər elastiklik qüvvəsinin fiziki mahiyyətini anlayır, bu qüvvənin modulunu Huk qanunu əsasında hesablaması öyrənirlər.

### Əlavə məlumat

Deformasiya nəticəsində maddə molekulları arasındakı məsafə dəyişdiyindən, onlar arasındaki qarşılıqlı təsirlər də dəyişir. Nəticədə molekulları öz əvvəlki tarazlıq vəziyyətlərinə – minimum potensial enerji halına qaytaran qüvvə yaranır. Həmin qüvvə elastiklik qüvvəsidir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində verilən məsələ həll edilir:

Yaydan  $650 \text{ q}$  yük asdıqda o,  $2 \text{ sm}$  uzandi. Yayın sərtliyini təyin edin ( $\text{g} = 10 \frac{\text{N}}{\text{kg}}$ ).



Verilir	BS	Həlli	Hesablanması
$m = 650q$ $x = 2 sm;$ $g=10N/kg$ $k - ?$	$0,65kq$ $0,02 m$	$F = -kx$ $k = \frac{F}{x} = \frac{mg}{x}$	$k = \frac{0,65 \cdot 10 N}{0,02 m} = 325 \frac{N}{m}$



Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılır və portfolioya əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhetmə, fərqləndirmə, nümayişetmə, məsələşqurma və məsələhəllətmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qarşılıqlı təsirdə elastiklik qüvvəsinin rolunu faktoloji məlumatlar əsasında şərh edir.	Qarşılıqlı təsirdə elastiklik qüvvəsinin rolunu anlayaraq şərh edir.	Qarşılıqlı təsirdə elastiklik qüvvəsinin rolunu təhlillər əsasında şərh edir.	Qarşılıqlı təsirdə elastiklik qüvvəsinin rolunu dəyərləndirərək şərh edir.
Cisin deformasiyasının növlərini faktoloji material əsasında fərqləndirir.	Cisin deformasiyasının növlərini praktik təsəvvürlər əsasında fərqləndirir.	Cisin deformasiyasının növlərini analiz sintez etməklə fərqləndirir.	Cisin deformasiyasının növlərini dəyərləndirərək fərqləndirir.
Elastiklik qüvvəsinin yaranmasını qrup fəaliyyəti prosesində təcrübələrlə nümayiş etdirir.	Elastiklik qüvvəsinin yaranmasını müstəqil icra etdiyi təcrübələrlə nümayiş etdirir.	Elastiklik qüvvəsinin yaranmasını nəticə çıxdığı müstəqil təcrübələrlə nümayiş etdirir.	Elastiklik qüvvəsinin yaranmasını nəticələrini təhlil etdiyi təcrübələrlə nümayiş etdirir.
Elastiklik qüvvəsi və Huk qanununa aid sadə məsələlər qurur və həll edir.	Elastiklik qüvvəsi və Huk qanununa aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Elastiklik qüvvəsi və Huk qanununa aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Elastiklik qüvvəsi və Huk qanununa aid yüksək çətinlik dərəcəli keyfiyyət və kəmiyyət xarakterli məsələlər qurur və həll edir.

LAYİHE

## Dərs 20 / Mövzu: ÇƏKİ

<b>Alt STANDARTLAR</b>	2.1.1. Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir. 2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir. 2.2.2. Ağırlıq, çəki, elastiklik və sürtünmə qüvvələrini fərqləndirir. 2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Cisimlərin qarşılıqlı təsirində çəkinin rolunu şərh edir.</li><li>Çəki, əlavə yüklenmə və çəkisizliyi fərqləndirir.</li><li>Çəkiyə aid məsələlər qurur və həll edir.</li></ul>

Şagirdlər bəzən “ağırlıq qüvvəsi”, “kütlə” və “çəki” anlayışlarını ya eyniləşdirir, yaxud da qarışdırırlar. Dərsdə bu anlayışların dəqiq fərqləndirmə bacarıqları aşilanır.

**A** Maraqoyatma mərhələsində dərslikdə verilən məişət hadisəsinə aid materialdan istifadə edilə bilər. Dərsi başqa cür də başlamaq olar. Məsələn, kosmik gəminin orbitə çıxarılması prosesində kosmonavtların əlavə yüklənməyə, orbitdə isə çəkisizlik halında olmalarına dair slaytdar nümayiş etdirib, uyğun suallarla müraciət oluna bilər. Şagirdlərin marağına səbəb olan belə yanaşma onlarda çoxlu fərziyyələr yaradır. Bu fərziyyələrdən tədricən tədqiqat sualları formalaşdırılır.

**Tədqiqat sualları.** Çəki nədir? Cisinin çəkisi dəyişə bilərmi?

**B** “Çəki, yaxud kütlə?” araşdırması icra olunur. Şagirdlər dinamometrdən asılan yükün hansı qüvvələrin qarşılıqlı təsiri nəticəsində tarazlıqda olduğunu bu qüvvələri sxematik təsvir etməklə müəyyənləşdirirlər. Dinamometr vasitəsilə yükün kütləsinin, yoxsa çəkisinin təyin edildiyi araşdırılır. Maraqoyatma mərhələsində irəli sürürlən fərziyyələr bir qədər dəqiqləşdirilir.


**C** Nəzəri məlumat oxunur. Müəllimin istiqamətləndirici suallarla şagirdlərə nəyə çox diqqət vermələrinə sövq edir: “Cisinin asqıya və dayağa etdiyi təsir nə adlanır? Çəki ağırlıq qüvvəsindən nə ilə fərqlənir? Kütlə ilə çəki anlayışları eynidirmi? Asqı və ya dayaq olmazsa çəki nəyə bərabər olar? Əlavə yüklənmə nədir?” Şagirdlər “çəki”, “əlavə yüklənmə” və “çəkisizlik” anlayışlarını, habelə çəki ilə ağırlıq qüvvələrini fərqləndirirlər. Müəllimin göstərişi ilə qruplar Venn diaqramında “Çəki və kütlə”, “Ağırlıq qüvvəsi və çəki”, “Kütlə və ağırlıq qüvvəsi”, “Əlavə yüklənmə və çəkisizlik”, “Çəki və çəkisizlik” anlayışlarını araşdırıb bilərlər.

**D** “Yükün çəkisi nə qədərdir?” araşdırması ilə nəzəri biliklər, irəli sürürlən fərziyyələr praktikada yoxlanır. Beləliklə, şagirdlər kütlənin bütün hallarda sabit qaldığı, dinamometrlə cisinin çəkisinin təyin edildiyi, çəkinin sıfır qədər azaldığı və çox böyük qiymətlərə qədər arta bildiyini öyrənirlər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin mənimsədikləri əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilə bilər.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılır və portfolioya əlavə olunur.



**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhetmə, fərqləndirmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisimlərin qarşılıqlı təsirində çəkinin rolunu yalnız faktoloji məlumatlar əsasında şərh edir.	Cisimlərin qarşılıqlı təsirində çəkinin rolunu kiçik səhv'lərə yol verməklə şərh edir.	Cisimlərin qarşılıqlı təsirində çəkinin rolunu qismən düzgün şərh edir.	Cisimlərin qarşılıqlı təsirində çəkinin rolunu ətraflı və düzgün şərh edir.
Çəki, əlavə yüklenmə və çəkisizliyi fərqləndirməkdə ciddi səhv-lərə yol verir.	Çəki, əlavə yüklenmə və çəkisizliyi çətinlik-lə fərqləndirir.	Çəki, əlavə yüklenmə və çəkisizliyi əsasən düzgün fərqləndirir.	Çəki, əlavə yüklenmə və çəkisizliyi düzgün fərqləndirir.
Çəkiyə aid sadə məsələlər qurur və həll edir.	Çəkiyə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Çəkiyə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Çəkiyə aid yüksək çətinlik dərəcəli keyfiyyət və kəmiyyət xarakterli məsələlər qurur və həll edir.

## Dərs 21 / PRAKTİK İŞ. YAYIN DƏRƏCƏLƏNMƏSİ VƏ HAZIRLANMIŞ DİNAMOMETRLƏ QÜVVƏNİN ÖLÇÜLMƏSİ

<b>STANDARTLAR</b>	3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamlar aparır
<b>TƏLİM NƏTİCƏLƏRİ</b>	• Sadə dinamometrin hazırlanması və qüvvənin ölçülməsinə dair bacarığını nümayiş etdirir.

Dərs praktik dərsdir. Müəllim işi qruplarda və ya cütlükrlə təşkil edə bilər. Tapşırığın təyinatı şagirdlərə izah olunur, onların yerinə yetirilmə ardiçiliyi müəyyən edilir. Təqdim olunan dərs nümunəsi cütlükrlə iş üçün nəzərdə tutulmuşdur. *İşin məqsədi:* Dinamometri dərəceləməyi öyrənmək və dərəcelənmiş dinamometrlə qüvvəni ölçmək.

*Təchizat:* dərslik, 102 qr-lıq yüksək dəsti, şkalası ağ kağızla örtülmüş dinamometr, müftali tutacağı olan ştativ, xətkeş.



Fəaliyyət	Şagirdlərdə formallaşacaq bacarıqlar
Şagirlər praktik işin adını iş vərəqinə yazır və aşağıdakı göstərişləri yerinə yetirir.	
<i>Tapşırıq 1.</i> Dərslikdə praktik işin 1-ci tapşırığının yerinə yetirilməsi. Şkalası ağ kağızla örtülmüş dinamometri ştativin tutacağından şaquli vəziyyətdə asın. Göstəricinin başlangıç vəziyyətini kağız üzərində sıfır rəqəmi ilə qeyd edin.	Laboratoriya avadanlıqlarından istifadə etmə və tanıma bacarıqları.
<i>Tapşırıq 2.</i> Dinamometrdən yüksəklərdən birini asın və göstəricinin yeni vəziyyətini 1 rəqəmi ilə qeyd edin.	Ağırlıq və elastiklik qüvvələrinin əvəzleyicisinin praktik təyinətmə bacarığı.
<i>Tapşırıq 3.</i> Dinamometrin qarmağından ikinci, üçüncü yüksəkləri asın. Hər yüksək müvafiq gələn göstəricinin vəziyyətini 2, 3 və 4 rəqəmlər ilə qeyd edin. Bu rəqəmlər uyğun olmalıdır. 5. Skalan etibarla 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 6. Hazırkıdən 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 7. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 8. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 9. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 10. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 11. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 12. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 13. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 14. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 15. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 16. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 17. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 18. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 19. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 20. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 21. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 22. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 23. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 24. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 25. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 26. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 27. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 28. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 29. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 30. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 31. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 32. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 33. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 34. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 35. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 36. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 37. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 38. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 39. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 40. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 41. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 42. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 43. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 44. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 45. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 46. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 47. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 48. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 49. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 50. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 51. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 52. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 53. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 54. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 55. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 56. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 57. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 58. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 59. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 60. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 61. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 62. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 63. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 64. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 65. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 66. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 67. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 68. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 69. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 70. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 71. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 72. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 73. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 74. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 75. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 76. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 77. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 78. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 79. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 80. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 81. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 82. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 83. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 84. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 85. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 86. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 87. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 88. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 89. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 90. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 91. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 92. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 93. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 94. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 95. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 96. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 97. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 98. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 99. 102 qr-lıq yüksək dəstidən təqdim olunur. 100. 102 qr-lıq yüksək dəstidən təqdim olunur.	
<i>Tapşırıq 4.</i> Xətkeş vasitəsilə qeyd etdiyiniz vəziyyətlər arasındakı məsafəni ölçün. Məsafələrin bərabər olduğuna əmin olun. Əks halda ölçmələri yenidən təkrarlayın.	Ölçü cihazlarından istifadə etmə bacarığı.
<i>Tapşırıq 5.</i> Şkalanın yuxarısında N (nyuton) hərfini yazın. Dinamometr hazırlır.	Sadə dinamometrin hazırlanma bacarığı.
<i>Tapşırıq 6.</i> Hazırlığınızın dinamometrdən müxtəlif yüksəkləri asın və onların çəklərini təyin edin.	Dinamometrlə yüksəklərin çəkləsini ölçə bilmək bacarığı.
Şagidlərə yiğdiqları balların ümumi sayını hesablamağı və nəticəni dəftərlərinə yazmağı tapşırın.	

*Qiymətləndirmə meyari: nümayişetmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sadə dinamometrin hazırlanması və qüvvənin ölçülməsinə dair bacarığını yalnız müəllimin köməyi ilə nümayiş etdirir.	Sadə dinamometrin hazırlanması və qüvvənin ölçülməsinə dair bacarığını şərh edərək nümayiş etdirir.	Sadə dinamometrin hazırlanması və qüvvənin ölçülməsinə dair bacarığını izah edərək nümayiş etdirir.	Sadə dinamometrin hazırlanması və qüvvənin ölçülməsinə dair bacarığını analiz-sintez etməklə nümayiş etdirir.

## Dərs 22 / Mövzu: SÜRTÜNMƏ QÜVVƏSİ

<b>Alt STANDARTLAR</b>	2.2.2. Ağırlıq, çəki, elastiklik və sürtünmə qüvvələrini fərqləndirir. 2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir. 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Cisimlərin qarşılıqlı təsirində sürtünmə qüvvəsinin rolunu şərh edir.</li> <li>• Sürtünmə qüvvəsinin növlərini fərqləndirir.</li> <li>• Sürüşmə sürtünmə qüvvəsinin qiymətini təcrübələrlə ölçür.</li> <li>• Sürtünmə qüvvəsinə aid məsələlər qurur və həll edir.</li> </ul>

Dərs sürtünmə qüvvəsinin təbiətini və yaranma səbəbini aydınlaşdırılmasına, qarşılıqlı təsirlərdə sürtünmə qüvvəsinin rolunun müəyyənləşdirilməsinə həsr edilir.

**A** Maraqoyatma mərhələsini dərslikdəki materialdan fərqli olaraq gündəlik həyatda rast gəlinən və ya müşahidə edilən hadisələr üzərində qurulan suallarla da başlamaq olar:

- Niyə xizəyi torpaq yolda dartmaq çətindir, lakin qarlı yolda asan?
- Niyə buzlu yolda tez-tez sürüşürsünüz, lakin torpaq yolda rahat addımlayırsınız?
- Niyə atlet ştanqi qaldırmazdan əvvəl əllərinə xüsusi toz sürtür?
- Niyə ağır əşyaları diyircəklər üzərində daha asan hərəkət etdirmək olur? və s.

Suallara irəli sürürlən fərzillər qruplaşdırılır və tədricən tədqiqat suali formalasdırılır.

**Tədqiqat suali.** *Niyə asfalt yolda addımlamaq asan və rahat, buzlu yolda addımlamaq isə çətin və narahatdır?*

**B** “Cisim nə üçün bərabərsürətli hərəkət edir?” araşdırması icra olunur. Araşdırında bərabərsürətli hərəkət edən cismə təsir edən darti qüvvəsini tarazlaşdırın qüvvənin sürtünmə qüvvəsi olduğu müəyyənləşdirilir. Bərabərsürətli hərəkətdə bu

qüvvələr bərabərdir və dinamometrlə ölçülən dərti qüvvəsi modulca sürtünmə qüvvəsinə bərabərdir.

**C** Nəzəri məlumat fasilələrlə oxu üsulu ilə oxunur. Bu zaman aşağıdakı suallar verilə bilər:

- Sürtünmə qüvvəsinin fiziki təbiətini necə izah etmək olar?
- Sürtünmə qüvvəsinin yaranma səbəbini müəyyən edin.
- Sürtünmə qüvvəsi nədən asılıdır və hansı düsturla ifadə olunur?
- Sürtünmənin hansı növləri var?
- Sürtünmə qüvvəsinin artırıb, azaltmaq üçün hansı üsullardan istifadə edilir?
- Təbiətdə sürtünmə qüvvəsinin mövcudluğuna və texnikada nəzərə alınmasına dair hansı misallar göstərmək olar?

**D** Vaxta qənaət etmək baxımından “Öyrəndiklərinizi tətbiq edin” mərhələsindəki “Sürüşmə sürtünmə əmsalını ölçək” aşasdırmasının müəllim tərəfindən nümayiş etdirilməsi məqsədə uyğundur. Lakin hesablamamı şagirdlər aparır.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin mənimşədikləri əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılır və portfolioya əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhetmə, fərqləndirmə, ölçəbilmə, məsaləqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisimlərin qarşılıqlı təsirində sürtünmə qüvvəsinin rolunu yalnız faktoloji məlumatlar əsasında şərh etmir.	Cisimlərin qarşılıqlı təsirində sürtünmə qüvvəsinin rolunu tətbiqi materiallar əsasında şərh edir.	Cisimlərin qarşılıqlı təsirində sürtünmə qüvvəsinin rolunu təhlil aparmaqla şərh edir.	Cisimlərin qarşılıqlı təsirində sürtünmə qüvvəsinin rolunu dəyərləndirməklə şərh edir.
Sürtünmə qüvvəsinin növlərini yalnız faktoloji məlumatlar əsasında fərqləndirir.	Sürtünmə qüvvəsinin növlərini məişət və təbiət hadisələrindən nümunələr gətirməklə fərqləndirir.	Sürtünmə qüvvəsinin növlərini analiz-sintez aparmaqla fərqləndirir.	Sürtünmə qüvvəsinin növlərini dəyərləndirək fərqləndirir.
Sürüşmə sürtünmə qüvvəsinin qiymətini yalnız yalnız qrup fəaliyyəti prosesində təcrübələrlə ölçür.	Sürüşmə sürtünmə qüvvəsinin qiymətini müstəqil apardığı dərslikdə verilən təcrübələrlə ölçür.	Sürüşmə sürtünmə qüvvəsinin qiymətini dərslik və digər tədris resurslarında verilən təcrübələrlə ölçür.	Sürüşmə sürtünmə qüvvəsinin qiymətini müstəqil düşündüyü layihələr əsasında təcrübələrlə ölçür.
Sürtünmə qüvvəsinə aid sadə məsələlər qurur və həll edir.	Sürtünmə qüvvəsinə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Sürtünmə qüvvəsinə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Sürtünmə qüvvəsinə aid yüksək çətinlik dərəcəli keyfiyyət və kəmiyyət xarakterli məsələlər qurur və həll edir.

## Dərs 23 / MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-7”-də verilən tapşırıqlar həll edilə bilər:

1. C.: 1000 N/m.
2. C.: 55 mm.
3. C.: 5 və 1.
4. C.: a, b və c.
5. C.:  $IN$ .

### Ümumiləşdirici tapşırıqların cavabları

1. 30 kq.
2. D) 4 istiqamətində (təcili istiqamətində)
3.  $1,2375 \cdot 10^{-8} N$
4. I sual: havada, paraşütünün açılmadığı an – 2 anında.  
II sual: bütün hündürlüklərdə sərbəstdüşmə təcili Yerin mərkəzinə doğru yönəlir

## KIÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏLƏRİ (KSQ-2)

1. M nöqtəsinə üç qüvvə tətbiq edilir. Əvəzləyici qüvvənin modulunu təyin edin.



- A) 10 N    B) 4 N    C) 0 N    D) 12 N    E) 8 N

2. Sürətlə qaçan maral canavarın ona yetişdiyini hiss edib, qəfil sağa atılaraq xilas olur. Canavar isə özünü saxlaya bilmədiyindən irəli yuvarlanır. Canavarın maralı tuta bilmədiyinə səbəb nədir?

- A) Düzxətli hərəkət    B) Dəyişən sürətli hərəkət    C) Ətalətlilik  
D) Bərabərsürətli hərəkət    E) Əyrixətli hərəkət

3. Dinamometrin göstərişini və mütləq xətasını təyin edin

- A) 4,6 N; 0,2 N    B) 5,2 N; 0,4 N    C) 4,3 N; 0,4 N  
D) 4,3 N; 0,25 N    E) 5,2 N; 0,2 N



4. Mexaniki hərəkətdə hansı vektorial fiziki kəmiyyətlər istiqamətcə həmişə üst-üstə düşür?

- A) Sürət və əvəzləyici qüvvə    B) Sürət və təcil  
C) Yerdəyişmə və əvəzləyici qüvvə    D) Təcil və yerdəyişmə  
E) Təcil və əvəzləyici qüvvə

5. Günəşin kütləsi Yer kütləsindən 333000 dəfə böyükdür. Günəş Yeri F qüvvəsi ilə cəzb edir. Yer Günəşi hansı qüvvə ilə cəzb edir?

- A) F    B)  $\frac{F}{333000}$     C)  $333000 F$     D)  $\frac{333000}{F}$   
E) Yer Günəşi cəzb etmir

6. Divara bağlanan qaytanın sərbəst ucuna 220 N qüvvə tətbiq olunur. Qaytan bağlandığı qarmağa hansı qüvvə ilə təsir edir?



- A) 330 N    B) 110 N    C) 0 N    D) 220 N    E) 440 N

LAYİHƏ

7. Ağ və qara qoç kəllə-kəlləyə gəlirlər. Kütłəsi 36 kq qara qoç ağ qoça 360 N qüvvə ilə zərbə endirdikdə, o  $2 \text{ m/san}^2$  ağ qoç isə  $3 \text{ m/san}^2$  təcil alır. Ağ qoçun kütłəsini və qara qoça təsir etdiyi qüvvəni təyin edin.

- A) 24 kq, 0 N      B) 24 kq, 360 N      C) 24 kq, 120 N  
 D) 36 kq, 120 N      E) 36 kq, 360 N

8. Yupiterin səthində olan kosmonavta təsir edən ağırlıq qüvvəsi 1739 N. Kosmonavtnın kütłəsini təyin edin ( $g_{\text{Yupiter}} = 23,5 \frac{\text{N}}{\text{kq}}$ )


- A) 84 kq      B) 74 kq      C) 64 kq      D) 94 kq      E) 78 kq

9. Sürtünmə qüvvəsi 4N, sürtünmə əmsalı 0,2 olarsa, cismin kütłəsini təyin edin ( $g=10 \text{ N/san}$ ).

- A) 0,2 kq      B) 2 kq      C) 20 kq      D) 4 kq      E) 0,4 kq

10. Şəkildəki təsvirə əsasən M nöqtəsində qravitasıya sahə intensivliyinin istiqamətini təyin edin.

- A) 1      B) 2      C) 3      D) 4      E) 5



Nö	1	2	3	4	5	6	7	8	9	10
Cavab	E	C	E	E	A	D	B	B	B	C

## TƏDRİS VAHİDİ – 3

### MEXANİKİ İŞ VƏ ENERJİ

#### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir.
- 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir.
- 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir.
- 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.
- 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
- 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **8 saat**  
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

## Dərs 25 / Mövzu: MEXANİKİ İŞ

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• “Mexaniki iş” anlayışını izah edir.</li> <li>• Mexaniki işin görülməsini təcrübələrlə nümayiş edir.</li> <li>• Mexaniki işə aid bilik və bacarıqlarını məsələ həllinə tətbiq edir.</li> </ul>


Bu mövzuya başlamaq üçün müəllim şagirdlərin gündəlik həyatda rast gəldikləri müxtəlif işlərə əsaslanaraq diaqnostik qiymətləndirmə apara bilər. O, qiymətləndirməni sual-cavab şəklində, yaxud didaktik vərəqlər vasitəsilə də keçirə bilər.

**A** Şagirdlərin diqqəti dərsin əvvəlində verilən mətnə və suallara yönəldilir. Müəllim işə aid digər nümunələr də göstərə bilər. “İşləyirəm”, “İş görürəm” sözlerinin nə məna verdiyini soruşmaq və işin nəticəsini necə müəyyən edildiyi barədə müzakirə təşkil etmək məqsədə uyğundur. Suallarda şagirdlərin müxtəlif fikirləri “iş” anlayışına istiqamətləndirilir. Texniki imkanları olan sinifdə “Promethean”, “Mimio Studio” programından və “Fizikadan multimedia” dərsliyindən də istifadə edilə bilər. Beləliklə, sualların müzakirəsindən irəli sürülən fərziyyələr sistemləşdirilərək tədqiqat sualı formallaşdırılır.

**Tədqiqat sualı.** *Mexaniki hadisələrdə iş görmək nə deməkdir?*

**B** Şagirdlərin diqqəti dərslikdəki şəkillərə yönəldilir. Qüvvənin təsiri altında top, divan, at, şanqa hərəkət edir, yerini dəyişir. Əvəzləyici qüvvənin təsiri altında cisim yerini dəyişirə, o, iş görür. Yerdəyişmənin istiqaməti əvəzləyici qüvvə istiqamətinə dədirə, bu halda deyilir ki, qüvvə müsbət iş görür:  $A = F \cdot s$ . Əksinə, yerdəyişmə istiqaməti əvəzləyici qüvvə istiqamətinin əksinədirə, görülən iş mənfidir:  $A = -F \cdot s$ . Mənfi işi adətən sürtünmə və müqavimət qüvvələri görür. Cisim qüvvənin təsiri ilə hərəkət etmirsə ( $s = 0$ ), iş də sıfırə bərabərdir. Qeyd edilir ki, iş skalyar kəmiyyətdir və BS-də vahidi couldur (1C).

**C** “Mexaniki iş hansı kəmiyyətlərdən asılıdır?” araşdırmasında şagirdlər görülən işin ədədi qiymətinin qüvvə və yerdəyişmənin modulundan asılılığını müəyyənləşdirir və qrafiklərini qururlar:



**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər. Belə şagirdlərə araşdırmanın gedişi zamanı müşahidələrini qeyd etmək tapşırıla bilər.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində müəllim yaradıcı tətbiqetməni təşkil edir:

- 1 – qüvvə tətbiq edilməsinə baxmayaraq şkafın hərəkət etmədiyindən iş görülür;
- 2 – Fəhlə yükü yerdən qaldırıldığı zaman yüksək təsir edən ağırlıq qüvvəsi iş görür, lakin sonrakı halda yüksək təsir etdiyində saxlanır və heç bir hərəkət yoxdursa, yerdəyişmə icra olunmursa mexaniki iş görülür;
- 3 – ustanın  $100N$  qüvvə ilə təsir etməsinə baxmayaraq divar yerindən tərpənmədiyindən mexaniki iş görülür.

**E** “Nə öyrəndiniz” hissəsində isə şagird açar sözləri verilmiş mətnədə düzgün ardıcılıqla düzür: Qüvvə o zaman *mexaniki iş* görür ki, cisim bu qüvvənin təsiri altında müəyyən *yol* getsin. Cismə qüvvə təsir etdiyində o yerini dəyişmirsə *mexaniki iş* görülür. Mexaniki işin BC –də vahidi *couldur*.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir:

$$1. A = F \cdot s = mgs = 35 \text{ kg} \cdot 10 \frac{\text{N}}{\text{kg}} \cdot 3,5\text{m} = 1225(\text{C}).$$

$$2. F = A/s = 50000 \text{ C}/2\text{m} = 25000 \text{ N} = 25 \text{ kN}$$

$$3. \text{Ağırlıq qüvvəsi istiqamətində hərəkət olmadığından } A=0.$$

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *izahetmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Mexaniki iş” anlayışını yalnız dərslikdəki faktoloji material əsasında izah edir.	“Mexaniki iş” anlayışını anlayaraq izah edir.	“Mexaniki iş” anlayışını təhlil edərək izah edir.	“Mexaniki iş” anlayışını dəyərləndirərək izah edir.
Mexaniki işin görülməsini qrup fəaliyyəti prosesində təcrübələrlə nümayiş etdirir.	Mexaniki işin görülməsini müstəqil icra etdiyi təcrübələrlə nümayiş etdirir.	Mexaniki işin görülməsini nəticə çıxarıdığı müstəqil təcrübələrlə nümayiş etdirir.	Mexaniki işin görülməsini nəticələrini təhlil etdiyi təcrübələrlə nümayiş etdirir.
Mexaniki işə aid bilik və bacarıqlarını sadə məsələ həllinə tətbiq edir.	Mexaniki işə aid bilik və bacarıqlarını orta çətinlik dərəcəli məsələ həllinə tətbiq edir.	Mexaniki işə aid bilik və bacarıqlarını yüksək çətinlik dərəcəli kəmiyyət xarakterli məsələ həllinə tətbiq edir.	Mexaniki işə aid bilik və bacarıqlarını yüksək çətinlik dərəcəli kəmiyyət və keyfiyyət xarakterli məsələ həllinə tətbiq edir.

LAYHE

## Dərs 26 / Mövzu: GÜC

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Mexaniki gücün fiziki mahiyyətini izah edir.</li><li>• Mexaniki gücün mexaniki işin yeyinliyini ifadə etdiyini təcrübələrlə nümayiş edir.</li><li>• Mexaniki gücə aid keyfiyyət və kəmiyyət xarakterli məsələlər qurur və həll edir.</li></ul>

Fizika fənninin tədrisi boyu “mexaniki iş”, “Güç” və “Enerji” anlayışları müntəzəm işlədildiyindən, şagirdlər bu anlayışları fərqləndirməyi bacarmalıdır. Bu baxımdan mövzu çox aktualdır.

**A** Dərsə başlayarkən nəzərə alınmalıdır ki, şagirdlər aşağı siniflərdən idmançının gücü, traktorun gücü, küləyin gücü, zəlzələnin gücü, robotun gücü kimi anlayışlarla tanışdırırlar. 2-3 dəqiqə ərzində bir neçə oğlan şagirdlər arasında “Kim güclüdür?” adı ilə “Armresling”, yaxud “qol güləşi” oyununu keçirmək olar. Şagirdlərə izah etmək olar ki, onlar fizikada “güç” anlayışının elmi əsaslarını öyrənəcəklər. Bu baxımdan maraqoyatma mərhələsini dərslikdə verilən material və suallar müzakirə oluna bilər. İlkin fərziyyələr lövhədə yazılır və tədricən tədqiqat sualı formalasdırılır.

**Tədqiqat səali.** İşin görülmə yeyinliyi nəyi müəyyən edir?

**B** Aparılan araşdırımada şagirdlər müəyyən edirlər ki, eyni vaxtda üç yükün qaldırılması zamanı daha çox iş görüldü. Üç yükün hər birini ayrı-ayrılıqda eyni hündürlüyü qaldırmaq üçün görülən işlərin cəmi onları birlikdə həmin hündürlüyü qaldırılması üçün görülən işə bərabərdir. Fərq işlərin görülməsi üçün sərf olunan zamandadır. Yüklərin hər birini ayrı-ayrılıqda qaldırmaq üçün çox vaxt, yükləri birlikdə qaldırıqdə isə az vaxt sərf olunur. Deməli, eyni zamanda müxtəlif işlər görülür.


**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün iş vərəqindəki tapşırıq sadələşdirilə bilər. Məsələn, onlara “102 q neçə nyutondur? Dinamometr nədir? Dinamometr neçə nyuton qüvvə göstərdi?” və s. kimi suallara cavab vermək tapşırıla bilər. Araşdırmanın nəticələri uyğun suallar əsasında müzakirə oluna bilər.

**C** Dərslikdə verilən nəzəri məlumatın qısa olduğunu nəzərə alaraq, onun şagirdlər tərəfindən sinifdə oxunması daha səmərəlidir. Müəllim bu zaman əlavə məlumat verə bilər: eyni bir işi müxtəlif zamanlarda görmək olur. İşin görülmə yeyinliyi güc ilə xarakterizə olunur. Güc vahid zamanda görülən işi göstərir. Məsələn, 5 saniyədə 200 C iş görülürsə, 1 saniyədə 40C iş görülər.

Çox vaxt məsələ həlli zamanı gücün digər ifadəsindən də istifadə edilir. Cisimlər bərabər sürətlə hərəkət etdikdə:  $N = \frac{A}{t} = \frac{Fs}{t} = F \cdot v$ .

Deməli, güc ədədi qiymətcə sürətin qüvvəyə hasilinə bərabərdir. Bu ifadənin çıxarılışını şagirdlərə müstəqil iş kimi tapşırmaq olar.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər iki məsələni həll edir.



Məsələ 1: İdmançı ştanğı başı üzərinə 4 san müddətinə qaldırarkən  $3800\text{ C}$  iş gördü. Onun gücünü hesablayın.

Verilir	Həlli	Hesablanması
$A = 3800\text{ C}$ $t = 4 \text{ san}$ $N - ?$	Görülən işin bu işi görməyə sərf olunan zaman müddətinə nisbəti güc adlanır: $N = \frac{A}{t}$ .	$N = \frac{3800\text{ C}}{4\text{ san}} = 950\text{ Vt}$ Cavab: İdmançının gücü $950\text{ Vt-dır.}$

Məsələ 2: Tayavurən traktor  $120\text{ kq}$  ot qalağını  $5\text{ m}$  hündürlüyü  $6\text{ san}$  müddətinə qaldırdı. Traktorun tayavurən mexanizminin gücünü hesablayın.

Verilir	Həlli	Hesablanması
$m = 120\text{ kq}$ $h = 5\text{ m}$ $t = 6\text{ san}$ $g = 10\text{ m/san}^2$ $N - ?$	Görülən işin bu işi görməyə sərf olunan zaman müddətinə nisbəti güc adlanır: $N = \frac{A}{t} = \frac{mgh}{t}$ .	$N = \frac{A}{t} = \frac{mgh}{t} = \frac{120\text{ kq} \times 5\text{ m}}{6\text{ s}} = 1000\text{ Vt} = 1\text{ kVt}$ Cavab: Mexanizmin gücü $1\text{ kVt-dır.}$

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin mənimədikləri əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir.

*Tapşırıq 2. Verilənləri vatt ilə ifadə edin:  $0,245\text{ kVt} = 245\text{ Vt};$*

$15\text{ MVt} = 15\text{ 000 000 Vt}; 75\text{ a.q.} = 75 \times 736\text{ Vt} = 55200\text{ Vt}; 300\text{ a.q.} = 300 \times 736\text{ Vt} = 220800\text{ Vt}.$

*Tapşırıq 3. Qrafikə əsasən:  $N = 8000\text{ Vt}, t = 10 \times 60\text{ san} = 600\text{ san}.$*

Bu halda  $A = 8000 \cdot 600\text{ C} = 4\text{ 800 000 C}.$

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *izahetmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mexaniki gücün fiziki mahiyyətini yalnız qrup fəaliyyətində izah edir.	Mexaniki gücün fiziki mahiyyətini anlayaraq izah edir.	Mexaniki gücün fiziki mahiyyətini analiz-sintez əsasında izah edir.	Mexaniki gücün fiziki mahiyyətini ümumilaşdırma aparmaqla izah edir.
Mexaniki gücün mexaniki işin yeyinliyini ifadə etdiyini yalnız dərslikdə verilən təcrübə ilə nümayiş edir.	Mexaniki gücün mexaniki işin yeyinliyini ifadə etdiyini həmdərslikdən başqa, məişət hadisələrinə aid təcrübələrlə nümayiş edir.	Mexaniki gücün mexaniki işin yeyinliyini ifadə etdiyini müxtəlif təcrübələrlə nümayiş edir.	Mexaniki gücün mexaniki işin yeyinliyini ifadə etdiyini müstəqil düşündüyü layihələr əsasında nümayiş edir.
Mexaniki gücə aid keyfiyyət və kəmiyyət xarakterli sadə məsələlər qurur və həll edir.	Mexaniki gücə aid keyfiyyət və kəmiyyət xarakterli orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Mexaniki gücə aid keyfiyyət və kəmiyyət xarakterli yüksək çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Mexaniki gücə aid keyfiyyət və kəmiyyət xarakterli yüksək çətinlik dərəcəli məsələlər qurur və həll edir.

## Dərs 27/ MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-8”-də verilən tapşırıqlar həll edilə bilər:

LAYHE

- C.: 3 və 5 istiqamətinə yönələn qüvvələrin işi mənfi; 2 – sıfır; 1 və 4 – müsbətdir.
- C.: 4,5 C.
- C.: 20 C.
- C.: 4000Vt.
- C.: eskalator mühərrikinin gücü dəyişməz, lakin oğlan eskalatorun hərəkəti istiqamətində qalxdığına görə, eskalatorun mühərrikinin gördüyü mexaniki iş azalar. Azalan mexaniki işin görülməsinə az vaxt sərf edildiyindən, güc dəyişməz.

## Dərs 28 / Mövzu: ENERJİ. POTENSİAL VƏ KİNETİK ENERJİ

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Enerjinin cismin işgörmə qabiliyyətini xarakterizə edən kəmiyyət olduğunu izah edir.</li> <li>Potensial və kinetik enerjini fərqləndirir.</li> <li>Cisinin potensial və kinetik enerjisini tayininə aid məsələlər qurur və həll edir.</li> </ul>

**A** Maraqoyatmanı mövzuda verilmən şəkillər və suallar əsasında yerinə yetirmək olar. Texniki imkanları olan siniflərdə slaydlardan istifadə etmək məqsədə uyğundur. Beləliklə, suallara verilən ilkin fərziyyələr lövhədə yazılır və tədricən tədqiqat sualı formalaşdırılır.

**Tədqiqat suali.** *Cisin iş görəbilmək qabiliyyəti nəyi ifadə edir?*

**B** “Cisin işgörmə qabiliyyəti” araşdırmasında şagirdlər müəyyən edir ki, kürəcik sağa və ya sola nə qədər çox sixılırsa, yay bir o qədər çox deformasiya edir – elastiklik qüvvəsi yaranır. Kürəcik sərbəst buraxıldıqda yay elastiklik qüvvəsinin təsiri altında açılır və kürəcik sürət alır. Beləliklə, yayın sixıldığını və açıldığı proseslərdə iş görülür. Belə ki, yayın sixılma prosesi – kürəciyə təsir edən qüvvənin onu tarazlıq vəziyyətindən ixtiyarı x yerdəyişməsidir, bu zaman kürəciyə təsir edən qüvvə iş görür. Sixılan yay sərbəst buraxıldıqda onun açılma prosesi – elastiklik qüvvəsinin təsiri ilə kürəciyin tarazlıq vəziyyətinə doğru yerdəyişməsidir, bu zaman elastiklik qüvvəsi iş görür. Hərəkət proseslərinin baş vermədiyi halda mexaniki iş görülmür, o enerji şəklində toplanır. Məsələn, yayın sixılıb sapla bağlılığı vəziyyətində elastiklik qüvvəsinin yaranmasına baxmayaraq mexaniki iş görülmür. Lakin sixılan yayda böyük enerji toplanır. Sap qırıldıqda bu enerjinin hesabına yay açılır və ona bağlanan kürəcik getdikcə sürətini artıraraq tarazlıq həlinə doğru yerdəyişmə icra edir. Kürəcik belə hərəkəti prosesində də əlavə enerji alır və o bu enerjinin hesabına tarazlıq vəziyyətini böyük sürətlə keçir, yayı sıxır və proses əks tərəfə təkrarlanır.

**C** Nəzəri məlumatı araşdırmağa əsaslanmaqla təqdim etmək məqsədə uyğundur. Qeyd edilir ki, cisim ya yerə nisbətən, ya da cismin hissəciklərinin bir-birinə nisbətən vəziyyətinin dəyişməsi zamanı iş görülür. Bir cismin başqa cisim üzərində iş görməsi

“enerji” adlanan yeni fiziki kəmiyyətlə xarakterizə olunur. Enerji cismin işgörmə qabiliyyətidir. Avtomobil, təyyarə, teploxford və s. yanacağın yanma enerjisi, hidroturbinlər müəyyən hündürlükdən tökülən suyun enerjisi hesabına işləyir. Zavod və fabriklərdə dəzgahlar elektrik enerjisi sərf etməklə işləyirlər. Canlı orqanizmlər də öz həyat fəaliyyətləri üçün enerjidən: bitkilər günəş enerjisi, insanlar və heyvanlar qəbul etdikləri qida enerjisindən istifadə edirlər.

Mexaniki enerji iki növdə olur: potensial enerji – cismin və ya onun hissəciklərinin qarşılıqlı təsir enerjisi və kinetik enerji – cismin hərəkəti zamanı malik olduğu enerjidir. Bu enerjilərə aid müxtalif misallar göstərilir.

“Fizikadan multimedya” dərsliyində uyğun mövzunun elektron modeli verilmişdir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Hansı enerjiyə malikdir?” araşdırması yenə yetirilir. Bu araştırma əsasında şagirdlər cisimlərin hansı enerjiyə malik olduları haqqında mühəlizələrini irəli sürürənlər. Şəkil üzrə şagirdlər təqdimat yerinə yetirə bilərlər. Şəkilləri slaydlarla müəllim əvvəlcədən hazırlayıb verə bilər.

**E** “Nə öyrəndiniz” hissəsində isə şagird açar sözləri verilmiş mətnədə düzgün ardıcılıqla düzür: Cismin işgörmə qabiliyyəti *enerji* adlanır. *Potensial enerji* cisimlərin və ya cismin hissələrinin qarşılıqlı təsiri zamanı malik olduğu enerjidir. Cismin hərəkəti zamanı malik olduğu enerji *kinetik enerji* adlanır. Enerjinin BC-də vahidi *couldur*.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yenə yetirir. Burda verilmiş tapşırıq şagirdin dərsdə enerji barədə öyrəndiklərini yoxlamaq üçün verilmişdir.


**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *izahetmə, fərqləndirmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Enerjinin cismin işgörmə qabiliyyətini xarakterizə edən kəmiyyət olduğunu yalnız faktoloji məlumat əsasında izah edir.	Enerjinin cismin işgörmə qabiliyyətini xarakterizə edən kəmiyyət olduğunu analiz-sintez əsasında izah edir.	Enerjinin cismin işgörmə qabiliyyətini xarakterizə edən kəmiyyət olduğunu analiz-sintez əsasında izah edir.	Enerjinin cismin işgörmə qabiliyyətini xarakterizə edən kəmiyyət olduğunu üümümləşdirmələr əsasında izah edir.
Potensial və kinetik enerjini yalnız dərslilikdəki məlumatlar əsasında fərqləndirir.	Potensial və kinetik enerjini məişətdən nümunələr gətirməklə fərqləndirir.	Potensial və kinetik enerjini nəzəri və praktik məlumatlar əsasında fərqləndirir.	Potensial və kinetik enerjini qazanılan bilikləri üümümləşdirməklə fərqləndirir.
Cismin potensial və kinetik enerjisinin təyininə aid sadə məsələlər qurur və həll edir.	Cismin potensial və kinetik enerjisinin təyininə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Cismin potensial və kinetik enerjisinin təyininə aid yüksək çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Cismin potensial və kinetik enerjisinin təyininə aid yüksək çətinlik dərəcəli məsələlər qurur, həll edir və nəticəsini dəyərləndirir.

## Dərs 29 / Mövzu: POTENSİAL ENERJİ NƏDƏN ASILIDIR?

<b>Alt STANDARTLAR</b>	1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Potensial enerjinin hansı kəmiyyətlərdən asılı olduğunu şərh edir.</li> <li>• Potensial enerjinin hündürlükdən asılılığını təcrübələrlə nümayiş edir.</li> <li>• Potensial enerjinin təyininə aid məsələlər qurur və həll edir.</li> </ul>

**A** Dərs şagirdlərin enerji haqqında təsəvvürlərinə əsaslanır. Qeyd edilir ki, potensial enerji bir cismin deyil, cisimlər sisteminin xarakteristikasıdır. Kinetik enerjidən fərqli olaraq potensial enerji mənfi də ola bilər. Potensial enerjini hesablamaq üçün sıfırıncı səviyyə seçilməlidir. Bu mərhələdə yayın potensial enerjisi haqqında dərslikdə verilən suallar ətrafında müzakirələr təşkil etmək olar. Şagirdlərin suallar ətrafında irəli sürdükləri fərziyyələr dairəvi diaqramda yazılı bilər. İlk fərziyyələr əsasında tədricən tədqiqat sualı formalasdırılır.



**Tədqiqat sualı.** *Potensial enerji ədədi qıymətcə hansı fiziki kəmiyyətlərdən asılıdır?*

**B** “Yer səthindən müəyyən hündürlüyə qaldırılan cismin enerjisi nədən asılıdır?” araşdırmasında şagirdlər potensial enerjinin cismin kütləsindən və sıfırıncı səviyyədən olan məsafəsindən asılı olduğunu müəyyənləşdirirlər. Çəki daşını döşəmədən qaldırıb masanın üzərinə qoyarkən ağırlıq qüvvəsi iş görür və cisim potensial enerji əldə edir. Cisim masada döşəməyə nəzərən daha çox potensial enerjiyə malik olur.

Eyni hündürlükdə olsalar da kütləsi böyük olan cisim daha böyük potensial enerjiyə malikdir. Yerin səthi sıfırıncı səviyyə olarsa, cismin buradakı potensial enerjisi sıfırdır. Masa üzərində cismin Yerə nəzərən potensial enerjisi döşəmədəki potensial enerjidən  $mgh$  qədər böyük olur. Deformasiya olunmuş yayın potensial enerjisini ifadəsini verib, onun sərtlik və yayın uzanmasından asılılığını müəyyən etməyi ev tapşırığı kimi vermək olar. Bunun üçün sərtlikləri müxtəlif olan iki metal xətkeş, iki taxta tircik, sap, kibrət, ölçü xətkeşi lazımlı olacaq. Xətkeşlərdən biri əyilib sapla bağlanır və hər iki tərəfinə taxta tircik qoyulur. Sapı yandırıldıqda metal xətkeş düzələrək taxta tircikləri itələyir. Bu məsəfa qeyd olunur. Sonra metal xətkeş digəri ilə əvəz olunur, təcrübə təkrarlanır. Şagirdlər potensial enerjinin sərtlikdən asılı olmasını müəyyən edirlər.

Tapşırığın müzakirəsi dərslikdə yazılı suallar əsasında qurula bilər.

**C** Nəzəri məlumatın oxunması “fəal oxu” metodu əsasında həyata keçirilə bilər. Dərslikdə verilən mətn şagirdlər tərəfindən oxunur. Onlar *potensial enerjinin cismin kütləsindən, Yer səthindən olan hündürlüyündən və sərbəstdüsmə təciliindən asılı olduğunu öyrənirlər.*

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində yaradıcı tətbiqetmə yerinə yetirilir: Məsələ. 90 kq kütləli alpinist, Yer səthindən 3000 m yüksəklikdə dincəldikdən sonra, daha 1800 m yüksəkliyə qalxdı. Alpinistin Yer səthinə nəzərən bu iki yüksəklikdəki potensial enerjilərini təyin edin ( $g=10 \text{ m/san}^2$ ). Hansı yüksəklikdə onun potensial enerjisi daha böyükdür?

Verilir	Həlli	Hesablanması
$m = 90 \text{ kq}$ $h_1 = 1800 \text{ m}$ $h_2 = 3000 \text{ m} + 1800 \text{ m} = 4800 \text{ m}$ $g = 10 \text{ m / san}^2$ $E_{p1} - ? \quad E_{p2} - ?$	$E_{p2}=mgh$	$E_{p1} = 90 \text{ kq} \cdot 10 \frac{\text{m}}{\text{san}^2} \cdot 1800 \text{ m} = 1620 \text{ kC}$ $E_{p2} = 90 \text{ kq} \cdot 10 \frac{\text{m}}{\text{san}^2} \cdot 4800 \text{ m} = 4320 \text{ kC}, \quad E_{p1} < E_{p2}$ Cavab: 4800 m yüksəklikdə potensial enerji daha böyükdür.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər:

*Tapşırıq 1. Şəkildə Anxel və Katex şələlərinin fotoları təsvir olunur. Şələlərin ən yüksək nöqtəsindən düşən 1 kq kütləli suyun potensial enerjilərinin fərqini təyin edin.*

$$E_A - E_K = mg(h_A - h_K) = 10(979 - 25)C = 9540 \text{ C}$$

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhət-mə, nümayiş, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Potensial enerjinin hansı kəmiyyətlərdən asılı olduğunu yalnız faktoloji məlumatlar əsasında şərh edir.	Potensial enerjinin hansı kəmiyyətlərdən asılı olduğunu anlayaraq şərh edir.	Potensial enerjinin hansı kəmiyyətlərdən asılı olduğunu təhlil etməklə şərh edir.	Potensial enerjinin hansı kəmiyyətlərdən asılı olduğunu ümumiləşmələr əsasında şərh edir.
Potensial enerjinin hündürlükdən asılılığını anlamadığı sadə təcrübələrlə nümayiş edir.	Potensial enerjinin hündürlükdən asılılığını nəticəsini anladığını təcrübələrlə nümayiş edir.	Potensial enerjinin hündürlükdən asılılığını nəticəsini təhlil edə bildiyi təcrübələrlə nümayiş edir.	Potensial enerjinin hündürlükdən asılılığını nəticəsinə dair ümumiləşmələr apara bildiyi təcrübələrlə nümayiş edir.
Potensial enerjiyə aid sadə məsələlər qurur və həll edir.	Potensial enerjiyə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Potensial enerjiyə aid yüksək çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Potensial enerjiyə aid yüksək çətinlik dərəcəli məsələlər qurur, həll edir və nəticəsini dəyərləndirir.

LAYHE

## Dərs 30 / Mövzu: KİNETİK ENERJİ NƏDƏN ASILIDIR?

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Kinetik enerjinin sürət və kütlədən asılılığını şərh edir.</li> <li>• Kinetik enerjinin sürət və kütlədən asılılığını təcrübələrlə nümayiş edir.</li> <li>• Kinetik enerjinin təyininə aid məsələlər qurur və həll edir.</li> </ul>

**A** Mövzuya maraq oyatmaq məqsədi ilə dərslikdə verilən mətn və uyğun sualın müzakirəsini təşkil etmək əhəmiyyətli olardı. Müəllim şagirdlərin gündəlik həyatda rastlaşdıqları nümunələrə dair suallar verə bilər. Məsələn, məktəbin həyətində eyni sürətlə qaçan müxtəlif kütləli iki şagird müxtəlif vaxtda üçüncü şagirdlə toqquşur. Bu zaman üçüncü şagird hansı şagirdin təsirindən daha çox zədələnə bilər: kiçik kütləli, yoxsa böyük kütləli? Niyə? Əgər qaçan şagirdlərin sürətləri müxtəlif olarsa, onlar sükunətdə duran şagirdlə toqquşduqda hansı halda onlar daha çox zədələnə bilər? Niyə? İlkən fərziyyələr əsasında tədricən tədqiqat suali formalaşdırılır.

**Tədqiqat suali.** *Kinetik enerji ədədi qiymətcə hansı fiziki kəmiyyətlərdən asılıdır?*

**B** “Hərəkətdə olan cismin enerjisi nədən asılıdır?” araşdırmasında məqsəd müxtəlif kütləli kürəciklərin kinetik enerjilərini müqayisə etməkdir. Araşdırmadan məlum olur ki, eyni ölçülü polad və alüminium kürəciklərinin sürəti artıqca onlar tirciyi daha çox yerdəyişməyə məcbur edir, lakin bu yerdəyişmə kürəciklərin kütlələrindən asılı olaraq fərqli dəyişir. Beləliklə, şagirdlər belə bir nəticəyə gəlirlərlər ki, cismin kinetik enerjisi onun kütləsindən və sürətindən asılıdır.

**C** Şagirdlərin bu nəticəsinə istinad edərək yeni məlumatın müəllim tərəfindən verilməsi məqsədə uyğundur. Bu zaman kinetik enerjinin sürət və kütlədən asılılığı əvvəlcədən hazırlanmış müxtəlif fiziki hadisələr haqqında slaydlar və ya şəkillər əsasında yazıla bilər. Belə ki, “Mimio studio” və ya “Promethean” programında kinetik enerjiyə aid internet resurslarından istifadə etməklə maraqlı slaydlar və video-matiiallar nümayiş etdirilə bilər.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilmiş məsələ həll olunur.

*Məsələ: Kütləsi 100 t olan sərnişin təyyarəsi sabit 250 m/san sürətlə Yer səthindən 900 m yüksəklikdə uçur. Verilənləri uyğun xanalarda yazmaqla təyyarənin kinetik enerjisini və Yer səthinə nəzərən potensial enerjisini təyin edin ( $g=10 \text{ m/san}^2$ ).*

$$E_k = 100000 \cdot 250^2 / 2 \text{ C} = 100000 \cdot 62500 / 2 \text{ C} = 3125 \cdot 10^6 \text{ C},$$

$$Ep = 100000 \cdot 10 \cdot 900 = 900 \cdot 10^6 \text{ C}.$$

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır. Bu tapşırığı siniflə birlikdə yerinə yetirmək də mümkündür.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir. Birinci tapşırıqda kinetik enerjinin kütlədən asılılıq qrafiki qurulur. İkinci tapşırıqda isə suyun hansı

hissədə daha böyük kinetik enerjiyə malik olduğu soruşular: turbinə tökülən hissədə, yoxsa turbindən çıxdığı hissədə? Təbii ki, turbinə daxil olduğu hissədə su daha böyük kinetik enerjiyə malik olur, turbindən çıxan su isə kinetik enerjisinin müəyyən hissəsini turbinin firlanma enerjisinə sərf olunur.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhetmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Kinetik enerjinin sürət və kütlədən asılılığını yalnız faktoloji məlumatlar əsasında şərh edir.	Kinetik enerjinin sürət və kütlədən asılılığını möşətdən nümunələr gotirməklə şərh edir.	Kinetik enerjinin sürət və kütlədən asılılığını təhlil aparmaqla şərh edir.	Kinetik enerjinin sürət və kütlədən asılılığını qazanılan biliyi dəyərləndirməklə şərh edir.
Kinetik enerjinin sürət və kütlədən asılılığını yalnız dərslikdəki təcrübələrlə nümayış edir.	Kinetik enerjinin sürət və kütlədən asılılığını müxtəlif təcrübələrlə sərbəst nümayış edir.	Kinetik enerjinin sürət və kütlədən asılılığını praktik və fikri təcrübələrlə nümayış edir.	Kinetik enerjinin sürət və kütlədən asılılığını həm faktoloji, həm də layihə təcrübələrilə nümayış edir.
Kinetik enerjinin təyininə aid sadə məsələlər qurur və həll edir.	Kinetik enerjinin təyininə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Kinetik enerjinin təyininə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Kinetik enerjinin təyininə aid yüksək çətinlik dərəcəli keyfiyyət və kəmiyyət xarakterli məsələlər qurur və həll edir.

## Dərs 31/ MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-9”-da verilən tapşırıqlar həll edilə bilər:

1. C.:  $E_1 = E_3 > E_2$ .
2. C.: 5 kN/m. 3. C.: 1,5 kq.
4. C.:  $E_3 > E_2 > E_1$ .
5. Çaylar üzərində qurulan su bəndlərinin –

### faydaları:

- a) daşgınlara nəzarət, selin yarada biləcəyi fəlakətlərin qarşısını alınması;
- b) hidroenergetika;
- c) kanallar vasitəsilə torpaqların suvarılmasının təminini.

### yaratdığı problemlər:

- a) bəndin tutduğu ərazidə fauna və flora itkilərinə yol verilməsi (nəhəng ərazilərin su altında qalması);
- b) bəndin aşağı axıñında torpaqdakı faydalı qazıntı yataqlarının itirilməsi;
- c) ətraf sahədə Yerin təbii su mübadiləsinin pozulması, torpağın eroziyaya məruz qalması və s.

LAYİHƏ

## Dərs 32 / Mövzu: ENERJİNİN SAXLANMASI QANUNU

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Enerjinin saxlanması qanununa aid müşahidələrini təqdim edir.</li><li>Enerjinin saxlanması qanununa aid təcrübələr nümayiş edir.</li><li>Enerjinin saxlanması qanununa aid məsələlər qurur və həll edir.</li></ul>

**A** Maraqoyatma dərslikdə verilən materialdan əlavə nümayiş təcrübəsi ilə də yaradıla bilər. Məsələn, kürəciyin mail novda hərəkətinə aid təcrübəni nümayiş etdirməklə müsahibə aparmaq olar: Kürəcik mail novda hansı vəziyyətdə olduqda yalnız potensial enerjiyə malik olur? Kürəcik hansı halda yalnız kinetik enerjiyə malik olur? Hansı halda kürəciyin potensial enerjisi kinetik enerjiyə və əksinə, kinetik enerjisi potensial enerjiyə çevrilir? Şagirdlərin fərziyyələri lövhədə yazılır və tədricən tədqiqat sualları formalaşdırılır.

**Tədqiqat sualları.** *Əgər cisim eyni anda həm potensial, həm də kinetik enerjiyə malikdirsə, həmin halda onun tam mexaniki enerjisi nəyə bərabər olar? Əgər sürtünmə nəzərə alınmazsa, cismin kinetik enerjisinin potensial enerjiyə və ya əksinə çevrildiyi anda onun tam enerjisi necə dəyişər?*

**B** “Mexaniki enerji dəyişirmi?” araşdırması “Maksvel rəqqası” ilə aparılır: burada disk yuxarıda dayananda ona potensial enerji (enerji ehtiyatı) verilir. Disk sərbəst buraxıldıqda potensial enerji azalır, kinetik enerji artır. Proses sənənə qədər enerji çevrilməsi baş verir. Sürtünmə qüvvəsi olmazsa hərəkət və enerji çevrilməsi uzun müddət davam edər.

Təcrübə texniki təchizatı imkan verən siniflərdə qruplarda icra oluna bilər. Nəticə liderlərin təqdimatı ilə başa çatır. Təqdimatlar zamanı dərslikdəki suallar ətrafında müzakirələr aparıla bilər. Araşdırmanın mexaniki hadisəyə əsaslandığı nəticəsinə gəlmələri üçün müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər.

**C** Yeni mövzunun izahı müsahibə şəklində, topun hərəkətində enerji çevrilməsinin necə baş verəcəsinin təhlili üzərində qurulur. Topun Yer səthindən və sürəti ilə atıldığı an yalnız kinetik, həndürlüyündə dayandığı an isə yalnız potensial enerjiyə malik olur. Həmin anlardakı enerjilər bir-birinə bərabər olub, topun tam enerjisi adlandığı qeyd olunur. Havanın müqaviməti nəzərə alınmadıqda topun həm yuxarı, həm də aşağı hərəkəti zamanı tam enerjinin potensial enerji ilə kinetik enerjinin cəminə bərabər olduğunu izah olunur.

Şagirdlərin diqqətini ideal olmayan hərəkətlər –müqavimətli hərəkətlər və sürtünmə ilə baş verən hərəkətlərə yönəltmək lazımdır. Müəyyən həndürlükdən düşən top yerdən sıçrayaraq get-gedə öz həndürlüğünü azaldır. Demək, onun tam mexaniki enerjisi azalır. Lakin enerji yox olmur: mexaniki enerji topun daxili enerjisinin art-

ması ilə əvəz olunur – onu təşkil edən molekulların, topdakı qaz molekullarının qarşılıqlı təsir enerjilərinə çevirilir. Başqa misal da söyləmək olar, məsələn, qatar tor-mozlanarkən onun kinetik enerjisi azalır, dayandıqda isə sıfır bərabər olur. Lakin qatarın enerjisi yox olmur, o mexaniki enerjidən daxili enerjiyə (istilik enerjisini) çevirilir; təkərlərin və relsin qızması baş verir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər atletin şüvüllə tullanmasının 5 ardıcıl anını araşdırırlar. Onlar müəyyən edirlər ki:

1) tullanış prosesində atletin kinetik enerjisinin potensial enerjiyə və əksinə çevriləməsi baş verir; 2) atlet 1 anında ən böyük kinetik enerjiyə malik olur; 3) atlet 3 anında ən kiçik kinetik, ən böyük potensial enerjiyə malik olur; 4) atletin 5 anında tam enerjisinin onun daxili enerjisi ilə potensial enerjisini cəminə bərabər olur; 5) atlet 2 və 4 anlarında həm potensial, həm də kinetik enerjiyə malik olur

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir.

*Məsələ: Kütləsi 100 q olan cisim 6 m yüksəklilikdə 10 m/san sürətlə hərəkət edir. Onun tam mexaniki enerjisini təyin edin.*

Verilir	Həlli	Hesablanması
$m = 100\text{q} = 100\text{kg}$ $v = 10 \text{ m/san}; h = 6\text{m}$ $g = 10 \text{ m/san}^2$ $E_t = E_k + E_p - ?$	Tam enerji kinetik və potensial enerjilərin cəminə bərabərdir. $E_t = E_k + E_p = m \cdot v^2/2 + mgh.$	$E_t = E_k + E_p = (0,1 \cdot 100)/2 C + + 0,1 \cdot 10 \cdot 6C = 11 C$ Cavab: $E_t = 11C$ .

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *təqdimetmə, nümayişetmə, məsələqurma və məsələhəllətmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Enerjinin saxlanması qanununa aid müşahidələrini faktoloji məlumatlar əsasında təqdim edir.	Enerjinin saxlanması qanununa aid müşahidələrini anladığlı məlumatlar əsasında təqdim edir.	Enerjinin saxlanması qanununa aid müşahidələrini məlumatları təhlili edərək təqdim edir.	Enerjinin saxlanması qanununa aid müşahidələrini məlumatları dəyərləndirərək təqdim edir.
Enerjinin saxlanması qanununa aid yalnız dərslikdəki təcrübələri nümayiş edir.	Enerjinin saxlanması qanununa aid müxtəlif təcrübələr nümayiş edir.	Enerjinin saxlanması qanununa aid praktik və fikri təcrübələr nümayiş edir.	Enerjinin saxlanması qanununa aid faktoloji və layihə əsaslı təcrübələr nümayiş edir.
Enerjinin saxlanması qanununa aid sadə məsələlər qurur və həll edir.	Enerjinin saxlanması qanununa aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Enerjinin saxlanması qanununa aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Enerjinin saxlanması qanununa aid yüksək çətinlik dərəcəli keyfiyyət və kəmiyyət xarakterli məsələlər qurur və həll edir.

### Ümumiləşdirici tapşırıqların cavabı

1. D) 2. C) 3. E) 4. D)

LAYIHƏ

## KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏLƏRİ (KSQ-3)

1. Hansı fiziki kəmiyyət həmişə müsbətdir?

I – Güc II – İş III – Kinetik enerji IV – Tam enerji

A) I, III və IV B) II, III və IV C) Yalnız IV D) Yalnız II E) II və IV

2. Şəkildə göstərilən cisimlərin potensial enerjilərini

müqayisə edin.

A)  $E_1=E_2>E_3$  B)  $E_1>E_2>E_3$

C)  $E_1=E_2<E_3$  D)  $E_1=E_2=E_3$  E)  $E_1<E_2<E_3$

3. 20N qüvvənin təsiri altında cisim 4 sm yerini

dəyişir. Bu qüvvənin gördüyü işi təyin edin.

A) 5 C B) 50 C C) 8 C D) 80 C E) 0,8 C

4. Uyğunluğu müəyyən edin:

1 – Kinetik enerji 2 – Potensial enerji 3 –

Güç 4 – İş

a.  $mgh$  b.  $kx^2/2$  c.  $Fs$  d.  $mv^2/2$  e.  $A/t$

A) 1 – a,b; 2 – d; 3 – e; 4 – c

B) 1 – d; 2 – a,b; 3 – e; 4 – c

C) 1 – b,d; 2 – a; 3 – e; 4 – c D) 1 – b,d; 2 – a; 3 – c; 4 – e E) 1 – d; 2 – a; 3 – e; 4 – c

5. Mingəçevir su elektrik stansiyasında 80 m yüksəklikdən düşən hər ton su hansı

potensial enerjiyə malikdir  $\left( g = 10 \frac{m}{san^2} \right)$ ?

A) 80 kC B) 100 kC C) 8 kC D) 800 kC E) 0,8 kC

6. 20 san-da 180 kC iş görən mexanizmin gücü nə qədərdir?

A) 0,9 kV B) 900 kV C) 90 kV D) 9 kVt E) 9000 kV

7. 2 dəq 180 kC iş görən mexanizmin gücü nə qədərdir?

A) 0,9 kV B) 900 kV C) 90 kV D) 15 kVt E) 1,5 kV

8. Avtomobil  $36 \text{ km/saat}$  bərabərsürətlə üfüqi yolda hərəkət edir. Hərəkətə müqavimət qüvvəsi 400N-dur. Avtomobil mühərrininin 1 saat ərzində gördüyü işi təyin edin.

A) 90 MC B) 900 MC C) 14,4 MC D) 144 MC E) 0,9 MC


9. Kütləsi 2 kq olan cisim 5 m yüksəklikdən sərbəst düşür. Onun Yer səthinə çatdığı an kinetik enerjisini hesablayın ( $g = 10 \text{ m/san}^2$ ).

A) 0 C B) 10 C C) 250 C D) 100 C E) 2,5 C

10.  $36 \text{ km/saat}$  sürətlə hərəkət edən cisim 50-kC kinetik enerjiyə malikdir. Cismin kütləsini təyin edin.

A) 1000 kq B) 10 kq C) 180 kq D) 1800 kq E) 100 kq

№	1	2	3	4	5	6	7	8	9	10
Cavab	A	B	E	B	D	D	E	C	D	A



## TƏDRİS VAHİDİ – 4

### TƏZYİQ

#### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 2.1.1. Qravitasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir.
- 2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir.
- 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.
- 2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir.
  - 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
  - 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır
- 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir.
- 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **13 saat**  
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

## Dərs 34/ Mövzu: BƏRK CİSMİN TƏZYİQİ

<b>Alt STANDARTLAR</b>	2.1.1. Qravatasiya sahəsini xarakterizə edən kəmiyyətləri izah edir. 2.1.3. Maddələri mexaniki xassəlrinə görə fərqləndirir. 2.1.4. Maddələrin mexaniki xassəlrinə dair məsələlər həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Bərk cismin təzyiqinə aid müşahidələrini ümumiləşdirərək təqdim edir.</li> <li>• Bərk cismin təzyiqini təcrübələrlə nümayiş edir.</li> <li>• Bərk cismin təzyiqinə aid məsələlər qurur və həll edir.</li> </ul>

Mövzu həyatda rast gəlinən, müşahidə olunan və tətbiq edilən bir çox hadisələrin elmi əsasını izah etdiyindən böyük nəzəri və praktik əhəmiyyət kəsb edir.

**A** Şagirdlərin diqqətini mövzunun geniş praktik əhəmiyyətə malik olduğuna cəlb etmək üçün maraqoyatma mərhələsini dərslikdə verilən materialla yanaşı, multimedia diskindəki uyğun animasiyalardan fragməntlər nümayiş etməklə başlanması məqsədə uyğun olar. Şagirdlər müxtəlif nümunələr göstərib, uyğun suallar ətrafında müzakirələr təşkil etmək olar. Nə üçün torpağı şumlayarkən beli itiləyirlər? Niyə küt bıçaq çörəyi pis kəsir? Mismarın ucu niyə itidir? Qalın qarın səthi ilə xizəksiz addımlamaq çətindir, yoxsa xizəklə?

Şagirdlərin fərziyyələri ləvhədə yazılır və tədricən tədqiqat suali formalaşdırılır.

**Tədqiqat suali.** *Üfüqi səthdə yerləşən bərk cismin bu səthə perpendikulyar istiqamətdə təsir etdiyi qüvvənin cismin səthinin sahəsinə nisbətinə bərabər fiziki kəmiyyət nəyi xarakterizə edir?*

**B** “Təzyiq cismin toxunduğu səthin sahəsindən necə asılıdır?” araşdırmasında şagirdlər təzyiqin səthin sahəsindən asılılığını müəyyənləşdirir. Təcrübə bir kərpiclə aparılır, lakin vaxt imkan verərsə iki kərpicdən istifadə etməklə süngərin səthinə edilən təsir qüvvəsinin qiyməti də dəyişdirilə bilər. Müşahidələrdən çətinlik çəkmədən iki nəticə çıxarılır: 1. Bərk cismin kütləsini dəyişmədən (təcrübə bir kərpiclə aparılır), onun süngərə batma dərinliyi bu cismin dayaq səthinin sahəsindən asılıdır. Kərpici süngərin üzərinə dik yerləşdiridikdə (kiçik dayaq sahəsi üzrə) onun batma dərinliyi çox, eksinə, kərpici süngərin üzərinə yasti səthi üzrə yerləşdiridikdə (böyük dayaq sahəsi üzrə) isə batma dərinliyi kiçik olur. 2. Dayaq sahəsini dəyişmədən cismin səthə göstərdiyi təsir qüvvəsi (təzyiq qüvvəsi) artdıqda, onun süngərə batma dərinliyi də artır. Araşdırmanın gedişi zamanı şagirdlər iş vərəqində qeydlər aparır.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdləri müəllim elə yerləşdirməlidir ki, təlim nəticələri yüksək olan şagirdlər onlara kömək etsinlər. Dərsin bu hissəsi qruplarla icra oluna bilər. Bu zaman şagirdlər əldə etdikləri məlumatlar haqqında təqdimatlar edir. Təqdimatlar zamanı dərslikdə verilən suallar ətrafında müzakirələr təşkil edilir.

**C** Bu mərhələ əvvəlki araşdırmanın nəticələrinə istinad edilərək aparılır: “təzyiq” anlayışı, səthə perpendikulyar istiqamətdə təsir edən qüvvənin bu səthin sahəsinə olan nisbəti kimi formalasdırılır. Düstur yazılır:  $p=F/s$ , bərk cismin təzyiqinin hansı kəmiyyətlərdən və necə asılı olduğu soruşulur. Yaxşı olar ki, şagirdlər “Nə üçün

dayaq sahəsi böyük olan bərk cismin təzyiqi kiçikdir?” sualına mənətiqlə cavab verinlər. Bunu üçün şagirdləri suallarla istiqamətləndirmək lazımdır ki, onlar dayaq səthinə perpendikulyar təsir edən təzyiq qüvvəsinin bu səthin sahəsinə bərbər paylandığını qeyd etsinlər. Daha sonra təzyiqin BC-də “paskal” adlandırıldığı bildirilir və təzyiqin digər vahidlərlə ifadəsi yazılır.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsi “Təzyiqin təzyiq qüvvəsindən asılılığı” araşdırması ilə həyata keçirilir. Burada təzyiqin cisim tərəfindən səthə perpendikulyar təsir edən qüvvədən, təzyiq qüvvəsindən asılılığı yoxlanır: dayaq sahəsi sabit qalmaqla süngər parçasının üzərinə qoyulan yükün miqdarı artıqca, onun süngərə batma dərinliyi – təzyiqi artır.

“Nəticəni müzakirə edək” hissəsində şagirdlər araşdırmanın nəticələrinə dair sualları müzakirə edə bilərlər. Bu zaman şagirdlərdən oxşar təbiət hadisələrinə dair nümunələr soruşula bilər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar biliyin möhkəmləndirilməsinə, yoxlanmasına və qiymətləndirilməsinə xidmət edir:

$$Məsələ 1. p_1 = F/s = 20N/(0,0001m^2) = 200000Pa = 200kPa;$$

$p_2 = 20N/(0,00001m^2) = 2000000Pa = 2Mpa$ , yəni mismarın sıvri ucunun göstərdiyi təzyiq, küt ucuna edilən təzyiqdən 10 dəfə böyükdür.

$$Məsələ 2.; p_1 = \frac{mg}{S} = \frac{50 N}{0,005 m^2} = \frac{50000 N}{5 m^2} = 10000 Pa; p_2 = \frac{50 N}{0,01 m^2} = \frac{5000 N}{1 m^2} = 5000 Pa.$$

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılır və portfolioya əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərcəsini *təqdimetmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Bərk cismin təzyiqinə aid müşahidələrini yalnız faktoloji məlumatlar əsasında təqdim edir.	Bərk cismin təzyiqinə aid müşahidələrini məlum biliklər və mösət hadisələrinə əsasən təqdim edir.	Bərk cismin təzyiqinə aid müşahidələrini qazandığı bilikləri təhlil edərək təqdim edir.	Bərk cismin təzyiqinə aid müşahidələrini qazandığı bilikləri dəyərləndirərək təqdim edir.
Bərk cismin təzyiqini təcrübələrlə yalnız müəllimin köməyi ilə nümayiş edir.	Bərk cismin təzyiqini müstəqil apardığı təcrübələrlə nümayiş edir.	Bərk cismin təzyiqini müxtəlif təcrübələrlə nümayiş edir.	Bərk cismin təzyiqini məqsədinə görə müstəqil planlaşdırıldığı təcrübələrlə nümayiş edir.
Bərk cismin təzyiqinə aid sadə məsələlər qurur və həll edir.	Bərk cismin təzyiqinə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Bərk cismin təzyiqinə aid yüksək mətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Bərk cismin təzyiqinə aid yüksək mətinlik dərəcəli keyfiyyət və kəmiyyət xarakterli məsələlər qurur və həll edir.

## Dərs 35/ MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma 10” un №3 və “Ümumiləşdirici tapşırıqlar”dan №1 tipli məsələlər qurub həll oluna bilər.

### Dərs 36 / Mövzu: QAZIN TƏZYİQİ. MANOMETR

<b>Alt STANDARTLAR</b>	2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir. 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Qazları xassələrinə görə bərk cisimlərdən fərqləndirir.</li><li>Qazların təzyiqini təcrübələrlə nümayiş edir.</li><li>Qazların təzyiqinə aid məsələlər qurur və həll edir.</li></ul>

6-cı sinifdə 2.1.1. “Maddələri quruluşuna (aqreqat hallarına) görə fərqləndirir” alt standartının reallaşdırılması 7-ci sinif şagirdləri üçün müəyyən bilik bazası yaratmışdır. Şagirdlərin öyrəndiyi “Maddənin aqreqat halları” mövzusuna və molekulyar-kinetik nəzəriyyə elementlərinə əsaslanaraq qazların təzyiqini izah etmək olar.

**A** Maraqoyatma mərhələsində dərslikdə verilən nümunə və ya həyatda rast gəlinən müxtəlif hadisələri nümunə göstərmək olar. Üfürülüb doldurulmuş rezin şar, avtomobil təkəri, güclü küləyin təsir etdiyi pəncərə şüşəsi və digər nümunələr qazların təzyiqinə aid nümunələrdir. Təqdim edilən suallar ətrafında irəli sürülən fərziyyələr əsasında tədricən tədqiqat sualları formalaşdırılır.

**Tədqiqat sualları.** Qazın təzyiqi dedikdə nə nəzərdə tutulur? O, nədən asılıdır?

**B** Bu mərhələdə şagird irəli sürdüyü fərziyyənin düzgünlüyünü “Qazın təzyiqi ağırqliq qüvvəsindən asılıdırımı?” adlı kəmiyyət xarakterli məsələ həlli ilə araşdırır. Verilənlər təsvirin üzərində yazılığından araştırma fərdi iş formasında icra olunur. Apa-rilan hesablamalardan aşkar edilir ki, havanın kamerdə yaratdığı təzyiq qüvvəsi kamerin tərəzidə müəyyənləşdirilən çəkisindən, ona təsir edən ağırqliq qüvvəsindən 2 dəfə böyükdür:  $F_t = pS = 2 \cdot 10^5 \frac{N}{m^2} \cdot 0,001m^2 = 200N$ .

Ağırqliq qüvvəsi isə  $F_a=100$  N-dur. Deməli ağırqliq qüvvəsi qazlarda təzyiqin yaranmasında mühüm rol oynamır. Şagirdləri məntiqi düşünməyə sövq etmək məqsədilə “ipucu” suallar verilməsi yaxşı olar: “Bəs qazın təzyiq qüvvəsi nədən asılıdır? Qazi təşkil edən molekullar necə hərəkət edir? Bu molekulların qazın yerləşdiyi qabın divarları ilə qarşılıqlı təsiri nə deməkdir?” və s.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Məsələn, onlara bu suallara cavab vermək tapşırıla bilər: “Qazlar molekulyar quruluşuna görə bərk cisimlərdən necə fərqlənir? Qaz nə üçün asan sıxılır, bərk cismi isə sıxməq olmur” və s.

**C** Bu hissədə praktik iş ümumiləşdirilir və nəticələr çıxarılır. Nəzəri məlumatla tanışlıq zamanı şagirdlərə xatırladılır ki, qaz molekulları qarmaqarışlı hərəkətləri zamanı bir-biri ilə, həm də olduqları qabın divarları ilə toqquşur. Qazda olan molekulların sayı çox olduğundan zərbələrin sayı da çox olur. Bütün qaz molekullarının qabın divarlarına göstərdikləri təsir qazın təzyiqini yaradır. İzahat “Sabit temperaturda verilən qazın təzyiqi onun həcmindən necə asılıdır?” suali ilə davam etdirilə

bilər. Qeyd edilir ki, qazın həcmi azaldıqca  $\rho = \frac{m}{V}$  ifadəsinə görə onun sıxlığı artır. Bu, qaz molekullarının yerləşdiyi qabın divarlarına zərbələrin sayının çoxalması – təzyiqin artması deməkdir. Daşimaq və ya saxlamaq üçün qazı şiddətlə sıxırlar. Nəticədə qazın təzyiqi artır. Bu səbəbdən sıxılmış qazı çox möhkəm polad balonlara doldururlar. Sualtı qayıqlarda sıxılmış havanı, metalları qaynaq etmək üçün istifadə olunan oksigen balonlarını misal çəkmək olar. Nəzəri məlumat qazların təzyiqini ölçən metal və mayeli manometrləri nümayışı, onların iş prinsipi ilə şagirdlərin tanış edilməsi ilə tamamlamaq olar. Bu zaman avtomobil təkərlərinin hava doldurulan zaman onun təzyiqinin ölçülməsi xatırladıla bilər. Nəzəri məlumatın izahının slaydların nümayışı ilə müşayiət olunması məqsədə uyğundur.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Qazın təzyiqi onun həcmindən necə asılıdır?” araşdırması icra edilir. Bu araşdırında şagirdlər qazın təzyiqinin onun həcmindən asılılığını müəyyən edirlər. Manometrə birləşdirilən şprisin porşenini sıxdıqda oradakı havanın həcmi azalır, manometrin qollarındaki mayelerin səviyyələr fərqi artır – təzyiq artır. Əksinə, sıxılan porşeni geriyə qaytarmaqla, şpris-dəki havanın həcmi artır, manometrin qollarındaki səviyyələr fərqi azalır – təzyiq azalır. Şagirdlər bu nəticəyə çətinlik çəkmədən gəlirlər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq açar sözlərdən istifadə etməklə yerinə yetirilir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. 4-cü tapşırıq “*Bir qədər əsilmiş tennis şarını isti suya saldıqda nə müşahidə olunur?*” Bu tapşırıq keyfiyyət xarakterli eksperimental məsələdir. Onu evdə icra etmək məqsədə uyğundur. *Cavab: tennis şarını isti suya baturmaq lazımdır, bu zaman yüksək temperatur şar daxili qaz molekullarının istilik hərəkatını artırır. Nəticədə molekulların şarın daxili divarı ilə qarşılıqlı təsirləri artır və şarın əsilən hissəsi yenidən qabararaq əvvəlki formasını alır.*

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *fərqləndirmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Qazları xassələrinə görə bərk cisimlərdən formal fərqləndirir.	Qazları xassələrinə görə bərk cisimlərdən anlayaraq fərqləndirir.	Qazları xassələrinə görə bərk cisimlərdən analiz-sintez üsulu ilə fərqləndirir.	Qazları xassələrinə görə bərk cisimlərdən biliklərini dəyərləndirərək fərqləndirir.
Qazların təzyiqini sadə təcrübələrlə yalnız müəllimin köməyi ilə nümayiş edir.	Qazların təzyiqini sadə təcrübələrlə sərbəst nümayiş edir.	Qazların təzyiqini müxtalif təcrübələrlə sərbəst nümayiş edir.	Qazların təzyiqini praktik və fuikri təcrübələrlə nümayiş edir.
Qazların təzyiqinə aid sadə məsələlər qurur və həll edir.	Qazların təzyiqinə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Qazların təzyiqinə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Qazların təzyiqinə aid yüksək çətinlik dərəcəli keyfiyyət və kəmiyyət xarakterli məsələlər qurur və həll edir.

## Dərs 37 / Mövzu: MAYELƏRİN TƏZYİQİ

<b>Alt STANDARTLAR</b>	2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir. 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Mayeləri xassələrinə görə bərk cisim və qazlardan fərqləndirir.</li><li>• Mayenin təzyiqini təcrübələrlə nümayiş edir.</li><li>• Mayelərin təzyiqinə aid məsələlər qurur və həll edir.</li></ul>

**A** Maraqoyatma dərslikdəki materialdan fərqli də qurula bilər. Məsələn, okeanların dərinliklərində yaşayan balıqlar yasti formaları ilə dayaz yerdə yaşayan balıqlardan fərqlənir. Okeanların dibində yaşayan balıqlar niyə yasti olur? – Sualtı gəmilərin gövdəsi çox möhkəm və qalın metaldan hazırlanır. Müasir sualtı gəmilər okeanda 1 km dərinlikdə üzə bilir. Nə üçün sualtı gəmilər qalın metaldan hazırlanır? Bu gəmilər nə üçün daha dərinlikdə üzə bilmir? Texniki imkanları olan sinifdə “Mimio Studio” programından və “Fizikadan multimedia” dərsliyindən də istifadə edilə bilər. Şagirdlərdə mövzuya marağı artırmaq üçün “Kustonun dəniz altına səyahəti” filmində <http://www.youtube.com/watch?v=Fo6t1w-gSfw> ünvanından baxmaq olar.

Şagirdlərin suallar ətrafında irəli süründükləri fərziyyələr əsasında tədricən tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları.** *Mayenin təzyiqi nədən asılıdır? O, bərk cismin təzyiqindən nə ilə fərqlənir?*

**B** “Mayenin təzyiqi nədən asılıdır” araşdırmasının ilk mərhələlərində şagirdlər mayenin təzyiqinin maye sütununun hündürlüyüdən asılı olmasını müəyyən edirlər. Eksperimentdən məlum olur ki, maye daxilində təzyiq mövcuddur və o eyni səviyyədə bütün istiqamətlərdə eynidir. Dərinlik artdıqca təzyiq də artır. Araşdırmanın sonrakı mərhələsində hidrostatik təzyiqin mayenin sıxlığından asılı olması təyin edilir. Mayenin sıxlığı artdıqca təzyiq də artır. Tapşırığın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər. Məsələn, belə şagirdlər üçün araşdırmanın gedisi zamanı müşahidələrini qeyd etmək kifayətdir.

**C** Şagirdlər mayenin təzyiqi, onun bəzi xassələri haqqında məlumatlar alırlar. Onlar mayenin daxilindəki təzyiqin bütün istiqamətlərdə eyni olduğunu, mayenin təzyiqinin maye sütununun hündürlüyüdən və mayenin sıxlığından asılılığını öyrənirlər.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində aparılan araşdırma zamanı şagirdlər belə nəticəyə gəlirlər:

1. Müxtəlif sıxlıqlı mayelərin təzyiqləri eyni səviyyədə müxtəlif olur.

2. Eyni mayenin təzyiqi dərinlik artdıqca artır.

Qeyd etmək lazımdır ki, təzyiqin mayenin dərinliyindən asılı olmasını sualtı üzgülər hökmən nəzərə alırlar. Xüsusi məşq etmədən suyun dərinliyinə girmək olmaz. Çünkü təzyiqin artması nəticəsində insanın qanı azot ilə doyur. Sürətlə suyun üzərinə çıxmama olmaz, təzyiqin azalması nəticəsində azot qabarcıqları qan damarlarını tutar və damarlarda tıxac əmələ gətirir. Bu da insanın həyatı üçün çox ağır nəticələrə sə-

bəb ola bilər. Özünü pis hiss edən üzgütünü havasının təzyiqi yüksəldilmiş barokamerasda yerləşdirirlər və müəyyən müddət orada saxlayırlar, sonra təzyiqi tədricən normallaşdırırlar.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq açar sözlərdən istifadə etməklə yerinə yetirilir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir. Burda iki tapşırıq əsasında şagirdlər mətriyanın tərifini və növlərini təyin edirlər. Bəzi məsələlərin həlli:

2. İki stəkananın birində su, digərində isə qliserin vardır. Stəkanlardakı mayelərin hər birinin hündürlüyü 6 sm -dir. Mayelərin stəkanın dibinə göstərdiyi təzyiqlər fərqini hesablayın ( $\rho_{su}=1000\text{kg/m}^3$ ,  $\rho_{qliserin}=1260\text{kg/m}^3$ ,  $g=10\text{m/san}^2$ ).

Verilir	Həlli	Hesablanması
$\rho_{su}=1000\text{kg/m}^3$ , $\rho_{qlis}=1260\text{kg/m}^3$ , $h=6\text{sm}=0,06\text{m}$ , $g=10\text{ m/san}^2$ . $p_{qli}-p_{su}=?$	$p=\rho gh$	$p_{qlis}=(1260\text{kg/m}^3)\cdot(10\text{N/kg})\cdot0,06\text{m}=756\text{N/m}^2=756\text{Pa}$ $p_{su}=(1000\text{kg/m}^3)\cdot(10\text{N/kg})\cdot0,06\text{m}=600\text{N/m}^2=600\text{Pa}$ $p_{qli}-p_{su}=756\text{Pa}-600\text{Pa}=156\text{Pa}$


3. Xəzər dənizinin 1 km dərinliyində təzyiq nə qədərdir ( $\rho_{dəniz}=1030\text{kg/m}^3$ ,  $g=10\text{ N/kg}$ )?

Verilir	Həlli	Hesablanması
$\rho_{dəniz}=1030\text{kg/m}^3$ $g=10\text{ N/kg}$ $h=1\text{km}=1000\text{m}$ $p=?$	$p=\rho gh$	$p=1030\frac{\text{kq}}{\text{m}^3}\cdot10\frac{\text{N}}{\text{kq}}\cdot1000\text{m}=10300\text{kPa}$

4. Şəkildə içməli su çəni təsvir edilmişdir. Kranı açdıqda su hansı təzyiqlə axar ( $g=10\text{ N/kg}$ )?

Verilir	Həlli	Hesablanması
$h=2,5\text{m}$ $\rho=1000\text{kg/m}^3$ $P=?$	$p=\rho gh$	$p=(1000\text{kg/m}^3)\cdot10\text{N/kg}\cdot2,5\text{m}=25000\text{Pa}=25\text{kPa}$

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.



**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini fərqləndirmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mayeləri xassələrinə görə bərk cisim və qazlardan formal fərqləndirir.	Mayeləri xassələrinə görə bərk cisim və qazlardan anlayaraq fərqləndirir.	Mayeləri xassələrinə görə bərk cisim və qazlardan analiz-sintez üsulu ilə fərqləndirir.	Mayeləri xassələrinə görə bərk cisim və qazlardan biliklərini dəyərləndirərək fərqləndirir.
Mayenin təzyiqini sadə təcrübələrlə yalnız müəllimin köməyi ilə nümayiş edir.	Mayenin təzyiqini sadə təcrübələrlə sərbəst nümayiş edir.	Mayenin təzyiqini müxtəlif təcrübələrlə sərbəst nümayiş edir.	Mayenin təzyiqini praktik və fuikri təcrübələrlə nümayiş edir.

Mayenin təzyiqinə aid sadə məsələlər qurur və həll edir.	Mayenin təzyiqinə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Mayenin təzyiqinə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Mayenin təzyiqinə aid yüksək çətinlik dərəcəli keyfiyyət və kəmiyyət xarakterli məsələlər qurur və həll edir.
--	--	---	---

## Dərs 38 / Mövzu: MAYE VƏ QAZLARDA TƏZYİQİN ÖTÜRÜLMƏSİ

<b>Alt STANDARTLAR</b>	2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir. 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Maye və qazlarda təzyiqin bütün istiqamətlərə bərabər paylanmasına aid təcrübələr nümayiş edir.</li> <li>• Maye və qazlarda təzyiqin bütün istiqamətlərə bərabər paylanmasının səbəbini izah edir.</li> <li>• Maye və qazlarda təzyiqin ötürülməsinə aid məsələlər qurur və həll edir.</li> </ul>

**A** Maraqoyatma mərhələsini dərslikdə verilən materialdan əlavə bərk cisim, qaz və mayelərin xassələrini Venn diaqramı ilə müqayisə etməklə başlamaq məqsədəyindür.

**Qeyd:** *Maye və qazlarda təzyiqin bütün istiqamətlərdə bərabər ötürülməsi molekulaların mütəhərrikliyi ilə izah olunur.*

Mərhələnin sonunda sinfə “Maye və qazlarda təzyiqin ötürülmə qanuna uyğunluğunun nədən ibarətdir?” suallı ilə müraciət etmək olar. Bu zaman irəli sürülen fərziyyələr əsasında tədricən tədqiqat suali formalasdırılır.

**Tədqiqat suali.** *Maye və qazlarda təzyiqin ötürülməsində hansı qanuna uyğunluq mövcuddur?*

**B** “Mayedə təzyiq hansı istiqamətə ötürülür?” araşdırmasının icrası prosesində mayelərə xaricdən edilən təzyiqin hər tərəfə bərabər paylanması nümayiş etdirilir. Nəticəni müzakirə edərkən şagirdlər fərziyyələrini söyləyirlər.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün tapşırıq sadələşdirilə bilər. Məsələn, dəlikləri olan butulkarı yoldaşları hazırlayırlar, mayeni azca sıxış dalıklardan su şırnağının çıxmاسını nümayiş etdirmək isə belə şagirdlərə tapşırıla bilər.

Araşdırmanın nəticələri uyğun suallar əsasında müzakirə oluna bilər. Müəllim əlavə suallarla şagirdləri belə cavablara istiqamətləndirə bilər: “Kənd təsərrüfatında sahələrin suvarılması mayelərin hansı xassəsinə əsaslanır? Buna oxşar hadisələrə siz harada rast gəlmisiniz? Mayenin bu xassəsini qazlara da aid etmək olarmı?”.

**C** Dərslikdəki nəzəri məlumatda şagirdlərin yaş və bilik səviyyələrinə uyğun olaraq, mayelərdə (və qazlarda) təzyiqin paylanması bərk cisimlərlə müqayisəli şəkildə verilir. Təzyiqin müxtəlif cür paylanmasıının səbəbi kimi maddələrin molekulyar

quruluşundakı fərq qabardılır. Paskal qanunu – qapalı qabdakı maye və qazlar xaricdən edilən təzyiqi dəyişmədən bütün istiqamətlərə bərabər ötürülməsinə dair nəticə mövzunun öyrənilməsinin başlıca məqsədi olur.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Qazlarda Paskal qanunu” araşdırması icra olunur. Şagirdlər təcrübə zamanı hava ilə doldurulan rezin şarın səthində onu partlatmadan dəliklərin açılma texnologiyası ilə tanış olur, bütün dəliklərdən hava şırnaqlarının eyni təzyiqlə çıxmاسını müşahidə edirlər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq açar sözlərdən istifadə etməklə yerinə yetirilir.

**F** “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir. Onların bəzilərinin cavabı aşağıda verilir.

*3. Cavab: sualtı bomba partlayan zaman yaranan təzyiq maye tərəfindən bütün istiqamətlərə ötürülürək ətrafda çox böyük zərbə təsiri yaradır. Bu güclü təsir ətrafda yaşayan canlılara öldürücü təsir göstərir.*

*4. Cavab: bütün istiqamətlərdə.*

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *nümayiş etmə, izahetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maye və qazlarda təzyiqin bütün istiqamətlərə bərabər paylanmasına aid təcrübələri yalnız müəllimin köməyi ilə nümayiş edir.	Maye və qazlarda təzyiqin bütün istiqamətlərə bərabər paylanmasına aid təcrübələri sərbəst nümayiş edir.	Maye və qazlarda təzyiqin bütün istiqamətlərə bərabər paylanmasına aid təcrübələri nəticələrini izah etməklə nümayiş edir.	Maye və qazlarda təzyiqin bütün istiqamətlərə bərabər paylanmasına aid təcrübələri nəticələrini dəyərləndirək nümayiş edir.
Maye və qazlarda təzyiqin bütün istiqamətlərə bərabər paylanması səbəbini formal izah edir.	Maye və qazlarda təzyiqin bütün istiqamətlərə bərabər paylanması səbəbini anlayaraq izah edir.	Maye və qazlarda təzyiqin bütün istiqamətlərə bərabər paylanması səbəbini təhlil əsasında izah edir.	Maye və qazlarda təzyiqin bütün istiqamətlərə bərabər paylanması səbəbini ümumiləşmələr aparmaqla izah edir.
Maye və qazlarda təzyiqin ötürülməsinə aid sadə məsələlər qurur və həll edir.	Maye və qazlarda təzyiqin ötürülməsinə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Maye və qazlarda təzyiqin ötürülməsinə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Maye və qazlarda təzyiqin ötürülməsinə aid yüksək çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər qurur və həll edir.

## Dərs 39 / Mövzu: BİRLƏŞMİŞ QABLAR

<b>Alt STANDARTLAR</b>	2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir. 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Birləşmiş qabların möişət və istehsalatda tətbiqini şərh edir.</li> <li>• Birləşmiş qablarda təzyiqlər nisbətinin mayelərin sıxlıqlar nisbəti arasındaki asılılığı sadə təcrübələrlə nümayiş edir.</li> <li>• Birləşmiş qablara aid məsələlər qurur və həll edir.</li> </ul>

**A** Maraqoyatma mərhələsində müxtəlif qablar, məsələn, su doldurulmuş şəffaf çaydan, suçiləyən və s. masa üzərində yerləşdirib, bu qablarda və onların lüləyindəki suyun səviyyəsinin eyni olduğunu nümayiş etdirməklə başlamaq olar. Qabı əydikdə də suların səviyyələri yenə bərabər olur. Şagirdlər hadisənin səbəbi üzərində düşünməyə yönəldilir, fərziyyələr dinlənir və tədricən tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları.** Hənsi qablar birləşmiş qablar adlanır? Birləşmiş qablarda hansı qanunauyğunluq ödənilir? Niyə?

**B** Araşdırındaşagirdlər müəyyən edirlər ki, rezin şlanqla birləşdirilən iki şüşə borunun istənilən vəziyyətində suyun səviyyəsi eyni olur. Su əlavə edilsə də boruların hər ikisində suyun səviyyəsi eyni olaraq qalır. Şagirdlər təcrübəni Paskal qanununa əsasən izah edirlər: borular əlaqəli və onlardakı maye bircins olduğundan təzyiqlər bərabər paylanaraq maye sütunlarının səviyyələri bərabərləşir. İşlərin müzakirəsi dərslikdə verilən suallar əsasında qurulur.

**C** Bu hissədə birləşmiş qablar haqqında məlumat verilir. Qeyd edilir ki, birləşmiş qablarda mayenin tarazlıqda qalmasının səbəbi onlardakı təzyiqlərin bərabər olmasına:  $p_1 = p_2$ . Buradan  $\rho_1 gh_1 = \rho_2 gh_2$  və ya  $\frac{h_2}{h_1} = \frac{\rho_1}{\rho_2}$ .

Burada  $h_1$  və  $\rho_1$  – birləşmiş qabların birindəki maye sütunun hündürlüyü və sıxlığı,  $h_2$  və  $\rho_2$  – ikinci qabdakı maye sütunun hündürlüyü və sıxlığıdır. Odur ki, birləşmiş qablardakı bircins maye sütunlarının hündürlükləri eyni olur.


Şagirdlər suallarla belə nəticəyə istiqamətləndirilir: *Birləşmiş qablarda maye sütunlarının hündürlükləri, onların sıxlıqları ilə tərs mütənasibdir. Buna birləşmiş qablar qanunu deyilir.*

Beləliklə birləşmiş qablarda müxtəlif mayelər olarsa, sıxlığı kiçik olan mayenin səviyyəsi yüksək olur. Nəzərə almaq lazımdır ki, səviyyəni iki mayenin toxunduğu xətdən hesablamamaq lazımdır.

“Fizikadan multimedia” dərsliyində uyğun mövzunun elektron modeli verilmişdir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir:


1. Hansı şəkildə içərisində spirt olan müxtəlif formalı birləşmiş qablarda səviyyələr düzgün təsvir edilmişdir?





Cavab: b.

2. Şəkildə oturacaqlarının sahələri bərabər, lüləyləri eyni hündürlükdə olan üç çaydan təsvir edilir. Çaydanların su tutumları arasında hansı münasibət var?



A)  $V_1 > V_2 > V_3$     B)  $V_1 > V_2 = V_3$     C)  $V_1 = V_2 = V_3$

D)  $V_1 = V_2 > V_3$     E)  $V_1 = V_3 > V_2$

Cavab: D

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirir.

Dərsin sonunda şagirdlərə müstəqil olaraq məişətdə və texnikada birləşmiş qablar qanununun tətbiq olunduğu sahələr haqqında evdə esse yazmaq təklif etmək olar.

Dərsin sonunda iş vərəqləri yığılın və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini şərhətmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Birləşmiş qabların məişət və istehsalatda tətbiqini formal şərh edir.	Birləşmiş qabların məişət və istehsalatda tətbiqini anlayaraq şərh edir.	Birləşmiş qabların məişət və istehsalatda tətbiqini təhlil əsasında şərh edir.	Birləşmiş qabların məişət və istehsalatda tətbiqini dəyərləndirərək şərh edir.
Birləşmiş qablarda təzyiqlər nisbətinin mayelərin sixlıqlar nisbəti arasındaki asılılığı sadə təcrübələrlə yalnız müəllimin köməyi ilə nümayiş edir.	Birləşmiş qablarda təzyiqlər nisbətinin mayelərin sixlıqlar nisbəti arasındaki asılılığı sadə təcrübələrlə sərbəst nümayiş edir.	Birləşmiş qablarda təzyiqlər nisbətinin mayelərin sixlıqlar nisbəti arasındaki asılılığı sadə təcrübələrlə nəticələrini analiz etməklə nümayiş edir.	Birləşmiş qablarda təzyiqlər nisbətinin mayelərin sixlıqlar nisbəti arasındaki asılılığı sadə təcrübələrlə nəticələrini ümumilaşdırmaqla nümayiş edir.
Birləşmiş qablara aid sadə məsələlər qurur və həll edir.	Birləşmiş qablara aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Birləşmiş qablara aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Birləşmiş qablara aid yüksək çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər qurur və həll edir.

## Dərs 40 / Mövzu: HİDRAVLİK MAŞIN

<b>Alt STANDARTLAR</b>	2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların principlərini izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Paskal qanununun tətbiqinə dair müşahidələrini izah edir.</li> <li>• Hidravlik maşının iş principini şərh edir.</li> <li>• Hidravlik maşının iş principinə aid məsələlər qurur və həll edir.</li> </ul>

Mövzunun tədrisində Paskal qanununun praktiki tətbiqinə dair biliklərin sadə mexanizm olan hidravlik maşının quruluş və iş principinin elmi əsaslarını izah öyrənməklə genişləndirilməsi nəzərdə tutulur.

**A** Maraqoyatma dərslikdəki mətn və sual əsasında yaradıla bilər. Bu zaman sinifdəki hidravlik maşının modeli nümayiş etdirilə bilər. Sinifdə bu cihaz yoxdur, elektron dərs vəsaitindəki animasiyalar nümayiş etdirilir və onun iş principi izah olunur. Beləliklə, verilən sual ətrafında şagirdlərin irəli sürdüyü fərziyyələr dinlənir və tədricən tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları.** Hansı qurğu hidravlik maşın adlanır? Hidravlik maşının iş principi hansı fiziki qanuna əsaslanır?

Qeyd edilir ki, hidravlik maşın diametrləri müxtəlif olan birləşmiş silindrik qablar dan ibarətdir. Qablar maye ilə (yağıla) doldurulur və porşenlərlə təchiz edilir. Paskal qanuna görə hidravlik maşının porşenləri altındakı mayeyə göstərilən təzyiqlər bərabərdir:  $p_1 = p_2$ . Təzyiqlərin bərabərliyindən alınır:

$$\frac{F_1}{S_1} = \frac{F_2}{S_2} \quad \text{və ya} \quad \frac{F_2}{F_1} = \frac{S_2}{S_1}$$

Burada  $S_1$  – kiçik porşenin sahəsi,  $S_2$  – böyük porşenin sahəsi,  $F_1$  – kiçik porşenə təsir edən qüvvənin modulu,  $F_2$  – böyük porşenə təsir edən qüvvənin moduludur. İfadədən görünür ki, ikinci porşenin sahəsi birinci porşenin sahəsindən neçə dəfə böyükdür, ikinci porşenə təsir edin qüvvə birinci porşenə təsir edən qüvvədən bir o qədər dəfə böyükdür:

$$F_2 = F_1 \cdot \frac{S_2}{S_1}.$$

**Nəticə:** hidravlik maşında  $\frac{S_2}{S_1}$  dəfə qüvvədə qazanc əldə edilir.

**B** “Qüvvədə qazanc nə qədərdir?” adlanan araşdırında məqsəd hidravlik maşında qüvvədə qazancını əldə etmək mümkün olduğunu yoxlamaq, nəzəri bilikləri dərinləşdirməkdir. Verilənlərə əsasən hesablamalar aparılır:

$$F_2 = F_1 \cdot \frac{S_2}{S_1} N = 400N.$$

Sonda şagirdlərə belə sual verilir: “Bu maşınla qüvvədə neçə dəfə qazanc əldə edildi? – Bu maşınla qüvvədə 4 dəfə qazanc əldə edildi:

$$\frac{F_2}{F_1} = \frac{S_2}{S_1} = \frac{0,4}{0,1} = 4.$$

LAYİHE

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər əyləncəli xarakterli məsələdə böyük porşenin sahəsini hesablamaqla hidravlik maşında kiçik qüvvə ilə böyük qüvvəni tarazlaşdırmaq mümkün olduğunu bir daha müəyyən edirlər:

$$S_2 = \frac{F_2}{F_1} \cdot S_1 = \frac{m_E g}{m_d g} \cdot S_1 = \frac{10000000 kq \cdot 1 m^2}{5 kq} = 2000000 m^2.$$

 Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq açar sözlərdən istifadə etməklə yerinə yetirilir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

**Qeyd:** Ayrı-ayrı *şagirdlərə bəzi texniki qurğuların quruluşu və işi haqqında təqdimatlar hazırlamağı təklif etmək olar.*

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *izahetmə, şərhətmə, məsələqurma və məsələhəllətmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Pascal qanununun tətbiqinə dair müşahidələrini formal biliklər əsasında izah edir.	Pascal qanununun tətbiqinə dair müşahidələrini anlayaraq izah edir.	Pascal qanununun tətbiqinə dair müşahidələrini təhlil aparmaqla izah edir.	Pascal qanununun tətbiqinə dair müşahidələrini ümumiləşmələr əsasında izah edir.
Hidravlik maşının iş prinsipini formal biliklər əsasında şərh edir.	Hidravlik maşının iş prinsipini tətbiqi materiallar əsasında şərh edir.	Hidravlik maşının iş prinsipini təhlil aparmaqla şərh edir.	Hidravlik maşının iş prinsipini ümumiləşmələr aparmaqla şərh edir.
Hidravlik maşının iş prinsipinə aid sadə məsələlər qurur və həll edir.	Hidravlik maşının iş prinsipinə aid orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Hidravlik maşının iş prinsipinə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər qurur və həll edir.	Hidravlik maşının iş prinsipinə aid yüksək çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər qurur və həll edir.

## Dərs 41/ MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-10”-da verilən tapşırıqlar həll edilə bilər:

$$1. C.: \frac{kq}{m \cdot san^2}. Həlli: p = \frac{F}{S} = \frac{N}{m^2} = \frac{1}{m^2} \cdot N = \frac{1}{m^2} \cdot \frac{kq \cdot m}{san^2} = \frac{kq}{m \cdot san^2}.$$

$$2. C.: h_{su}=4,4m; h_k=5,5m.$$

$$3. C.: p_1 = p_2 = p_3.$$

4. C.: 1 qabında duzlu su, 2 qabında isə kerosindir; MN səviyyəsində təzyiqlər eynidir.

$$5. C.: 7,5 \text{ kq}.$$

LAYİHƏ

## Dərs 42/ Mövzu: ATMOSFER TƏZYİQİ

<b>Alt STANDARTLAR</b>	2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Atmosfer təzyiqinin mövcudluğunu əsaslaşdırın müxtəlif təcrübələr nümayiş edir.</li> <li>• Atmosfer təzyiqinin mövcudluğuna aid müxtəlif xarakterli məsələlər həll edir.</li> </ul>

**A** Maraqoyatma dərslikdə verilən təcrübə və suallarla yaradıla bilər. Bu zaman “Fizika multimedia” diskindən uyğun mövzunun animasiyaları nümayiş etdirilə bilər. Müşahidə olunan hadisələrin baş vermə səbəbləri üzərində qurulan müzakirələr prosesində yaranan fərziyyələr əsasında tədricən tədqiqat suali formalasdırılır.

**Tədqiqat suali.** Hansı hadisələr Yeri əhatə edən hava qatının təzyiqinin – atmosfer təzyiqinin mövcud olduğunu təsdiq edir?

**B** “Stəkandakı kağız islandımı?” araşdırması da əyləncəli xarakterli olduğundan şagirdlər onu böyük maraq və həvəslə icra edirlər.

“Nəticəni müzakirə edin” hissəsində şagirdlərin irəli sürdükləri fərziyyələrin müzakirəsi verilən suallar əsasında yoxlanır:

M: Stəkanı ağızı aşağı çevirib, suya dik batırıqda içərisinə su doldumu, nə üçün?

Ş: Bu vəziyyətdə stəkana su dolmur, çünkü stəkanın içərisindəki hava ora suyun dolmasına mane olur.

M: Stəkanı ağızı aşağı çevirib suya yani üzrə batırıqda nə üçün ondan qabarıçıqlar çıxır?

Ş: Bu stəkandakı havadır, o qabarıçıqlar şəklində stəkandan çıxır.

M: Qabarıçıqlar çıxmışaydı, stəkana su dolardı? Nə üçün?

Ş: Qabarıçıqların çıxması stəkandan havanın çıxmasıdır. Hava çıxmasa idi ora su dolmaz.

**C** Dərslikdə verilən mətn qısa və tanış olduğundan, onun şagirdlər tərəfindən oxunması məqsədə uyğundur. Onlar atmosfer təzyiqi ilə tanış olur, gündəlik həyatda rast gəldikləri damcıladicının, şpirisin iş prinsipini öyrənirlər. Nəzəri materialda: “araşdırımda yoxladığınız stəkanın dibinə yapışdırılan kağızin islanıb-islanmadığı da atmosfer təzyiqinin varlığına əsaslanaraq izah olunur. Bu barədə özünüz düşünün” tapşırığında müəllim şagirdlərə istiqamət göstərməlidir. O, dərsin bu hissəsində əlavə olaraq belə məlumat verə bilər: “Qaz molekulları çox böyük sürətlə nizamsız hərəkət edir. Atmosferin əsas kütləsi Yerin səthindən 10 km yüksəkliyə qədər məsafədə yerləşir. Buna görə də qaz molekulları Yerin cazibəsi nəticəsində Yerin səthini tərk edib uzaqlaşa bilmirlər. Aydın məsələdir ki, yüksəkliyə getdikcə havanın konsentrasiyası, buna uyğun olaraq isə sıxlığı azalır. Havanın ən böyük sıxlığı Yerin səthindədir. Təcrubi yolla müəyyən edilmişdir ki,  $t=0^{\circ}\text{C}$ -də dəniz səviyyəsində havanın sıxlığı  $\rho=1,29 \text{ kg/m}^3$ -dur. Havanın kütləyə malik olmasını

sübut edən təcrübəni şagirdlərdən soruşmaq olar. Onlar 6-cı sinifdə bunu öyrənmiş və layihə hazırlamışlar.

D “Öyrəndiklərinizi tətbiq edin” hissəsində müəllim yaradıcı tətbiqetmə, “Boş butulkada nə var?!” araşdırmasını yerinə yetirməlidir. Bu araşdırma şagird üçün məraqlıdır. Onlar suyun butulkaya hansı halda töküldüyünü və hansı halda tökülmədiyini müşahidə edir, yeni biliklərinə əsaslanaraq hadisəni izah edirlər.

“Nəticəni müzakirə edək” hissəsində şagirdlər araşdırmanın nəticələrinə dair sualları müzakirə edə bilərlər.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır. Bu tapşırığı siniflə birlikdə yerinə yetirmək də mümkündür.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir.

Mövzunun “Layihə” hissəsindəki tapşırığın evə verilməsi tövsiyə olunur. Şagirdlər ev quşları üçün avtomat suqabı hazırlaya bilər. Müəllim şagirdlərə “Avtomat suqabı”-nın iş prinsipi haqqında qısa esse yazmayı da tapşırıa bilər.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *nümayiş-etmə, məsələhələtəmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Atmosfer təzyiqinin mövcudluğunu əsas-landıran müxtəlif təc-rübələri formal xarak-terli bilikləri əsasında nümayiş edir.	Atmosfer təzyiqinin mövcudluğunu əsas-landıran müxtəlif təc-rübələri fiziki əsas-larını anlayaraq nümayiş edir.	Atmosfer təzyiqinin mövcudluğunu əsas-landıran müxtəlif təc-rübələri fiziki mahiy-yətinin təhlilini apararaq nümayiş edir.	Atmosfer təzyiqinin mövcudluğunu əsas-landıran müxtəlif təc-rübələri nəticələrini təhlil etməklə nüma-yış edir.
Atmosfer təzyiqinin mövcudluğuna aid müxtəlif xarakterli sadə məsələlər həll edir.	Atmosfer təzyiqinin mövcudluğuna aid orta çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər həll edir.	Atmosfer təzyiqinin mövcudluğuna aid yüksək çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər həll edir.	Atmosfer təzyiqinin mövcudluğuna aid yüksək çətinlik dərəcəli müxtəlif xarakterli eksperimental və qrafik məsələlər həll edir.

## Dərs 43 / Mövzu: ATMOSFER TƏZYİQİNİN ÖLÇÜLMƏSİ

<b>Alt STANDARTLAR</b>	2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır. 3.2.1. İş prinsipi fiziki hadisələrə əsaslanan qurğulardan istifadə edir. 3.2.2. Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumatı təqdim edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Atmosfer təzyiqinin ölçülməsi sahəsində alimlərin apardıqları eksperimentləri şərh edir.</li> <li>Atmosfer təzyiqini barometr-aneroidlə ölçür.</li> <li>Atmosfer təzyiqinin ölçülməsinə aid məsələlər həll edir.</li> </ul>

**A** Şagirdlərin diqqəti atmosfer haqqında verilən məlumatata istiqamətləndirilir. Bu zaman şagirdlərin uyğun mövzuya aid “Coğrafiya” və “Həyat bilgisi” fənlərindən aldıqları biliklərə istinad etmək olar. Dərslikdəki suallarla bağlı aparılan müzakirələr nöticəsində irəli sürülən fərziyyələr əsasında tədricən tədqiqat sualları formalaşır.

**Tədqiqat sualları.** Atmosfer təzyiqini ölçmək olarmı? Bunu necə etmək olar?

**B** Bu mərhələdə ümumiləşdirmə və nəticə xarakterli iş aparılması nəzərdə tutulur. Qeyd olunur ki, havanın təzyiqini ölçmək üçün  $p = \rho gh$  ifadəsini tətbiq etmək olmur, çünki hündürlük dəyişdikcə həm havanın sıxlığı, həm də sərbəstdüsmə təcilinin qiyməti dəyişir. Bu məqsədlə E.Torriçellinin civə ilə apardığı təcrübə izah edilir: uzunluğu 1 m olan şüşə boru civə ilə doldurulur. Sonra açıq ucu tutularaq içərisində civə olan geniş qaba daxil edilib borunun ağızı açılır. Məlum olur ki, borudakı civənin kiçik bir hissəsi içərisində civə olan geniş qaba axır, boruda isə təxminən 760 mm hündürlüyündə civə sütunu qalır. Daha sonra “Bəs nəyə görə borudakı civənin hamısı boşalmadı?” suali ilə izahat davam etdirilir: Borudakı civəyə təsir edən ağırlıq qüvvəsi onu boşaltmağa “çalışır”, lakin borudakı civəyə aşağıdan Paskal qanununa görə atmosfer təzyiqi əks təsir göstərərək onu boruda saxlamağa “çalışır”. Belə təsir və əks təsir bir-birini tarazlaşdırıqdır, yəni borudakı civənin təzyiqi atmosfer təzyiqinə bərabər olduqda, civənin boşalması dayanır. Beləliklə, boruda atmosfer təzyiqinə bərabər hündürlükdə civə sütunu qalır: 760 mm civə sütunu. Civə sütununun səviyyəsi temperatur və yüksəkliyin dəyişməsi ilə dəyişə bilir. Bu müddəanın yoxlanması dərhal yerinə yetirilən araşdırma ilə həyata keçirilir.

**C** “Atmosfer təzyiqinin hündürlükdə asılılığı” adlanan araşdırımada şagirdlər verilən təzyiq-hündürlük diaqramından istifadə edərək hündürlüyü hesablayırlar:

$h_1$ - hündürlüyündə təzyiq normal atmosfer təzyiqindən aşağıdır, barometr hündürlüyü qeydə alır:

$$h_1 = \frac{(760 - 715) \text{ mm c. süt.} \cdot 12 \text{ m}}{1 \text{ mm c. süt.}} = 540 \text{ m.}$$

Burada  $h_3$ - hündürlüyündə təzyiq normal atmosfer təzyiqindən yüksəkdir, barometr dərinliyi qeydə almışdır:

$$h_2 = \frac{(770 - 760) \text{ mm c. süt.} \cdot 12 \text{ m}}{1 \text{ mm c. süt.}} = 120 \text{ m.}$$

LAYHE

Tapşırığın müzakirəsi dərslikdəki suallar əsasında qurula bilər.

D) “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər verilən tapşırıqları yerinə yetirirlər.

1. Hündürlüyü 4800 m olan dağ zirvəsində atmosfer təzyiqi nə qədərdir?

A) 760 mm c.süt.      B) 360 mm c.süt.      C) 1060 mm c.süt.

D) 730 mm c. süt.      E) 280 mm c.süt.

$$(760 - p_x) = \frac{4800}{12} \text{ mm c.süt} = 400 \text{ mm c.süt}; p_x = (760 - 400) \text{ mm c.süt} = 360 \text{ mm c.süt.}$$

Cavab: B).

2. Qəbələ rayonundakı “Yeddi gözəl” şəlaləsinin düşdürüyü yüksəklikdə barometr 748 mm c.süt., dibində isə 758 mm c.süt. göstərir. Şəlalənin hündürlüyü nə qədərdir?

A) 120 m    B) 100 m    C) 150,6 m    D) 74,8 m    E) 75,8 m

Təzyiqlər fərgi 10 mm c.süt. olduğundan şəlalənin düşdürüyü hündürlük 120 m-dir.

Cavab: A)

E) Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagirdin bu mövzuda malik olduğu biliyin və anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir. Şagird açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

0°C temperaturda 760 mm c. sütununun yaratdığı təzyiq *normal atmosfer təzyiqi* adlanır. Atmosfer təzyiqini ölçən mayeli cihaz *civəli barometr* adlanır. Atmosfer təzyiqini ölçmək üçün istifadə edilən metal *barometr aneroid* adlanır.

F) Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir. Burda üç tapşırıq əsasında şagirdlər materialyanın tərifini və növlərini təyin edirlər.

Dərsin sonunda iş vərəqləri yiqlır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhetmə, ölçmə, məsələhəllətmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Atmosfer təzyiqinin ölçülməsi sahəsində alimlərin apardıqları eksperimentləri formal xarakterli biliyə əsasən şərh edir.	Atmosfer təzyiqinin ölçülməsi sahəsində alimlərin apardıqları eksperimentləri fiziki mahiyyətini anlayaraq şərh edir.	Atmosfer təzyiqinin ölçülməsi sahəsində alimlərin apardıqları eksperimentləri fiziki mahiyyətinin təhlilini aparmaqla şərh edir.	Atmosfer təzyiqinin ölçülməsi sahəsində alimlərin apardıqları eksperimentləri fiziki mahiyyətinin təhlilini aparmaq və ümumişmələr etməklə şərh edir.
Atmosfer təzyiqini barometr-aneroidlə yalnız müəllimin köməyi ilə ölçür.	Atmosfer təzyiqini barometr-aneroidlə nəticəsini anlayaraq ölçür.	Atmosfer təzyiqini barometr aneroidlə nəticəsinin təhlilini aparmaqla ölçür.	Atmosfer təzyiqini barometr-aneroidlə nəticəsini qiymətləndirməklə ölçür.
Atmosfer təzyiqinin ölçülməsinə aid sadə məsələlər həll edir.	Atmosfer təzyiqinin ölçülməsinə aid orta çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər həll edir.	Atmosfer təzyiqinin ölçülməsinə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər həll edir.	Atmosfer təzyiqinin ölçülməsinə aid yüksək çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər həll edir.

## Dərs 44 / Mövzu: ARXİMED QANUNU

<b>Alt STANDARTLAR</b>	2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir. 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir. 3.2.1. İş prinsipi fiziki hadisələrə əsaslanan qurğulardan istifadə edir. 3.2.2. Fizika elminin inkişafında dünya alimlərinin roluna dair sadə məlumatı təqdim edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Mayeyə batırılan cismə itələyici qüvvənin təsir etdiyini sadə təcrübələrlə nümayiş edir.</li><li>• Arximed qüvvəsinin hansı kəmiyyətlərdən asılı olduğunu şərh edir.</li><li>• Arximed qüvvəsinin təyininə aid məsələlər həll edir.</li></ul>

**A** Şagirdlər bilirlər ki, havada çətin qaldırıla bilən və yaxud qaldırılması mümkün olmayan kifayət qədər ağır cisimləri su altında nisbətən asan qaldırmaq olur. Müəllim bu hadisələrə əsaslanan sadə təcrübələr aparmaqla maraqoyatma mərhələsini təşkil edə bilər. Məsələn, suya batırılan ağac parçası buraxılsara o, üzüb suyun səthində çıxar, topu suya batırıb buraxsaq o da dərhal sudan itələnərək səthə qalxar. Şagirdlərin bu hadisələrin səbəbi haqqındakı fərziyyələri lövhədə yazılır və tədricən tədqiqat sualları formalaşdırılır.

**Tədqiqat sualları.** Cisinin çəkisi mayedə, məsələn suda böyükdür, yoxsa havada? Niyə?

**B** “Mayedə cisinin çəkisi necə dəyişir?” araşdırmasında məqsəd cisinin havada və mayedəki çəkisini müqayisə etməkdir. Şagirdlər araştırma aparan zaman müəyyən edirlər ki, plastilini suya batırıldığda çəkisi azalır. Bu azalmanın təyin etmək üçün plastilinin havadakı çəkisindən sudakı çəkisini çıxməq lazımdır. Daha sonra plastilinə küre forması verilir və təcrübə təkrarlanır. Şagirdlər müəyyən edirlər ki, plastilinin formasının dəyişməsinə baxmayaraq onun həcmi dəyişmirse nə sudakı, nə də havadakı çəkisi də dəyişmir. Hadisənin baş vermə səbəblərinə dair müsahibə dərslikdəki suallar əsasında aparıla bilər. Araşdırma qruplarla icra olunmuşsa, qrup liderlərinin təqdimatları dinlənilir. Hər qrupun fərziyyəsi müzakirə olunur.

**C** Yeni mövzu nun şəkillərin nümayishi ilə izah olunması daha məqsədə uyğundur. İzah zamanı aşağıdakılara diqqət edilir: cism mayeyə batırıldıqda ona hər tərəfdən hidrostatik təzyiq göstərilir. Yan tərəflərdə eyni səviyyədəki təzyiq qüvvələri bərabər olduğundan, bu qüvvələrin əvəzləyici qüvvəsi sıfır bərabərdir. Lakin mayedəki cisinin alt hissəsinə edilən təzyiq üst hissəsinə edilən təzyiqdən böyükdür. Belə ki, alt hissədən maye sütunun hündürlüyü üst hissədəki maye sütununu hündürlüyündən böyük olduğuna görə:  $h_{alt} > h_s$ . Ona görə də əvəzləyici təzyiq qüvvəsi yuxarı yönəlir. Bu qüvvə itələyici qüvvə, yaxud Arximed qüvvəsi adlanır. Daha sonra qeyd edilir ki, Arximed qüvvəsi cisinin formasından asılı deyil – təcrübədə plastilin parçasını küre formasına salmaqla əmin olurlar. Arximed qüvvəsi cisinin sıxlığından asılı deyil. Eyni həcmli alüminium və qurğuşun silindrələr suya batırılsa

eyni həcmdə su sıxışdırıb çıxaracaqlar. Arximed qüvvəsi mayenin sıxlığından və cismin mayeyə batan hissəsinin həcmindən asılıdır. Düsturlar yazılır və ora daxil olan kəmiyyətlər qeyd edilir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində “Arximed qanununu yoxlayaq” araşdırması yerinə yetirilir. Bu araşdırında şagirdlər Arximed qanununu yoxlayarak bir daha əmin olurlar ki, cismin sıxışdırıb çıxardığı suyun çəkisi Arximed qüvvəsinin qiymətinə bərabərdir. Deməli maye (qaz) ona batırılmış cismə şaquli istiqamətdə yuxarıya yönəlmış və həmin cismin həcmi qədər mayenin (qazın) çəkisiniə bərabər qüvvə ilə təsir edir.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir. Şagirdlər uyğunluğun təyininə aid verilən tapşırıq dərs boyunca qazanılan biliklər əsasında asanlıqla cavablandırırlar.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *nümayiş etmə, şərhetmə, məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mayeyə batırılan cismə itələyici qüvvənin təsir etdiyini yalnız formal bilik əsasında sadə təcrübələrlə nümayiş edir.	Mayeyə batırılan cismə itələyici qüvvənin təsir etdiyini nəzəri əsaslandırmaqla sadə təcrübələrlə nümayiş edir.	Mayeyə batırılan cismə itələyici qüvvənin təsir etdiyini nəticəsini düzgün təhlil etdiyi sadə təcrübələrlə nümayiş edir.	Mayeyə batırılan cismə itələyici qüvvənin təsir etdiyini nəticəsini düzgün dəyərləndirdiyi sadə təcrübələrlə nümayiş edir.
Arximed qüvvəsinin hansı kəmiyyətlərdən asılı olduğunu formal bilik əsasında şərh edir.	Arximed qüvvəsinin hansı kəmiyyətlərdən asılı olduğunu fiziki məhiyyətini anladığını biliklər əsasında şərh edir.	Arximed qüvvəsinin hansı kəmiyyətlərdən asılı olduğunu təhlil aparmaqla şərh edir.	Arximed qüvvəsinin hansı kəmiyyətlərdən asılı olduğunu ümumiləşmələr aparmaqla şərh edir.
Arximed qüvvəsinin təyininə aid sadə məsələlər həll edir.	Arximed qüvvəsinin təyininə aid orta çətinlik dərəcəli məsələlər həll edir.	Arximed qüvvəsinin təyininə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər həll edir.	Arximed qüvvəsinin təyininə aid yüksək çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər həll edir.

## Dərs 45/ MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-11”-də verilən tapşırıqlar həll edilə bilər:

1. C.: a) IV məntəqədə ən yüksəkdə olmuşdur – 480 m;  
b) II məntəqədə ən aşağıda olmuşdur – 120 m;
2. C.: qazın təzyiqi atmosfer təzyiqindən 250 mm.c.süt azdır.
3. C.: a) suda – 0,5N; digər mayedə – 1,5N; b)  $\rho_{su} = \frac{1}{7}\rho_c$ ;  $\rho_{dig.maye} \approx \frac{1}{2,33}\rho_c$ .
4. C.: 2. 5. C.: dəyişməz.

## Dərs 46 / Mövzu: CİSİMLƏRİN ÜZMƏ ŞƏRTİ: GƏMİLƏRİN ÜZMƏSİ, HAVADA UÇMA

<b>Alt STANDARTLAR</b>	2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir.. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Cisimlərin üzmə şərtinə aid sadə təcrübələr nümayiş edir.</li><li>• Cisimlərin üzmə şərtini izah edir.</li><li>• Cisimlərin üzmə şərtinə aid məsələlər həll edir.</li></ul>

**A** Bu mərhələni müxtəlif üsullarla başlamaq olar.

1. Ağırlıq qüvvəsi ilə itələmə qüvvəsinin nisbətində asılı olaraq cismin bata biləcəyini, maye daxilində üzə bilməsi, yaxud maye səthində üzə biləcəyi nümayiş eksperimenti ilə göstərilə bilər. Məsələn, kartof (və ya ciy yumurta) əvvəlcə, təmiz suya daxil edilir. Bu zaman o, suyun dibinə batır. Sonra suya çoxlu duz qatılır və qarışdırılır. Bu halda isə o, batmir. Kartofun mayedə ixtiyari dərinlikdə üzməsini müşahidə etmək üçün əvvəlcə, boş qaba duz töküür. Sonra qaba yavaş-yavaş su əlavə olunur. Bu zaman qabdakı kartof maye daxilində üzməyə başlayır.
2. Gəmi modelindən istifadə etmək olar. Bunun üçün akvarium su ilə doldurulur, sonra gəmi modeli suyun üzərinə qoyulur. Gəmiyə boru ilə birləşdirilmiş nasosu sixmaqla onun suyun səthində üzməsini, batmasını və maye daxilində üzməsini nümayiş etdirmək olar. Uyğun suallarla şagirdlər aktivləşdirilir və onların fərziyyələri müzakirə edilir.
3. Dərslikdəki material əsasında müsahibə təşkil etmək olar. Şagirdlərin biliklərini aşkar etmək üçün “Nə üçün poladdan hazırlanan nəhəng gəmilər dəniz və okean sularında üzür, batmir?”, “Nə üçün aysberqlər okean sularında batmir?”, “Şarı havaya qaldıran nədir?”, “Nə üçün bəzi cisimlər suda üzə və havada süzə bilir, digərləri yox?” sualları verilə bilər. Bu zaman texniki imkanları olan siniflərdə slaytlardan və “Fizika multimedia” dərsliyindən istifadə etmək olar. Beləliklə, suallar ətrafında aparılan müzakirələrdən tədqiqat sualları formalaşdırılır.

**Tədqiqat sualları.** Cisimin mayedə üzə bilməsi üçün hansı şərt ödənilməlidir?

**B** “Mayedə cismin çökisi necə dəyişir?” adlanan araşdırma şagirdlər plastilin kürəciyin suda batdığını, ondan hazırlanan “gəminin” isə batmayıb, su səthində üzdüyünü müşahidə edirlər. Onlar dərslikdə verilən suallar ətrafında düşünür və fərziyyələr irəli sürürlər.

**C** Bu hissədə məlumat mübadiləsi və müzakirəsi həyata keçirilir. Yeni mövzunun izahını müsahibə əsasında da təşkil etmək olar.

– Mayedəki cismə təsir edən ağırlıq qüvvəsi arximed qüvvəsindən böyük olarsa nə baş verər?

– Mayedəki cismə təsir edən ağırlıq qüvvəsi arximed qüvvəsinə bərabər olarsa bu cisim özünü necə aparar?

– Mayedəki cismə təsir edən ağırlıq qüvvəsi arximed qüvvəsindən kiçik olarsa nə baş verər?

Hər bir sual uyğun sxem üzərində araşdırılır. Beləliklə, sualların araşdırılmasından şagirdlər cisimlərin üzərbilmə şərtnini öyrənirlər.

*Cismə təsir edən ağırlıq qüvvəsi arximed qüvvəsindən kiçik olduqda ( $F_a < F_A$ ), əvəzləyici qüvvə yuxarı yönəlir və cisim mayenin səthində qalxmağa başlayır. O, mayenin səthində qalxana qədər itələyici qüvvə dəyişmir. Lakin cismin sonrakı qalxmasında itələyici qüvvə azalmağa başlayır. Bu qüvvə ağırlıq qüvvəsinə bərabər olduqda isə cismin qalxması dayanır və o, maye səthində üzməyə başlayır. Beləliklə, mayedən qalxan bütöv cismin həcmiñin müəyyən hissəsi batmaqla maye səthində üzür. Cismin batan hissənin həcmi qədər sıxışdırıldığı mayenin çəkisi üzən cismə təsir edən ağırlıq qüvvəsinə bərabər olur:  $\rho_m g V_b = mg$ . Bütöv cismin sıxlığı mayenin sıxlığından kiçik olarsa ( $\rho_c < \rho_m$ ),  $\rho_m V_b = \rho_c V$  olur. Bu bütöv cismin maye səthində üzmə şərtidir.*

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində “Cisimlərin üzəmə şərtlərini yoxlayaqq” araşdırması yerinə yetirilir. Təcrübə yerinə yetirilir, müəllimin müvafiq sualları ilə şagirdlər doğru nəticəyə istiqamətləndirilir. Təcrübə hər hansı bir şagirdin köməyi ilə nümayiş şəklində də yerinə yetirilə bilər. Nəzəri məlumat ətraflı və anlaşıqlı izah edilibsə, nəticənin müzakirəsində şagirdlər çətinlik çəkməyəcəklər.

**E** Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə verilmiş tapşırıqları açar sözlərdən istifadə edərək tamamlayırlar.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir. Burda dörd tapşırıq əsasında şagirdlər cisimlərin üzəmə şərtlərini yada salmalıdır.

Ev tapşırığı kimi hər şagirdə gəmilərin və hava şarlarının üzəməsi haqqında müxtəlif mənbələrdən məlumat toplayaraq esse yazmaq tapşırıla bilər.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *nümayıştmə, izahetmə, məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisimlərin üzmə şərtinə aid sadə təcrübələri formal xarakter daşıyan biliklər əsasında nümayiş edir.	Cisimlərin üzmə şərtinə aid sadə təcrübələri nəticəsinin anladığı biliklər əsasında nümayiş edir.	Cisimlərin üzmə şərtinə aid sadə təcrübələri nəticəsinin düzgün təhlilini verməklə nümayiş edir.	Cisimlərin üzmə şərtinə aid sadə təcrübələri nəticəsini dəyərləndirməklə nümayiş edir.
Cisimlərin üzmə şərtini faktoloji formal biliklər əsasında izah edir.	Cisimlərin üzmə şərtini anlayaraq izah edir.	Cisimlərin üzmə şərtini təhlil aparmaqla izah edir.	Cisimlərin üzmə şərtini dəyərləndirməklə izah edir.
Cisimlərin üzmə şərtinə aid sadə məsələlər həll edir.	Cisimlərin üzmə şərtinə aid orta çətinlik dərəcəli məsələlər həll edir.	Cisimlərin üzmə şərtinə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər həll edir.	Cisimlərin üzmə şərtinə aid yüksək çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər həll edir.

### Ümumiləşdirici tapşırıqların cavabları


1. A)
2. A)
3. C)
4. Hər 12 m yüksəklikdə 1 mm c.süt qədər: E)
5. Arximed qüvvəsi qədər: D)

## KIÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏLƏRİ (KSQ-4)

1. Üfüqi səthdə üç eyni kütləli cisim yerləşir.

Cisimlərin səthə təzyiqləri arasında hansı münasibət var?

- A)  $p_1 > p_2 > p_3$     B)  $p_1 = p_2 = p_3$   
 C)  $p_1 = p_3 > p_2$     D)  $p_1 = p_3 < p_2$   
 E)  $p_1 < p_2 < p_3$




2. Çəkisi 78 kN olan tırtılı traktor yer səthinə  $3,9 \cdot 10^4 Pa$  təzyiq edir. Tırtılların ümumi dayaq sahəsini təyin edin.

- A)  $2 m^2$     B)  $0,2 m^2$     C)  $0,5 m^2$     D)  $5 m^2$     E)  $3,9 m^2$


3. Şəkildə bir tərəfi rezin pərdə ilə qapanmış və içərisində hava olan porşenli şüşə boru üç müxtəlif halda təsvir edilir. Bu hallarda borudakı havanın sıxlığı arasında hansı münasibət var?

- A)  $\rho_1 = \rho_2 = \rho_3$     B)  $\rho_1 > \rho_2 > \rho_3$     C)  $\rho_3 > \rho_1 > \rho_2$   
 D)  $\rho_2 > \rho_3 > \rho_1$     E)  $\rho_2 > \rho_1 > \rho_3$



4. Futbol topunun üzərində oturduqda onun daxilində sıxlanan havanın təzyiqi hansı istiqamətə ötürürülər?

- A) Yalnız aşağı    B) Bütün istiqamətə    C) Yalnız yanlara  
 D) Yalnız yuxarı    E) Təzyiq ötürülməz




5. Şəkidəki qablardada eyni səviyyədə spirt vardır. Qablardakı spirtin dibə göstərdiyi təzyiqlər arasında hansı münasibət var?

- A)  $p_1 > p_2 > p_3$     B)  $p_1 = p_2 = p_3$   
 C)  $p_1 = p_3 > p_2$     D)  $p_1 = p_3 < p_2$   
 E)  $p_1 < p_2 < p_3$

6. Şəkildə üç müxtəlif formalı birləşmiş qab təsvir edilir. Qablarda su, kerosin və spirt vardır.

Mayelər qabda hansı ardıcılıqla yerləşir

$$\left( \rho_{\text{su}} = 1000 \frac{\text{kg}}{\text{m}^3}, \rho_{\text{kero sin}} = 800 \frac{\text{kg}}{\text{m}^3}, \rho_{\text{spirt}} = 710 \frac{\text{kg}}{\text{m}^3} \right) ?$$



- A) 1 qabında -su; 2 qabında -kerosin; 3 qabında -spirt


- B) 1 qabında -su; 2 qabında -spirt; 3 qabında -su

- C) 1 qabında -kerosin; 2 qabında -su; 3 qabında -spirt

- D) 1 qabında -kerosin; 2 qabında -spirt; 3 qabında -su

- E) 1 qabında -spirt; 2 qabında -su; 3 qabında -kerosin

7. Çökisi  $55000 \text{ N}$  olan avtobusu hidravlik maşında  $10 \text{ N}$  çökisi olan dovşan tarazlıqda saxlayır. Kiçik porşenin sahəsi  $10 \text{ sm}^2$  dır. Büyük porşenin sahəsini hesablayın.



- A)  $0,55 \text{ m}^2$    B)  $55 \text{ m}^2$    C)  $5,5 \text{ m}^2$    D)  $5500 \text{ m}^2$    E)  $550 \text{ m}^2$

8. İlisu şəlaləsinin düşdüyü nöqtədə barometr  $780 \text{ mm c.süt.}$ , dibində isə  $775 \text{ mm c.süt}$  göstərir. Şəlalənin hündürlüyü nə qədərdir?


- A)  $25 \text{ m}$    B)  $50 \text{ m}$    C)  $77,5 \text{ m}$    D)  $60 \text{ m}$    E)  $78 \text{ m}$

9. Şəkildə təsvir edilən eyni həcmli üç müxtəlif cismə təsir edən arximed qüvvəsi arasında hansı münasibət var?

- A)  $F_1 > F_2 > F_3$    B)  $F_1 = F_2 = F_3$    C)  $F_1 = F_2 > F_3$   
D)  $F_1 = F_2 < F_3$    E)  $F_1 < F_2 < F_3$

10. Çökisi  $80 \text{ N}$  olan akvalanqıstin suda çökisi  $70 \text{ N}$  dur. Ona təsir edən arximed qüvvəsini təyin edin ( $\rho_{su} = 1000 \frac{\text{kg}}{\text{m}^3}$ ).

- A)  $70 \text{ N}$    B)  $10 \text{ N}$    C)  $15 \text{ N}$    D)  $150 \text{ N}$    E)  $80 \text{ N}$



Nö	1	2	3	4	5	6	7	8	9	10
Cavab	C	A	C	B	B	E	C	D	B	B

# TƏDRİS VAHİDİ – 5

## SADƏ MEXANİZMLƏR. CİSİMLƏRİN TARAZLIĞI

### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir.
- 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
- 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
- 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir.
- 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **8 saat**

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

---

## Dərs 49 / Mövzu: SADƏ MEXANİZMLƏR. LİNG

<b>Alt STANDARTLAR</b>	2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir. 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Texnika, məişət və istehsalatda tətbiq olunan sadə mexanizmləri təsnif edir.</li><li>Sadə mexanizmlərin yaradılması və təkmilləşdirilməsində fizikanın rolunu şərh edir.</li><li>Sadə mexanizmlərin tətbiqinə aid müxtəlif xarakterli məsələlər qurur və həll edir.</li></ul>

Sadə mexanizmlər gündəlik həyatda şagirdlərin ən çox rast gəldikləri məişət əşyaları olduğundan, bu mövzu nəzərdə tutulan alt standartların reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Mövzunun tədrisi prosesində şagirdlər insanların həmişə ağır məişət işlərini yüngülləşdirmək məqsədi ilə hazırladıqları mexanizmlərin iş prinsipi ilə tanış olur, kiçik qüvvə tətbiq etməklə böyük qüvvə təsirinin necə yaradılmasını praktik təcrübələrlə yoxlayırlar.

**A** Maraqoyatma mərhələsi dərslikdəki mətn və suallar əsasında qurula bilər. Bu zaman gündəlik həyatda işlədilən sadə mexanizmlərə aid nümunələri, – *ling, dolamaçarx, blok, mail müstəvi, arximed vinti, qayçı, qozqıran, hidravlik maşın* və s. nümayiş edilə bilər. Şagirdlərin suallara verdikləri cavabların maraq doğuranları lövhədə yazılır. Müzikirə zamanı sinfin səviyyəsi barədə ilkin təsəvvürlər yaratmaqla müəllim öz fəaliyyətində müəyyən dəyişikliklər edə bilər. Digər tərəfdən, müzikirələr nəticəsində irəli sürürlən fərziyyələr əsasında tədricən tədqiqat suali formalasdırılır.

**Tədqiqat sualı.** *Sadə mexanizm nədir və onlardan hansı məqsədlər üçün istifadə olunur?*

**B** Bu mərhələdə “Nə üçün linglə cismi daha asan qaldırmaq olur?” araşdırması icra olunur. Məqsəd lingin hansı nöqtəsinə təsir etməklə cismi daha kiçik qüvvə ilə qaldırmağın mümkün olduğunu öyrənməkdir. Şagirdlər, əvvəlcə, dinamometrlə cismi, konkret olaraq kitabın çəkisini təyin edir, sonra isə hazırladıqları lingin dayaqdan müxtəlif məsafələrdəki nöqtələrinə təsir etməklə araşdırmanız davam etdirirlər. Bununla onlar daha kiçik qüvvənin tətbiq olunduğu nöqtəni təyin edir və qüvvə qolunun lingin tarazlığa gətirilməsində nə dərəcədə mühüm rol oynadığını müəyyən edirlər.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək məqsədilə bu tapşırıq bir qədər sadələşdirilə bilər. Məsələn, belə şagirdlərə araşdırmanın gedisi zamanı müşahidələrini söyləmək tapşırıla bilər.

**C** Şagirdlər dərslikdə verilən yeni məlumatları oxuyur. Bu zaman onlar “sadə mexanizm”, “ling”, “qüvvə qolu” anlayışları ilə tanış olur, lingin tarazlıq şərti

$$\frac{F_2}{F_1} = \frac{l_1}{l_2} \rightarrow F_1 l_1 = F_2 l_2,$$

qüvvə momenti ( $M = Fl$ ) haqqında ilkin məlumatlar əldə edirlər. Oxunan material əsasında 2-ci araştırma icra olunur.

**D** “Lingin tarazlıq şərtini yoxlayaq” araşdırmasında şagirdlər uyğun qüvvə qollarını ölçür və lingi tarazlığı gətirən  $F_2$  qüvvəsini hesablayır və qüvvədə nə qədər qazanc əldə olunduğunu təyin edirlər. Şagirdlərə belə bir suala cavab hazırlamaq tapşırıla bilər: “Qüvvə qollarının hansı nisbəti qüvvədə daha böyük qazanc verdi?” – “Böyük qol kiçik qoldan neçə dəfə böyükdürsə, qüvvədə də bir o qədər dəfə qazanc əldə edildi.”

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə mətni tamamlayır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsindəki tapşırıqlar yerinə yetirilir.

*Məsələ 2. Qapaqaçın dəstəyinə təsir edən qüvvə qolu ( $l_2$ ) qapağı təsir edən qüvvə qolundan ( $l_1$ ) 6 dəfə uzundur. Bu sadə mexanizm qüvvədə neçə dəfə qazanc verir?*

Verilir	Həlli	Hesablanması
$l_2=6l_1$	Lingin tarazlıq şərtinə görə: $F_2/F_1 = l_1/l_2 = l_1/(6l_1) = 1/6$	$F_2/F_1 = l_1/l_2 = l_1/(6l_1) = 1/6 \rightarrow F_2 = F_1/6$ Cavab: Qüvvədə 6 dəfə qazanc var
$F_2/F_1=?$		

*Məsələ 3. Çəkisi 1N olan kəsəyən və çəkisi 25 000 N olan fil lingdə tarazlıqdadırlar. Filin təsir etdiyi qüvvə qolu 10 m -dir. Kəsəyənin təsir etdiyi qüvvə qolu nə qədərdir?*

Verilir	Həlli	Hesablanması
$F_1=1N$	Lingin tarazlıq şərtinə görə:	$l_1 = 25000N \cdot 10m / 1N = 250000m$
$F_2=25000N$	$F_2/F_1 = l_1/l_2$	Cavab: $250000m = 250 \text{ km}$
$l_2=10m$	$l_1 = F_2 l_2 / F_1$	
$l_1 - ?$		

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *təsnifetmə, şərhətmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Texnika, möişət və istehsalatda tətbiq olunan sadə mexanizmləri formal xarakter daşıyan biliklərə əsasən təsnif edə bilmir.	Texnika, möişət və istehsalatda tətbiq olunan sadə mexanizmləri fiziki əsasalarını anladığı biliklərə əsasən təsnif edir.	Texnika, möişət və istehsalatda tətbiq olunan sadə mexanizmləri praktik tətbiq etməklə təsnif edir.	Texnika, möişət və istehsalatda tətbiq olunan sadə mexanizmlərin iş prinsiplərinin fiziki əsaslarının təhlilini verməklə dəqiq təsnif edir.
Sadə mexanizmlərin yaradılması və təkmilləşdirilməsində fizikanın rolunu yalnız formal xarakterli biliklər əsasında şərh edir.	Sadə mexanizmlərin yaradılması və təkmilləşdirilməsində fizikanın rolunu praktik nümunələr əsasında şərh edir.	Sadə mexanizmlərin yaradılması və təkmilləşdirilməsində fizikanın rolunu nəzəri biliklərin təhlili əsasında şərh edir.	Sadə mexanizmlərin yaradılması və təkmilləşdirilməsində fizikanın rolunu dəyərləndirərkən şərh edir.

Sadə mexanizmlərin tətbiqinə aid müxtəlif xarakterli sadə məsələlər qurur və həll edir.	Sadə mexanizmlərin tətbiqinə aid müxtəlif xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Sadə mexanizmlərin tətbiqinə aid keyfiyyət xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Sadə mexanizmlərin tətbiqinə aid müxtəlif xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.
---	---	---	--

## Dərs 50 / Mövzu: BLOKLAR

<b>Alt STANDARTLAR</b>	2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların iş prinsiplərini izah edir. 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Blokların quruluş və iş prinsipini şərh edir.</li> <li>• Blokların tətbiqinə aid sadə təcrübələr nümayiş edir.</li> <li>• Blokların tətbiqinə aid müxtəlif xarakterli məsələlər qurur və həll edir.</li> </ul>

Sadə mexanizmlərdən biri olan blokun iş prinsipi lingə oxşayır. Şagirdlər lingin tarazlıq şərtini yaxşı mənimsəyiblərsə, bu mövzunu öyrənməkdə çətinlikləri olmur.

**A** Maraqoyatma dərsin əvvəlində verilən mətn və suallar əsasında yaradıla bilər. Müəllim şagirdlərin gündəlik həyatda tez-tez qarşılaşıqları qaldırıcı kranın (fizika laboratoriyada olan model) modelini qurur, orada bloklara (tərpənən və tərpənməz) aid nümunələr göstərir. Model yoxdursa, slaydlar nümayiş etdirmək olar. Müəllim onların iş prinsipindəki fərqlər haqqında suallar verir: “Blok nədir? Nə üçün qaldırıcı mexanizmlərdə blokdan istifadə olunur. Bloklar sistemi vasitəsilə qüvvədə əldə edilən qazancı neçə dəfə artırmaq olar?” Şagirdlərdə yaranan fərziyyələr lövhədə yazılır və tədricən tədqiqat sualları formalaşdırılır.

**Tədqiqat sualları.** Blokun hansı növülərini görmüsünüz? Onlar bir-birindən hansı xüsusiyyətinə görə fərqlənir?

**B** “Blok qüvvədə qazanc verdimi?” araşdırması icra olunur. Şagirdlər tərpənməz blokun qüvvədə qazanc vermədiyini və yalnız qüvvənin təsir istiqamətini dəyişdiyini aşkarlayır, hadisənin baş vermə səbəbi üzərində düşünür və fərziyyələr irəli sürürlər. Araşdırmanın müzakirəsi dərslikdəki suallar əsasında qurula bilər.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün tapşırığı bir qədər sadələşdirmək olar. Məsələn, araşdırmanın sınıf yoldaşı icra edir, özü isə müşahidə aparıb müzakirədə iştirak etsin.

**C** Nəzəri materialla tanışlığı qruplar, yaxud cütlərlə də təşkil etmək olar. Bu zaman “Fəal oxu”, “Fasilələrlə oxu”, yaxud “INSERT” üsullarından istifadə etmək məqsədəyənəndur. Şagirdlərə tərpənməz və tərpənən bloklar nümayiş etdirilir,

onların iş prinsipi lingin tarazlıq şərtinə əsasən müqayisəli şəkildə izah olunur. Sınıfdə varsa polispast özü, yoxdursa onun təsviri nümayiş edilir. Materialı qruplarla öyrənən zaman yaxşı olar ki, təqdimatın hazırlanmasına yardım məqsədilə qruplara aşağıdakı tip suallardan ibarət didaktik vərəqlər paylansın: 1. Blok nədir? 2. Hansı blok tərpənən, hansı tərpənməz adlanır? 3. Tərpənməz blok hansı məqsədlər üçün istifadə olunur? 4. Tərpənən blok hansı məqsədlər üçün istifadə olunur? 5. Tərpənən və tərpənməz bloklara ling kimi baxmaq olarmı? 6. Blokdan istifadəyə aid misallar göstərin.

**D** Bu mərhələdə “Tərpənən bloku öyrənək” araşdırması yerinə yetirilir. Şagirdlər öyrəndikləri nəzəri biliklərini həm yoxlayır, həm də praktikaya tətbiq etməklə “Tərpənən blokda nə qazanıldı və nədə itirildi?” sualını araşdırırlar. Məlum olur ki, digər sadə mexanizmlərdə olduğu kimi, tərpənən blokda qüvvədə neçə dəfə qazanılırsa, məsafədə bir o qədər dəfə itirilir.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə mətni tamamlayır.


**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilə bilər. Onların bəzilərinin cavabı belədir:

1. *Tərpənən blokla qaldırılan cismin çəkisi 1280 N, ipin sərbəst ucunun yerdəyişməsi 10 m-dir.*

4. *Bəzən yanğınsöndürənlər və alpinistlər özü-özlərini ip və ya trosla müəyyən hündürlüyü qaldırmaq üçün tərpənməz blokdan istifadə edirlər. Bu zaman alpinist (və ya yanğınsöndürən) öz çəkisinə nəzərən qüvvədə qazanc əldə edirmi?*

*Cavab. Bəli, 2 dəfə qazanc əldə edir. Belə ki, əgər tərpənməz blokla bir adam başqa bir adəmi quyudan və ya mağaradan qaldırırsa, qüvvədə qazanc olmur. Lakin adam özünü qaldırıldığı halda, o, çəkisinin yarısına bərabər qüvvə tətbiq edir. Çünkü bu halda adamin çəkisi blokdan aşırılan ipin hər iki ucuna bərabər paylanır:  $F = P/2 = mg/2$ .*

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.



**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini şərhətmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə meyarları üzrə qiymətləndirə bilər.


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Blokların quruluş və iş prinsipini faktoloji məlumatlar əsasında şərh edir.	Blokların quruluş və iş prinsipinin fiziki əsaslarını anlayaraq şərh edir.	Blokların quruluş və iş prinsipinin fiziki əsaslarına dair məlumatları təhlil etməklə şərh edir.	Blokların quruluş və iş prinsipini ümumilaşmələr aparmaqla şərh edir.
Blokların tətbiqinə aid sadə təcrübələri yalnız müəllimin köməyi ilə nümayiş edir.	Blokların tətbiqinə aid sadə təcrübələri nəticələrini anlayaraq nümayiş edir.	Blokların tətbiqinə aid sadə təcrübələri nəticələrinin təhlilini verməklə nümayiş edir.	Blokların tətbiqinə aid sadə təcrübələri nəticələrini dəyərləndirməklə nümayiş edir.

Blokların tətbiqinə aid müxtəlif xarakterli sadə məsələlər qurur və həll edir.	Blokların tətbiqinə aid müxtəlif xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Blokların tətbiqinə aid keyfiyyət xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Blokların tətbiqinə aid müxtəlif xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.
--	--	--	---

## Dərs 51/ MƏSƏLƏ HƏLLİ


Burada “Çalışma-12”-də verilən tapşırıqlar həll edilə bilər:

1. C.: *Sherlock Holmes cinayətkarların digər binanın damuna keçmə sxemini çəkib belə izah etdi: cinayətkarlar taxta lövhələri şəkildə təsvir olunduğu kimi yerləşdirilir və onlardan biri digər dama keçir. Sonra lövhələrin yeri dəyişdirilir və ikinci cinayətkar da digər tərəfə keçir.*



2. C.: 3 dəfə. 3. C.: 10 m; 600 N.

4. C.: Üçüncü qarışqanın təsir etdiyi  $\vec{F}_3$  qüvvə vektoru birinci və ikinci qarışqanın  $\vec{F}_1$  və  $\vec{F}_2$  qüvvə vektorlarının əksinə yönəldilmişdir.  $\vec{F}_3$  qüvvə vektoru ilə  $\vec{F}_1$  qüvvə vektoru arasındakı qüvvə qolu 3,75 mm,  $\vec{F}_3$  qüvvə vektoru ilə  $\vec{F}_2$  qüvvə vektoru arasındakı qüvvə qolu isə 2,25 mm-dir. Üçüncü qarışqanın  $\vec{F}_3$  qüvvəsinin modulu 8 mN-dur.



$$F_3 = F_1 + F_2 = 5 \text{ mN} + 3 \text{ mN} = 8 \text{ mN}.$$

$$l_x \cdot F_3 = L \cdot F_1 \rightarrow l_x = \frac{L \cdot F_1}{F_3} = \frac{6 \text{ mm} \cdot 5 \text{ mN}}{8 \text{ mN}} = 3,75 \text{ mm}.$$

## Dərs 52 / Mövzu: MAİL MÜSTƏVİ

<b>Alt STANDARTLAR</b>	2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Mail müstəvidən istifadənin fiziki əsasını şərh edir.</li><li>• Mail müstəvinin tətbiqinə aid müxtəlif təcrübələr nümayiş edir.</li><li>• Mail müstəvinin tətbiqinə aid məsələlər qurur və həll edir.</li></ul>

İstənilən sadə mexanizmi öyrətmək üçün, şagirdlərə əvvəlcə onun iş prinsipi və harada rast gəlmələri haqqında məlumat verilir. Mail müstəvini gündəlik həyatda rast gəlinən nümunələr əsasında izah olunması məqsədə uyğundur.

**A** Dərsdə əvvəlki iki dərsin materialları ilə fəndaxili integrasiya təmin edilməlidir. Şagirdlərin “Riyaziyyat” fənnindən öyrəndikləri üçbucağın xassələri və onun tətbiqi haqqında əldə etdikləri məlumatlar əsasında fənlərarası əlaqə də yaradıla bilər. Dərslikdə verilən mətn və suallar vasitəsilə, yaxud gündəlik həyatda mail müstəvilərə aid nümunələr göstərməklə maraqoyatma mərhələsi həyata keçirilir. Şagirdlərdə yaranan fərziyyələr lövhədə yazılır və tədricən tədqiqat sualları formalasdırılır.


**Tədqiqat sualları.** *Mail müstəvidən hansı məqsədlər üçün istifadə edilir? Ondan istifadənin fiziki əsası nədir?*

**B** “Nə üçün cismi mail müstəvi boyunca qaldırmaq daha asandır?” adlı araşdırma məqsəd mail müstəvi üzərin ilə cismi qaldıranda daha kiçik qüvvə tətbiq olmasını müşahidə etməkdir. Şagirdlər mail müstəvinin hündürlüyünü artırıqdə dərti qüvvəsi ilə cismə təsir edən ağırlıq qüvvəsinin nisbətlərinin azaldığı, əksinə hündürlük azaldıqdə isə bu nisbətin artdığını aşkar edirlər. Araşdırmanın müzakirəsi dərslikdəki suallar əsasında qurula bilər.

**C** Bu mərhələ nəzəri məlumatın lakonikliyini və əvvəlki araştırma ilə sıx əlaqəsini nəzərə almaqla qrup fəaliyyəti şəklində aparıla bilər. Təqdimatın bu suallar ətrafında hazırlanması tövsiyə edilir: 1. Mail müstəvi nədir? 2. Mail müstəvidə cismin tarazlıq şərti necə ifadə edilir? 3. Mail müstəvidə qüvvədə əldə edilən qazanc nədən asılıdır?

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində şagirdlər mail müstəviyə aid məsələ həlli ilə biliklərini yoxlayırlar və möhkəmləndirirlər.

*Məsələ 1. Kütləsi 80 kq olan boyaq çəlləyi 5 m uzunluqlu mail müstəvi üzrə bərabər sürətlə diyirlətdirilərək 1 m hündürlüyü qaldırmaq üçün nə qədər qüvvə tətbiq olunar? Qüvvədə nə qədər qazanc əldə olundu (sürtünmə nəzərə alınmur,  $g=10\text{N}/\text{kq}$ )?*



Verilir	Həlli	Hesablanması
$m=80\text{kg}$ , $l=5\text{m}$ ; $h=1\text{m}$ , $g=10\text{N/kg}$ . $F=?$ $F_a/F=?$	$F_a/F=l/h$ , $F=F_a \cdot h/l = mg \cdot h/l$ .	$F=(80\text{kg}) \cdot (10\text{N/kg}) \cdot (1\text{m}/5\text{m}) = 160\text{N}$ , $F_a/F=5/1=5$ Cavab: Qüvvə 160 N, qazanc 5 dəfə.

*Məsələ 2. Kütləsi 120 kg olan cismi hündürlüyü 4 m olan mail müstəvi üzrə bərabər sürətlə qaldırmaq üçün ona 600 N qüvvə tətbiq olunur. Mail müstəvinin uzunluğunu təyin edin (sürtünmə nəzərə alınmur,  $g=10\text{N/kg}$ ).*

Verilir	Həlli	Hesablanması
$m=120\text{kg}$ ; $h=4\text{m}$ , $F=600\text{ N}$ ; $g=10\text{N/kg}$ . $l=?$	$F_a/F=l/h$ $l=F_a h / F = mgh / F$	$l=(120\text{kg}) \cdot (10\text{N/kg}) \cdot 4\text{m} / 600\text{N} = 8\text{m}$ Cavab: Mail müstəvinin uzunluğu 8 m.

**E** Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə verilmiş fikirləri açar sözlərdən istifadə edərək tamamlayırlar.

Dərsin bu mərhələsi oyun - tapmaca formasında da keçirilə bilər: yazı taxtasından dairəvi lövhə asılır, onun arxasında dərsə aid açar sözlər yazılır. Dərsdə öyrəndikləri məlumatlar əsasında lövhədə gizlədilmiş açar sözlərinə aid suallar verilir. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışları təyin edirlər. Anlayışların müəyyən edilməsində şagirdlər çətinlik çəkərlərsə, müəllim bu anlayışa dair əlavə xüsusiyyətlər sadalaya bilər. Şagirdlər öz fərziyyələrini söylədikdən sonra lövhə açılır, gizlədilən anlayış nümayiş etdirilir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilə bilər:

2. Üçüncü mail müstəvi qüvvədə daha böyük qazanc verir:  $F_a/F=3l/h$ .

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhetmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mail müstəvidən istifadənin fiziki əsasını formal biliklərlə şərh edir.	Mail müstəvidən istifadənin fiziki əsasını anlayaraq şərh edir.	Mail müstəvidən istifadənin fiziki əsasını təhlillər aparmaqla şərh edir.	Mail müstəvidən istifadənin fiziki əsasını bilikləri dəyərləndirərək şərh edir.
Mail müstəvinin tətbiqinə aid müxtəlif təcrübələri yalnız müəllimin köməyi ilə nümayiş edir.	Mail müstəvinin tətbiqinə aid müxtəlif təcrübələri nəticələrinini anlayaraq nümayiş edir.	Mail müstəvinin tətbiqinə aid müxtəlif təcrübələri nəticələrinin təhlilini verməklə nümayiş edir.	Mail müstəvinin tətbiqinə aid müxtəlif təcrübələri nəticələrini dəyərləndirməklə nümayiş edir.
Mail müstəvinin tətbiqinə aid müxtəlif xarakterli sadə məsələlər qurur və həll edir.	Mail müstəvinin tətbiqinə aid müxtəlif xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Mail müstəvinin tətbiqinə aid keyfiyyət xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Mail müstəvinin tətbiqinə aid müxtəlif xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.

Dərs 53 / Mövzu: **MEXANİKANIN QIZIL QAYDASI.  
MAIL MÜSTƏVİNİN FAYDALI İŞ ƏMSALI (FİƏ)**

<b>Alt STANDARTLAR</b>	2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Mexanikanın “qızıl qaydası”nın mahiyyətini şərh edir.</li><li>• Mail müstəvidə mexanikanın “qızıl qaydası”nın “pozulmasına” aid sadə təcrübələr nümayiş edir.</li><li>• Mail müstəvinin FİƏ-nin təyininə aid məsələlər qurur və həll edir.</li></ul>

“Mexanikanın kızıl qaydası” anlayışının adı çəkilməsə də o, bölmənin bütün mövzularının tədrisində (ling, blok və mail müstəvinin tarazlıq şərtləri) dəfələrlə təkrarlanır: məsafədə neçə dəfə itirilirsə, qüvvədə o qədər dəfə qazanılır. Ona görə də sadə mexanizmlərdə mexaniki işdə qazanc olmur. Lakin bu qayda heç də həmişə dəqiqliklə ödənmir. Bu reallığı həm müşahidə etmək, həm də nəzəri əsaslandırmaq baxımından mövzuya “Faydalı iş əmsali” kimi yeni anlayış daxil edilmişdir.

**A** Mövzuya başlamaq üçün dərslikdə verilmiş sual üzrə diskussiya təşkil etmək olar. Müzikirə prosesində irəli sürünlən fərziyyələr əsasında tədricən tədqiqat suali formalasdırılır.


**Tədqiqat suali.** *Sadə müstəvilər işdə qazanc verirmi? Niyə?*

**B** “Sadə mexanizm işdə qazanc verirmi?” araşdırması kəmiyyət xarakterli eksperimental məsələ kimi həll olunur. Lingin bir tərəfinə təsir edən qüvvə  $1000\text{ N}$ , həmin tərəfin yerdəyişməsi isə  $0,3\text{ m}$ -dir. Bu zaman lingin digər ucu  $200\text{ N}$  qüvvənin təsiri altında  $1,5\text{ m}$  yerini dəyişir. Təbii ki, lingin hər iki ucuna təsir edən qüvvələrin görüdüyü işlər eynidir:  $A_1=A_2$ . Araşdırında nəticəni şagirdlər özləri çıxarırlar: *sadə mexanizmdə işdə qazanc yoxdur*.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün bu tapşırığı bir qədər sadələşdirmək olar. Məsələn, mexaniki işin tərif və düsturu soruşula, lingin qoluna təsir edən qüvvə ilə yerdəyişmənin hasilinin mexaniki işə bərabər olduğu xatırladıla bilər.

**C** Nəzəri məlumatata “Mexanikanın kızıl qaydası hər zaman ödənirmi?” suali ilə başlamaq məqsədəyəğundur. Dərslikdə bu barədə müfəssəl məlumat verilir. Şagirdlər əmin edilir ki, sürtünmə olan yerdə “qızıl qayda”, – işlərin bərabərliyi pozulur. Mexanizmin faydalı iş əmsalını müəyyənləşdirən “ümumi iş” və “faydalı iş” anlayışları aydınlaşdırılır.

**D** “Mail müstəvinin FİƏ-ni təyin edək” araşdırmasında iş şagirdlər öyrəndiklərini tətbiq edir, mail müstəvinin FİƏ-ni düstura əsasən hesablayırlar. Müzikirə “Mail müstəvinin FİƏ neçə faiz oldu? Bu nə deməkdir?” sualları ətrafında qurula bilər.



**E** Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə verilmiş tapşırıqları açar sözlərdən istifadə edərək tamamlayırlar.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir. Burda iki tapşırıq və bir məsələ əsasında FİƏ haqqında nə öyrəndiklərini yoxlayırlar. 3 №-li tapşırıq aşağıdakı kimi həll edilə bilər.

3. Kütłəsi  $15\text{kg}$  olan yükü mail müstəvi üzrə bərabər sürətlə qaldırarkən dinamometr  $40\text{N}$  göstərir. Mail müstəvinin uzunluğu  $1,8\text{m}$ , hündürlüyü  $30\text{sm}$  –dir. Mail müstəvinin FİƏ -ni hesablayın ( $g=10\text{ N/kg}$ ).

Verilir	Çevirmə	Həlli	Hesablanması
$m=15\text{kg}$ $F=40\text{N}$ $l=1,8\text{m}$ $h=30\text{sm}$ $g=10\text{ N/kg}$	0,3 m	$\eta = \frac{mgh}{Fl} \cdot 100\%$	$\eta = \frac{15 \cdot 10 \cdot 0,3}{40 \cdot 1,8} \cdot 100\% = 62,5\%$

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini şərhetmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mexanikanın “qızıl qaydası”nın mahiyyətini formal bilik əsasında şərh edir.	Mexanikanın “qızıl qaydası”nın mahiyyətini anlayaraq şərh edir.	Mexanikanın “qızıl qaydası”nın mahiyyətini təhlil apararaq şərh edir.	Mexanikanın “qızıl qaydası”nın mahiyyətini ümumiləşmələr apararaq şərh edir.
Mail müstəvidə mexanikanın “qızıl qaydası”nın “pozulması-na” aid sadə təcrübələri müəllimin köməyi ilə nümayiş edir.	Mail müstəvidə mexanikanın “qızıl qaydası”nın “pozulması-na” aid sadə təcrübələri nəticələrini izah etməklə nümayiş edir.	Mail müstəvidə mexanikanın “qızıl qaydası”nın “pozulması-na” aid sadə təcrübələri nəticəsini təhlil etməklə nümayiş edir.	Mail müstəvidə mexanikanın “qızıl qaydası”nın “pozulması-na” aid sadə təcrübələri nəticəsini dəyərləndirməklə nümayiş edir.
Mail müstəvinin FİƏ-nin təyininə aid müxtəlif xarakterli sadə məsələlər qurur və həll edir.	Mail müstəvinin FİƏ-nin təyininə aid müxtəlif xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Mail müstəvinin FİƏ-nin təyininə aid keyfiyyət xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Mail müstəvinin FİƏ-nin təyininə aid müxtəlif xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.

## Dərs 54 / MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-13”-də verilən tapşırıqlar həll edilə bilər:

1. C.: 1,8 m.
2. C.: 1 m.
3. C.:  $A_1 = A_3 < A_2$
4. C.: 400 C.
5. C.: 1000N.

## Dərs 55 / Mövzu: CİSMİN TARAZLIĞI

<b>Alt STANDARTLAR</b>	2.2.3. Təbiət qüvvələrinə (ağırlıq, çəki, sürtünmə, elastiklik) aid məsələlər qurur və həll edir. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların prinsiplərini izah edir. 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Cisinin dayaniqliq şərtlərini şərh edir.</li><li>• Tarazlılıq növlərinə görə fərqləndirir.</li><li>• Tarazlığın növlərini və tətbiqlərini sadə təcrübələrlə nümayiş edir.</li><li>• Tarazlığın növləri və tətbiqlərinə aid məsələlər qurur və həll edir.</li></ul>

Şagirdlərin gündəlik həyatda rast gəldikləri hadisələrdən biri tarazlıq hadisəsidir. Bu baxımdan hündür qüllələrin, yamaclarda tikilən çoxmərtəbəli binaların tarazlıqda qalma qanuna uyğunluqlarını öyrətmək mühüm elmi-praktik əhəmiyyət kəsb edir.

**A** Maraqoyatma dərslikdə verilən mətn və suallar vasitəsilə yaradılması məqsədə uyğundur. Müəllim “Formula-1” yarışlarında iştirak edən avtomobilərin nə üçün enli və yerə maksimum yaxın olması barədə fikir mübadiləsi apara bilər. Müzikirə prosesində irəli sürürlən fərziyyələr əsasında tədricən tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları.** Hündür tikililərin dayaniqliyi hansı şərtlərin yerinə yetirilməsi ilə təmin olunur? Cisin tarazlıq vəziyyətində olması nə deməkdir?

**B** Şagirdlər “Piza qülliəsi hazırlayacaq” araşdırmasında karton və skotçdan istifadə etməklə silindrik forma hazırlayırlar. Tribometrin mailliyyini artırmaqla “qüllənin” aşlığı anı müşahidə edirlər. “Hansı halda qüllə daha dayaniqli halda olur?” və “Müəyyən maillikdə qüllənin aşmasına səbəb nədir?” suallarına şagirdlərin fərziyyələri dirlənir, maraq doğuranları lövhədə yazılır.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Belə şagirdlərə qrupda, yaxud hər hansı bir şagirdlə birgə işləmək məsləhət görülə bilər. Təcrübənin gedisində asan işləri və qeydlər aparılmasını belə şagirdlərə tapşırmaq olar.

**C** Tarazlığın növləri haqqında yeni biliklər şagirdlərlə müsahibə ilə verilməsi məqsədə uyğundur. Bu zaman suallar elə qoyulur ki, həmin sualda nə soruşulduğuna dair şagirdlər üçün “ipucu” olsun: 1. Hansı cisim daha dayanıqlıdır: dayaq sahəsi

böyük, yoxsa kiçik olan cisim? 2. Hansı cisim daha dayanıqlıdır: cismin ağırlıq mərkəzi (ağırlıq qüvvəsinin tətbiq olunduğu nöqtə) Yerə yaxın, yoxsa Yerdən uzaq olan cisim? 3. Hansı halda cisim aşar: ağırlıq qüvvəsinin təsir uzantısı dayaq sahəsindən çıxdığı yoxsa çıxmadığı halda? Bu suallar nümayiş təcrübələri ilə müşayiət edilir.

Bundan sonra tarazlığın üç növü – dayamıqlı, dayamıqsız və fərqsiz tarazlıq növləri potensial enerjinin minimumluq şərtininə əsasən izah edilir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində, yaradıcı tətbiqetmə məqsədilə “Cismiñ ağırlıq mərkəzini təyin edək” araşdırması yerinə yetirilir. Şagird təcrübəni yerinə yetirdikdən sonra düzgün nəticəni çətinlik çəkmədən çıxarır. Təcrübə ya frontal, yaxud da qruplarla icra oluna bilər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Məsələn:

*Ağırlıq mərkəzi ağırlıq qüvvəsinin tətbiq olunduğu nöqtədir. Cisim o zaman aşır ki, ağırlıq qüvvəsinin təsir uzantısı onun dayaq sahəsindən çıxsın.*

Tarazlığın növlərinin energetik baxımdan öyrənilməsi məqsədə uyğundur, çünkü şagirdlərin əvəzləyici qüvvə vektorunun paraleloqram qaydası ilə təyin edilməsinə dair lazımi riyazi məlumatları yoxdur.

**F** “Öyrəndiklərinizi yoxlayın” mərhələsində verilən tapşırıqlar şagirdlərdə dərs boyu məsələ həll etmə bacarığını inkişaf etdirir:

*Məsələ 1. 1 və 2 cisimləri fərqsiz, 3 cismi isə dayanıqlı tarazlıqdadır.*

*Məsələ 2. Ağırlıq qüvvəsinin uzantısının dayaq sahəsindən kənara çıxan a və b evləri aşır.*

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhətmə, fərqləndirmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cismiñ dayanıqlıq şərtlərini fiziki məhiyyətini anlamadan şərh edir.	Cismiñ dayanıqlıq şərtlərini fiziki məhiyyətini anlayaraq şərh edir.	Cismiñ dayanıqlıq şərtlərini fiziki məhiyyətini təhlil edərək şərh edir.	Cismiñ dayanıqlıq şərtlərini fiziki məhiyyətini dair ümumiləşmələr aparmaqla şərh edir.
Tarazlığı növlərinə görə formal biliklər əsasında fərqləndirir.	Tarazlığı növlərinə görə faktoloji biliyi anlayaraq fərqləndirir.	Tarazlığı növlərinə görə faktoloji məlumatları təhlil etməklə fərqləndirir.	Tarazlığı növlərinə görə ümumiləşmələr aparmaqla fərqləndirir.
Tarazlığın növlərini və tətbiqlərini sadə təcrübələrlə müəlli-min köməyi ilə nümayiş edir.	Tarazlığın növlərini və tətbiqlərini sadə təcrübələrlə nəticələrini izah etməklə nümayiş edir.	Tarazlığın növlərini və tətbiqlərini sadə təcrübələrlə nəticəsini təhlil etməklə nümayiş edir.	Tarazlığın növlərini və tətbiqlərini sadə təcrübələrlə nəticəsini dəyərləndirməklə nümayiş edir.

Tarazighborun növləri və tətbiqlərinə aid müxtəlif xarakterli sadə məsələlər qurur və həll edir.	Tarazighborun növləri və tətbiqlərinə aid müxtəlif xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Tarazighborun növləri və tətbiqlərinə aid keyfiyyət xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Tarazighborun növləri və tətbiqlərinə aid müxtəlif xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.
--	--	--	---


### Ümumiləşdirici tapşırıqların cavabı

1. C)

2. Cavab. Bel çıxır ki, alpinistin qüvvə  $F = 2 d f$  qazancı, yolda iki  $d f$  itkisi hesabına  $Id$  edilmişdir. Başqa sözlə, alpinist tərəfindən blokun köməyi ilə özünü, məsələn, 15 metr hündürlüyü qaldırmaq üçün o, ipi ilə rəqəm 30 metr dərtməlidir. Belliklə, özünü qaldıran alpinistin gördüyü iş, yerdə dayanıb alpinisti eyni hündürlüyü qaldıran insanın gördüyü iş bərabər olacaqdır:

$$A = F \cdot 2h = \frac{mg}{2} \times 2h = mgh.$$

Deməli, qüvvədən neçə  $d f$  qazanıldısa, məsafədə bir o qədər  $d f$  itirildiyindən işdə qazancı olmadı.



3. C)

4. B)

5. Cavab. Kəndirbaz-şüvəl sistemini zaman tarazlıq halında olur ki, sistemin ağırlığı mərkəzi adətən şüvəlün kəndir üzərindəki orta nöqtəsində yerləşsin. Kəndirbaz kəndir üzərində hərəkət etdikdə sistemin tarazlığı şüvəl vasitəsilə saxlanılır: əgər adam sağa əyilirsə, şüvəl sola itələnir, və ya əksinə.





LAYİHƏ

## KIÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏLƏRİ (KSQ-5)


1. Tərpənməz blok hansı rəqəmlə işaret edilmişdir?

- A) 1, 4 və 5    B) Yalnız 2
- C) 2 və 3    D) Yalnız 1
- E) Yalnız 3



2. Şəkildə təsvir olunan lingin sağ qolundan hər birinin çəkisi 8N olan iki yük asılmışdır. Ling tarazlıqdadır. Dinamometrin göstərişini təyin edin (lingdə bölgülərarası məsafələr eynidir).

- A) 12 N    B) 48 N    C) 16 N    D) 8 N    E) 24 N



3. Şəkildə tarazlıqda olan çəkisiz ling təsvir edilir.  $l_2$  qüvvə qolunu təyin edin.


- A) 0,6 sm    B) 6 sm    C) 12 sm
- D) 2 sm    E) 1,2 sm

4. Kütləsi 3t olan avtobus bloklar sistemində bərabər sürətlə qaldırmaq üçün  $\vec{F}$  qüvvəsinin modulu nə qədər olmalıdır ( $g=10\text{N/kg}$ )?


- A) 3 kN    B) 15 kN    C) 30 kN
- D) 1,5 kN    E) 150 kN

5. Kütləsi 150 q olan cisim hündürlüyü 20 sm, uzunluğu 60 sm olan mail müstəvi üzrə bərabər sürətlə qaldırmaq üçün nə qədər qüvvə tətbiq olunmalıdır (sürtünmə nəzərə alınmir,  $g=10\text{N/kg}$ )?

- A) 15 N    B) 0,5 N    C) 3 N    D) 1,5 N    E) 1 N



6. Şəkildə çay gəmisinin ön kəsiyinin müxtəlif vəziyyəti təsvir edilir. Gəmi hansı vəziyyətdə olduqda aşmaz?



- A) 1 və 3    B) Yalnız 2    C) Yalnız 3    D) Yalnız 1    E) 2 və 3

7. Kütləsi 25kq olan yük tərpənməz blokla bərabərsürətlə qaldırıldığda 1000C iş görülür. Yük hansı hündürlüyü qaldırılmışdır (sürtünmə nəzərə alınmir,  $g=10\text{N/kq}$ )?


- A) 40 m    B) 2 m    C) 4 m    D) 20 m    E) 7,5 m

8. Lingin uzun qoluna 50N qüvvə tətbiq etməklə 20 kq kütləli yük bərabər sürətlə qaldırılır. Lingin uzun qolu 1m olarsa, kiçik qolun uzunluğunu təyin edin ( $g=10\text{N/kq}$ ).

- A) 4sm    B) 40sm    C) 50sm    D) 25sm    E) 20sm




9. Eyni kütləli iki cisim hündürlükleri müxtəlif olan mail müstəvilərdə  $\vec{F}_1$  və  $\vec{F}_2$  qüvvələrinin təsiri ilə bərabər sürətlə qaldırılır. Qüvvələrin modulları arasında hansı münasibət doğrudur (sürtünmə nəzərə alınmir)?



- A)  $F_1 = 2F_2$     B)  $F_2 = 2F_1$     C)  $F_1 = F_2$     D)  $F_1 = 4F_2$     E)  $F_2 = 4F_1$

10. Hansı mail müstəvi qüvvədə daha çox qazanc verər?



- A) 2 və 3    B) Yalnız 2    C) Yalnız 3    D) Yalnız 1    E) 1 və 2

Nö	1	2	3	4	5	6	7	8	9	10
Cavab	C	A	D	B	B	A	C	D	B	C

# TƏDRİS VAHİDİ – 6

## MEXANİKİ RƏQSLƏR VƏ DALĞALAR

### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir.
- 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir
- 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir.
- 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
- 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
- 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların iş prinsiplərini izah edir.
- 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **10 saat**

ÜMUMİ TƏKRAR:

**1 saat**

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ:

**1 saat**

## Dərs 57 / Mövzu: RƏQSİ HƏRƏKƏT. MEXANİKİ RƏQSLƏR

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Rəqsı hərəkəti digər hərəkət növlərindən fərqləndirir.</li> <li>• Mexaniki rəqslərə dair müşahidələrini təqdim edir.</li> <li>• Mexaniki rəqslərə dair sadə təcrübələr nümayiş edir.</li> </ul>

Rəqsı hərəkət təbiət və texnikada ən çox rast gəlinən hərəkətlərdən biridir. Belə hərəkəti öyrənmək, təsvir etmək və onu xarakterizə edən kəmiyyətlər arasındaki asılılıqları müəyyənləşdirmək mühüm elmi-metodik əhəmiyyət kəsb edir.

**A** Maraqoyatma dərslikdə bverilən maraqlı təbiət hadisəleri, dəniz sahillərində periodik qanunla baş verən su qabarması və çəkilməsi, Yerdə fəsillərin dəyişməsinə səbəb Yer kürəsinin öz oxu ətrafında firlanma ritminin periodikliyi və s. təsviri ilə başlayıb “Bu möcüzəli hərəkətlərdə ümumi nədir?” sualı ilə problemlı şərait yaradıla bilər. Bundan əlavə belə bir müsahibə ilə də yaradıla bilər:


- Düzxətli bərabərsürətli hərəkəti çevre üzrə bərabərsürətli hərəkətdən nə ilə fərqlənir?
- Bu hərəkətlər hansı fiziki kəmiyyətlərlə xarakterizə edilir?
- Bir nöqtə ətrafında fasiləsiz olaraq sağa-sola, yuxarı-aşağı baş verən hərəkət –rəqsı hərəkət öyrəndiyiniz mexaniki hərəkətlərdən nə ilə fərqlənir?
- Bu hərəkətlər hansı fiziki kəmiyyətlərlə xarakterizə olunur? və s.

Müzakirə prosesində irəli sürürlən fərziyyələr əsasında tədricən tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları.** Hansı hərəkətlər rəqsı hərəkət adlanır? Mexaniki rəqsləri hansı cihazlarla tədqiq etmək olar?

**B** Mövzu tamamilə yeni olduğundan müəllim tərəfindən izah edilməsi məqsədəyündür. Sinfin hazırlıq səviyyəsindən asılı olaraq dərslikdə verilən materialdan əlavə rəqsı hərəkət enerji baxımından da izah edilə bilər. Bu halda izahat aşağıdakı istiqamətdə verilə bilər:

- rəqqasın dayanıqlı tarazlıq vəziyyətində minimal potensial enerji səviyyəsində olması;
  - rəqqas tarazlıq vəziyyətindən çıxarıldıqda, onun əlavə potensial enerji alması;
  - tarazlıqdan çıxarılan rəqqas sərbəst buraxıldıqda onun minimal enerji səviyyəsinə, tarazlıq vəziyyətinə doğru hərəkətə gəlməsi;
  - rəqqasın hərəkəti zamanı potensial enerjinin kinetik enerjiyə çevriləməsi və bu enerjinin hesabına tarazlıq vəziyyətindən keçib hərəkəti davam etməsi;
  - sürütünmə qüvvəsi olmadığıda rəqqasda enerji çevrilməsinin təkrarlanması.
- Başqa sözlə, rəqsı hərəkət enerji dəyişikliyinin təkrarlanması kimi də ifadə edilə bilər.



**C** “Yaylı rəqqasla tanış olaq” adlı araştırma yerinə yetirilir. Şagirdlərin diqqəti yaylı rəqqasa yönəldilir, onlarda yaranan fərziyyələr dinlənir. Araşdırma zamanı cism-in etaləti, trayektoriya, yerdəyişmə, sürət, təcil, ağırlıq qüvvəsi, elastiklik qüvvəsi, sürtünmə qüvvəsi, gərilmə qüvvəsi haqqında məlum biliklər xatırlanır, uyğun standartların reallaşdırılma prosesi davam etdirilir. Müəllim araştırma zamanı ipli rəqqasın uzunluğunun düzgün ölçülməsinə (ipin asıldığı nöqtədən kürəciyin mərkəzinə qədər olan məsafə), rəqqası hərəkətə gətirərkən onu tarazlıq vəziyyətindən 3-6<sup>0</sup> bucaq altında uzaqlaşdırıb-buraxmaq lazım olduğunu şagirdlərin diqqətinə çatdırır. Çünkü sonrakı dərslərdə rəqqasın periodu təyin edilərkən bu mütləq nəzərə alınmalıdır. Müzakirə dərslikdəki suallar əsasında qurula bilər.

Mövzunun “Bilirsinizmi” hissəsində şagirdlər ilk kəfkirli saatın 1656-cı ildə holland alimi Hüygens tərəfindən hazırlanlığı haqqında məlumat əldə edirlər.

**D** “İpli rəqqasda hərəkət” araşdırmasında şagirdlər nəzəri biliklərini ipli rəqqasın öyrənilməsinə tətbiq edir, rəqslerin baş vermə səbəbini qüvvə baxımından araşdırırlar. Bu sinifdə riyazi rəqqasın tədqiq edilməsi məqsədə uyğun deyildir.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir: *Hər hansı prosesin zaman keçdikcə eyni ilə (yaxud təqribən eyni ilə) təkrarlanması mexaniki rəqs deyilir. Mexaniki hərəkətin zaman keçdikcə təkrarlanmasından ibarət proses isə rəqs adlanır. Bu rəqsəri müşahidə etmək üçün yaylı rəqqas və ya ipli rəqqas istifadə olunur.*

**F** Şagirdlər dərsin “Öyrəndiklərinizi yoxlayın” mərhələsində verilmiş sual və tapşırıqlar əsasında rəqsi hərəkətlər haqqında nə öyrəndiklərini müəyyən edirlər.

Ev tapşırığı kimi ipə bağlanmış kürəciyi üfüqi müstəvidə firladaraq divarda kölgəsinin hərəkətini izləməyi və nəticə çıxarmayı tapşırmaq olar.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *fərqləndirmə, təqdimetmə, nümayişetmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Rəqsi həirəkəti digər hərəkət növlərindən formal xarakterli biliklə fərqləndirir.	Rəqsi həirəkəti digər hərəkət növlərindən anlayaraq fərqləndirir.	Rəqsi həirəkəti digər hərəkət növlərindən fiziki mahiyyətini analiz etməklə fərqləndirir.	Rəqsi həirəkəti digər hərəkət növlərindən fiziki mahiyyətinə dair ümumiləşmələr aparmaqla fərqləndirir.
Mexaniki rəqsərə dair müşahidələrini əzbərlədiyi biliklər əsasında təqdim edir.	Mexaniki rəqsərə dair müşahidələrini düzgünərəkdən sərbəst təqdim edir.	Mexaniki rəqsərə dair müşahidələrini analiz-sintez etməklə təqdim edir.	Mexaniki rəqsərə dair müşahidələrini dəyərləndirməklə təqdim edir.
Mexaniki rəqsərə dair sadə təcrübələri yalnız müəllimin köməyi ilə nümayiş edir.	Mexaniki rəqsərə dair sadə təcrübələri nəticələrini şərh etməklə nümayiş edir.	Mexaniki rəqsərə dair sadə təcrübələri nəticələrini təhlil etməklə nümayiş edir.	Mexaniki rəqsərə dair sadə təcrübələri nəticələrinin dair ümumiləşmələr aparmaqla nümayiş edir.

## Dərs 58 / Mövzu: RƏQSİ HƏRƏKƏTİ XARAKTERİZƏ EDƏN FİZİKİ KƏMIYYƏTLƏR

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlrinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Rəqs hərəkəti xarakterizə edən fiziki kəmiyyətlərin ədədi qiymətinin təyininə aid sadə təcrübələr nümayiş edir.</li> <li>• Rəqs hərəkətin xarakteristikaları arasındaki əlaqələri şərh edir.</li> <li>• Rəqs hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər arasındaki əlaqələrin təyininə aid məsələlər qurur və həll edir.</li> </ul>

**A** Maraqoyatma mərhələsində tarazlıq nöqtəsi ətrafında yeyin və ləng rəqsi hərəkət edən rəqqaslar nümayiş etdirilib, dərslikdə verilən suallarla müsahibə aparıla bilər: Rəqqasın yeyin, yaxud ləng rəqs etməsi nə deməkdir? Mexaniki rəqsi hərəkətləri hansı xüsusiyyətlərinə görə fərqləndirmək olar?

Müzikirə prosesində irəli sürülən fərziyyələr əsasında tədricən tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları.** *Mexaniki rəqsləri hansı fiziki kəmiyyətlər xarakterizə edir? Bu kəmiyyətləri necə təyin etmək olar?*

**B** Şagirdlər “period” və “tezlik” anlayışları ilə “Çevrə üzrə bərabərsürətli hərəkət” mövzusunda tanış olmuşlar. Bu mövzuda isə uyğun anlayışlar daha da dərinləşdiriləcəkdir. Şagirdlər əvvəlki biliklərinə əsaslanaraq dərslikdəki nəzəri məlumatla tanış olurlar. Rəqsi hərəkətdə ölçülü bilən kəmiyyətlər – rəqs sisteminin yerdəyişməsi, amplitudu, period və tezliyi ipli rəqqas üzərində öyrənilir. Məlum olur ki, rəqqası tarazlıq vəziyyətindən kiçik bucaq altında  $h$  hündürlüyüünə meyl etdirilib buraxıldıqda, o ağırılıq qüvvəsinin qövsə (rəqqasın hərəkət trayektoriyasına) toxunan istiqamətdə yönəلن toplananın (ağırılıq qüvvəsi ilə ipin gərilmə qüvvəsinin əvəzləyicisi) təsiri altında tarazlıq vəziyyətinə doğru hərəkətə gəlir. Müəllim əlavə olaraq qeyd edə bilər ki, bu qüvvənin qiyməti dəyişdiyindən, rəqqasın təcili də dəyişəndir. Şagirdlərin diqqətinə çatdırılır ki, rəqqasın ən böyük meyl nöqtəsində – yerdəyişmənin ən böyük qiymətində sürət sıfırdır, təcil isə ən böyük qiymətə malik olur. Sonra təcil azalır, sürət artır. Tarazlıq vəziyyətində təcil sıfır olur, sürət isə özünün ən böyük qiymətinə çatır. Lakin cisim tarazlıq vəziyyətində dayana bilmir, ətalətinə görə tarazlıq vəziyyətindən keçir.

**C** Şagirdlər “Rəqs periodunun təyin edək” adlı araşdırımda ipli rəqqas və saniyəölçəndən istifadə etməklə,  $N$  rəqsə sərf olunan zamanı ölçür və  $T = \frac{t}{N}$  ifadəsindən rəqs

periodunu təyin edirlər. Məlum olur ki, amplitud və tam rəqslərin sayı dəyişə də rəqs periodu dəyişmir. Beləliklə, şagirdlər rəqqasın rəqs periodunun amplitud və rəqslərin sayından asılı olmadığını aşkar edirlər. Vaxt imkan verərsə, ipin uzunluğunu dəyişməklə təcrübəni təkrarlayıb rəqs periodunun ipin uzunluğundan asılı olduğu da nümayiş etdirilə

bilər. Araşdırmadan sonra “tezlik” anlayışı, dövretmə tezliyinin necə təyin olunmasına dair qısamüddətli müsahibə aparmaqla fəndaxılı əlaqə əsasında rəqs tezliyi haqqında məlumat verilir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Rəqs tezliyinin təyini” araşdırması yerinə yetirilir. Bu araşdırında da şagirdlər amplitudun və rəqslərin sayının müxtəlif qiymətlərində N rəqsə sərf olunan zamanı ölçüb,  $v = \frac{N}{t}$  ifadəsindən rəqs tezliyini hesablayırlar.

Hesablamadan verilən rəqqasın rəqs tezliyinin də period kimi sabit olduğu təyin edilir. Vaxt imkan verərsə ipin uzunluğunu dəyişməklə təkrarlayıb rəqs tezliyinin də ipin uzunluğundan asılı olduğu nümayiş etdirilə bilər.

**E** “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözləri verilmiş mətnədə düzgün ardıcılıqla düzür: *Rəqqasın bir kənar vəziyyətindən digər kənar vəziyyətinə və oradan da əksinə, əvvəlki kənar vəziyyətinə qayitması tam rəqs adlanır. Amplitud cismin tərazlıq vəziyyətindən ən çox uzaqlaşlığı məsafədir. Rəqqasda bir saniyədə baş verən rəqslərin sayı rəqs tezliyidir. Onun BS-də vahidi hersdir. Bir tam rəqsə sərf olun zaman rəqs periodudur.*

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. Tapşırıqlar birmənalı şəkildə şagirdin öz bacarıq, vərdiş və idraki nailiyyətlərini nümayiş etdirir. Yəni, tapşırıq nöticələrin nümayiş etdirilməsi formasını və ya təqdimat formasını nəzərdə tutur.

**Tapşırıq 1.** Məməlilərdə ürək döyüntülərinin tezliyi ölçürlərindən asılıdır: ölçü artıqca, tezlik də azalır. Verilən məməlilərin ürək döyüntülərinin tezliyini  $\frac{\text{döyünmə sayı}}{\text{san}}$  vahidi ilə təyin edin.



**Balina:** kütləsi – 150 t,  
ürək döyüntüsü  
 $- 7 \frac{\text{döyünmə sayı}}{\text{dəq}} = 0,12 \frac{\text{döy.sayı}}{\text{san}}$



**Fil:** kütləsi – 3 t,  
ürək döyüntüsü – 20-30  $\frac{\text{döyünmə sayı}}{\text{dəq}} = 0,33 - 0,5 \frac{\text{döy.sayı}}{\text{san}}$

**Pişik:** kütləsi – 3 kq,  
ürək döyüntüsü –  
 $140 \frac{\text{döyünmə sayı}}{\text{dəq}} = 2,33 \frac{\text{döy.sayı}}{\text{san}}$



**Ariquuşu:** kütləsi – 8 q,  
ürək döyüntüsü – 1200  $\frac{\text{döyünmə sayı}}{\text{dəq}} = 20 \frac{\text{döy.sayı}}{\text{san}}$



*Tapşırıq 2. Rəqs periodu 2 san olan rəqqas 4 tam rəqsə nə qədər vaxt sərf edər?*

Verilir	Həlli	Hesablanması
N=4 T=2san t - ?	$T = \frac{t}{N}$ , $t = NT$	$t = 4 \cdot 2 = 8$ san Cavab: 8san vaxt sərf edir.

*Tapşırıq 3. Rəqqas 10 san -da 6 tam rəqs edir. Onun rəqs tezliyi nə qədərdir?*

Verilir	Həlli	Hesablanması
t=10 san N=6 v - ?	$v = \frac{N}{t}$	$v = \frac{6}{10} = 0,6 \text{ Hs}$ Cavab: Rəqqasın rəqs tezliyi 0,6Hs-dir.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *nümayişetmə, şərhetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Rəqsin hərəkəti xarakterizə edən fiziki kəmiyyətlərin ədədi qiyəmətinin təyininə aid sadə təcrübələri formal xarakterli biliklər əsasında nümayış edir.	Rəqsin hərəkəti xarakterizə edən fiziki kəmiyyətlərin ədədi qiyəmətinin təyininə aid sadə təcrübələri şərhini anlamaqla nümayış edir.	Rəqsin hərəkəti xarakterizə edən fiziki kəmiyyətlərin ədədi qiyəmətinin təyininə aid sadə təcrübələri nəticələrini analiz etməklə nümayış edir.	Rəqsin hərəkəti xarakterizə edən fiziki kəmiyyətlərin ədədi qiyəmətinin təyininə aid sadə təcrübələr nəticələrini dəyərləndirməklə nümayış edir.
Rəqsin hərəkətin xarakteristikaları arasındakı əlaqələri yalnız deklarativ biliklər əsasında şərh edir.	Rəqsin hərəkətin xarakteristikaları arasındakı əlaqələri anlayaraq şərh edir.	Rəqsin hərəkətin xarakteristikaları arasındakı əlaqələri analiz-sintez etməklə şərh edir.	Rəqsin hərəkətin xarakteristikaları arasındakı əlaqələri ümumilaşmalər aparmaqla şərh edir.
Rəqsin hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər arasındaki əlaqələrin təyininə aid müxtəlif xarakterli sadə məsələlər qurur və həll edir.	Rəqsin hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər arasındaki əlaqələrin təyininə aid müxtəlif xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Rəqsin hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər arasındaki əlaqələrin təyininə aid keyfiyyət xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Rəqsin hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər arasındaki əlaqələrin təyininə aid müxtəlif xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.

## Dərs 59/ MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-14”-də verilən 1-4 tapşırıqları həll edilə bilər:

1. C.: amplitud.
2. C.: 0,2 san; 5 Hs.
3. C.: 16 san; 0,0625 Hs.
4. C.: 0,05 m; 0,2m.

Fizikadan məsələlər. 7-9 (M.İ.Murquzov, R.R.Abdurazaqov, A.M.Allahverdiyev və b., Bakı, 2017) dərs vəsaitindən  $6.1 \div 6.21$  №-li məsələləri həll etmək olar.

## Dərs 60 / Mövzu: DALĞA. MEXANİKİ DALĞALAR

Alt STANDARTLAR	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"><li>• Dalğanın mühitdə yayılmasını şərh edir.</li><li>• Mexaniki dalgalara aid müşahidələrini təqdim edir.</li><li>• Mexaniki dalğaların yayılmasını sadə təcrübələrlə nümayiş edir.</li><li>• Mexaniki dalgalara aid keyfiyyət xarakterli məsələlər qurur və həll edir.</li></ul>

Bu mövzuda elastik mühitdə rəqslərin yayılması –“mexaniki dalğa” anlayışı haqqında ilkin təsəvvürlər yaradılır.

**A** Maraqoyatma mərhələsini dərslikdə verilən mətn və sualdan fərqli də təşkil etmək olar, məsələn, bir ucu tərpənməz nöqtəyə bağlanan qaytanın sərbəst ucunu yuxarı-aşağı hərəkət etdirməklə qaytan boyunca qabarıq və çökəklərin bir-birini əvəz edərək təkrarlanması, yaxud küvetdəki suyun səthində dalğaların yaranma mənzərəsinin nümayishi. Bu zaman qaytan və su səthində dalğaların yaranma səbəbi, onların formalarında müşahidə olunan oxşar və fərqli xüsusiyyətlərə dair aparılan müsahibə. Maraqlı fərziyyələr lövhədə qeyd edilir və onlar əsasında tədricən tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları.** Hansı hərəkət prosesi dalğa adlandırılır? Mexaniki dalğa hansı əlamətinə görə müəyyən olunur?

**B** “Mexaniki dalgaları öyrənək” adlı araşdırma əsas məqsəd yaranan dalğa maddənin deyil, enerjinin daşınma hadisəsinin nümayişidir. Şagirdlər daşın düşməsi hesabına yaranan dalgalanma mənzərəsini izləyərkən tennis şarının dalğa boyunca deyil, qoyulduğu yerdə yuxarı-aşağı rəqs etdiyini müşahidə edirlər. Sudakı qabarıq və çökəklər bir-birini əvəz etməsinə baxmayaraq, su hissəciyinin rəqsini modelləşdirən şar yerindəcə rəqsi hərəkət etməklə, su hissəciklərinin də daşınmadığı, bir yerdəcə yuxarı-aşağı rəqsi

hərəkət etmələrinə əmin olurlar. Əlbəttə, belə nəticə müəllimin istiqamətləndirici su-allarının köməyi ilə çıxarılır.

**C** Şagirdlərin diqqətinə çatdırılır ki, elastik cismin hər hansı bir yerinin deformasiyası həmin yerdəki hissəciklərin rəqsini ilə məhdudlaşdırır, bu rəqsler qonşu hissəciklərə ötürülərək cisim boyunca yayılır. Beləliklə, rəqs edən hissəcik özü yerini dəyişmir, onun enerjisi isə ətrafdakı hissəciklərə keçir, onlar da aldiqları enerjinin bir hissəsini növbəti hissəciyə verir. Beləliklə, cisimdə (bərk, maye və qazda) mexaniki dalğa yaranır. Deməli, mexaniki dalğa deformasiya edən cisimlərdə – elastik mühitdə yaranır. Bu səbəbdən vakuumda mexaniki dalğa yayılma bilmir, belə ki, orada deformasiya edən heç bir mühit yoxdur.

**D** "Öyrəndiklərinizi tətbiq edin" mərhələsində "Mexaniki dalğada daha nə daşınır?" araşdırması yerinə yetirilir. Burada aparılan araşdırımada şagirdlər dalgaların sferik və müstəvi şəklində yayılmasını müşahidə edərək dalğada formanın daşınmasını müəyyənləşdirirlər.

**E** Mövzunun "Nə öyrəndiniz" hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda "Öyrəndiklərinizi yoxlayın" mərhələsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.



**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *şərhetmə, təqdimetmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Dalğanın mühitdə yayılmasını əzbərlədiyi biliklər əsasında şərh edir.	Dalğanın mühitdə yayılmasını mahiyyətini anladığı biliklər əsasında şərh edir.	Dalğanın mühitdə yayılmasını mahiyyətinin təhlilini verməklə şərh edir.	Dalğanın mühitdə yayılmasını mahiyyətinə dair ümumiləşmələr aparmaqla şərh edir.
Mexaniki dalgalara aid müşahidələrini faktoloji məlumatlar əsasında təqdim edir.	Mexaniki dalgalara aid müşahidələrini nəticələrini anlayaraq təqdim edir.	Mexaniki dalgalara aid müşahidələrini nəticələrini analiz sintez etməklə təqdim edir.	Mexaniki dalgalara aid müşahidələrini dəyərləndirməklə təqdim edir.
Mexaniki dalgaların yayılmasını sadə təcrübələrlə yalnız qrup fəaliyyətində nümayiş edir.	Mexaniki dalgaların yayılmasını sadə təcrübələrlə nəticəsinin fiziki mahiyyətini anlayaraq nümayiş edir.	Mexaniki dalgaların yayılmasını sadə təcrübələrlə nəticəsinin fiziki mahiyyətini təhlil etməklə nümayiş edir.	Mexaniki dalgaların yayılmasını sadə təcrübələrlə nəticəsinin fiziki mahiyyətinə dair ümumiləşmələr aparmaqla nümayiş edir.
Mexaniki dalgalara aid keyfiyyət xarakterli sadə məsələlər qurur və həll edir.	Mexaniki dalgalara aid keyfiyyət xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Mexaniki dalgalara aid keyfiyyət xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Mexaniki dalgalara aid keyfiyyət xarakterli və müxtəlif məzmunlu yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.

## Dərs 61 / Mövzu: MEXANİKİ DALĞALARIN NÖVLƏRİ. DALĞANI XARAKTERİZƏ EDƏN FİZİKİ KƏMİYYƏTLƏR

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Mexaniki dalğaları növlərinə görə fərqləndirir.</li> <li>• Mexaniki dalğaların növlərini sadə cihazlarla təcrübədə nümayiş edir.</li> <li>• Mexaniki dalğanı xarakterizə edən fiziki kəməyyətlər arasındaki əlaqələrə aid məsələlər qurur və həll edir.</li> </ul>

**A** Dərsə dalğa maşınınından istifadə etməklə də maraqoyatma yaradıla bilər. Çünkü, bu maşında həm eninə, həm də uzununa dalğaları nümayiş etdirmək imkanı vardır.



Dalğa maşınınında əlaqəli kürəciklər sisteminə, əvvəlcə, qabarıq və çökəklər, sonra isə sıxllaşma və seyrəkləşmə formaları verib bu dalğalardakı fərqi müəyyənləşdirməyi şagirdlərin öhdəsinə buraxılır. Maraq doğuran fərziyyələr lövhədə yazılır və tədricən tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları.** *Mexaniki dalğalar neçə növdə olur? Onlar hansı mühitdə yayılma bilir? Mexaniki dalğalar hansı fiziki kəməyyətlərlə xarakterizə olunur?*

**C** Sinfin hazırlıq səviyyəsindən asılı olaraq nəzəri materialla tanışlıq müəllimin şərhi, yaxud da fəal oxu üsullarından biri ilə həyata keçirilə bilər. Dalğa maşınınında kürəciklərin rəqsinin dalğanın yayılma istiqamətinə perpendikulyar olduğu vəziyyət – eninə dalğa, kürəciklərin rəqsinin dalğanın yayılma istiqaməti boyunca olduğu vəziyyət –uzununa dalğa nümayiş etdirilir. Sonra isə dərslikdə verilən sxemlər çəkilir və dalğa növlərinin tərifləri şagirdlərdən soruşulur. Qeyd edilir ki, eninə dalğa elastilik xassəsinə malik olan cisimlərdə – bərk cisimlərdə yayılma bilər. Eninə dalğa yayılarkən sürüşmə deformasiyası yaranır. Sürüşmə deformasiyası zamanı bərk cisimlərdə onu əvvəlki vəziyyətinə qaytarmağa çalışan elastilik qüvvələri əmələ gəlir. Qaz və mayelərdə isə elastilik qüvvəsi yaranmadığından eninə dalğa əsasən bərk cisimlərdə yayılır. Qeyd olunur ki, mayelərin səthində də eninə dalğalar yarana bilir, lakin həmin dalğalar ağırlıq qüvvəsinin və maye səthinin gərilməsi hesabına yaranır. Uzununa dalğa həcmiñ dəyişməsi zamanı elastikliyə malik olan cisimlərdə, yəni maye və qazlarda yayılma bilər. Uzununa dalğa yayılarkən mühitdə sıxlılma və gərilmə deformasiyaları yaranır. Belə deformasiyalarda bərk, maye

və qazlarda elastiklik qüvvələri meydana çıxdığından uzununa dalğalar bütün mühitlərdə yayılır. Daha sonra şagirdlər yeni fiziki kəmiyyətlə – dalğa uzunluğu ilə tanış edilir, düsturu yazılır və onun həm eninə, həm də uzununa dalgalarda hansı məsafəyə bərabər olduğu göstərilir.

Şagirdlər araşdırma aparmaqla qaytanda eninə, elastiki yayda isə uzununa dalğanın alındığını müşahidə edirlər.

**B** “Eninə dalğanı uzununa dalğadan fərqləndirək” adlı araşdırmasının birinci hissəsində qaytanı hərəkət etdirməklə eninə dalğa, ikinci hissəsində isə elastik yayda uzununa dalğaların yaradılma üsulu ilə tanış olurlar. Onlarda dalğaların eninə və uzununa olması ilə bağlı hadisələri izah etmək üçün müxtəlif fərziyyələr yaranır. Bu fərziyyələrin maraqoyatma mərhələsində irəli sürülən və lövhədə yazılın ilkin fərziyyələrlə müqayisəsi aparılır.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində iki məsələ verilir.

1. *Dalğa uzunluğu 8 m, rəqs tezliyi 55 Hs olan dalğanın yayılma sürətini hesablayın.*

Verilir	Həlli	Hesablanması
$\lambda = 8 \text{ m}$ $v = 55 \text{ Hs}$ $v - ?$	$v = \lambda \cdot v$	$v = \lambda \cdot v = 55 \text{ Hs} \cdot 8 \text{ m} = 440 \text{ (m/san)}$ Cavab: 440 m/san.

2. *Yayılma sürəti 32 m/san, uzunluğu 16 m olan dalğada rəqs periodunu təyin edin.*

Verilir	Həlli	Hesablanması
$v = 32 \text{ m/san}$ $\lambda = 16 \text{ m}$ $T - ?$	$T = \frac{\lambda}{v}$	$T = \frac{\lambda}{v} = \frac{16}{32} = 0,5 \text{ san.}$ Cavab: T = 0,5 san.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” mərhələsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

Dərsin sonunda iş vərəqləri yığılın və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *fərqləndirmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Mexaniki dalğaları növlərinə görə deklarativ biliklər əsasında fərqləndirir.	Mexaniki dalğaları növlərinə görə fiziki mahiyyəti anlayaraq fərqləndirir.	Mexaniki dalğaları növlərinə görə fiziki mahiyyəti təhlil edərək fərqləndirir.	Mexaniki dalğaları növlərinə görə fiziki mahiyyəti dəyərləndirərək fərqləndirir.

Mexaniki dalğaların növlərini sadə cihazlarla yalnız qrup fəaliyyətində təcrübədə nümayiş edir.	Mexaniki dalğaların növlərini sadə cihazlarla nəticəsinin fiziki məhiyyətini anlayaraq təcrübədə nümayiş edir.	Mexaniki dalğaların növlərini sadə cihazlarla nəticəsinin fiziki məhiyyətini təhlil etməklə təcrübədə nümayiş edir.	Mexaniki dalğaların növlərini sadə cihazlarla nəticəsinin fiziki məhiyyətinə dair ümumiləşmələr aparmaqla təcrübədə nümayiş edir.
Mexaniki dalğanı xarakterizə edən fiziki kəmiyyətlər arasındakı əlaqələrə aid müxtəlif xarakterli sadə məsələlər qurur və həll edir.	Mexaniki dalğanı xarakterizə edən fiziki kəmiyyətlər arasındakı əlaqələrə aid müxtəlif xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Mexaniki dalğanı xarakterizə edən fiziki kəmiyyətlər arasındakı əlaqələrə aid keyfiyyət xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Mexaniki dalğanı xarakterizə edən fiziki kəmiyyətlər arasındakı əlaqələrə aid müxtəlif xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.

## Dərs 62/ MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-14”-də verilən 5 №-li tapşırıq, Fizikadan məsələlər. 7-9 (M.İ.Murquzov, R.R.Abdurazaqov, A.M.Allahverdiyev və b., Bakı, 2017) dərs vəsaitindən 6.50÷6.66 №-li məsələləri həll etmək olar.

## Dərs 63 / Mövzu: SƏS DALĞALARI

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	• Səs dalğalarının yaranmasına dair müşahidələrini təqdim edir. • Kamertondan istifadə edəbilmək bacarığını nümayiş edir. • Səs dalğasına aid keyfiyyət xarakterli məsələlər qurur və həll edir.

Bu mövzuda şagirdlərdə səs hadisələrinə dair biliklərin formalaşdırılmasının ikinci mərhələsi həyata keçirilir.

**A** Maraqoyatma dərslikdə verilən material əsasında yaradıla bilər. Belə ki, Xəzər sahilində yaşayan şagirdlər dəqiq bilirlər ki, iri balıqların hətta dənizdən uzaq

yerlərdə də qulağa yaxınlaşdırıldıqda o, dəniz dalğalarının səsini verir. Lakin onların heç də hamisi bu maraqlı hadisənin başvermə səbəbini bilmir. Oduq ki, həmin hadisənin müzakirəsi zamanı fərqli fərziyyələr irəli sürülcək. Beləliklə, asanlıqla tədqiqat sualları formalasdırıla bilər.

**Tədqiqat sualları.** *Səsin yaranması və yayılması necə baş verir? İnsan bütün səsləri eşidə bilirmi?*

**B** “Rəqqası rəqs etdirən nədir?” araşdırması şagirdlərin marağına səbəb olur: metal kürəcik qutunun kalkalı divarına zərbə toxunduqda tarazlıqda olan plastmas kürəcik digər qutudan itələnir. Buna səbəb səs rəqslərinin qutular arasındaki hava təbəqələrini rəqsə gətirməsi, bu rəqslərin mühitdə yayılıraq bir qutudan digərinə çatması, onun nazik kağız pərdəsini rəqsə gətirməsidir. Səs dalgaları da mexaniki dalğanın bir növü kimi elastik mühitdə yayılır.

Tapşırığın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər. Araşdırma zamanı şagirdlərdə yaranan sualları cavablandırmaq üçün istiqamətləndirici suallardan istifadə oluna bilər.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim onları daha fəal şagirdlərlə bir qrupa daxil edə bilər.

**C** Dərslikdə verilən nəzəri məlumatlar müxtəlif üsullardan istifadə edilməklə oxunur, yarana biləcək suallar müzakirə edilir. Bu zaman mexaniki hərəkətə aid əvvəlcədən hazırlanan slaydlara və ya şəkillərə müraciət oluna bilər.

Şagirdlərə əllərini boğazlarına toxunduraraq hər hansı bir səsi çıxarmağı tapşırmaq olar. Bu zaman onlar əllərinin altında titrəyiş hiss edəcəklər. İnsan boğazında səs telləri var. Səs telləri rəqs edir və səs əmələ gəlir.

Xətkeşin bir ucunu masaya sıxıb, masadan çıxan ucunu rəqsə gətirsək səs eşidərik. Xətkeşi hava əhatə edir. Rəqs edən xətkeş havanı rəqsə gətirir. Rəqslər qulağımıza çataraq qulaq pərdəsini rəqsə gətirir və biz onu səs kimi qəbul edirik.

Havada və ya hər hansı bir qazda rəqslər uzununa dalğalar şəklində yayılır. Tezlikləri texminən 16 Hs ilə 20000 Hs arasında olan rəqslər eşitmə orqanlarına – qulağımıza çatarkən səsin spesifik hissini oyadır. Bu əlamətə görə onları səs rəqsləri və ya akustik rəqslər adlandırırlar. Səs rəqsləri eşitmə orqanlarına aralıq mühit vasitəsilə çatır. İnsanların bu rəqsləri qəbul etməsi fizioloji xüsusiyyətlərlə əlaqədardır.

Öyrənilən nəzəri material “Səs mənbəyi rəqs edən cisimdir” ikinci araştırma ilə davam etdirilir. Bu araşdırmanın aparmaqla şagirdlər bir daha əmin olurlar ki, səs mənbəyi rəqs edən cisimdir. İpdən asılan kürəcik səslənən kamertona toxundurulduğda ondan itələnərək rəqs edir. Kamertonun bir qoluna rezin çəkiçlə vurduqda onun bir tərəfi yaxınlıqdakı hava hissəciklərini sıxlışdırır, digər tərəfi isə yaxınlıqdakı hava hissəciklərini seyrəkləşdirir. Sıxllaşma və seyrəkləşmə qonşu hissəciklərə ötürülməklə təkrarlanır – havada səs dalğası yayılır.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində “Səs suda yayılma bilirmi?” araşdırması icra olunur. Şagirdlər səsin suda havaya nisbətən daha sürətlə yayıldığını aşkar edirlər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilə bilər:


2. *Ari bal daşıyarkən saniyədə 250 qanad çalır. Qanadların hərəkət tezliyi nə qədərdir və biz onun səsini eşidirikmi?*

Həlli.  $v = \frac{N}{t} = \frac{250}{1} \frac{1}{san} = 250 \text{ Hs}$ . Bu tezlik eşidilə bilən tezlikdir.

3. *Yerdə baş verən vulkan püskürməsi güclü partlayışlarla müşayiət olunur. Bu partlayışların səsi adətən yüz kilometrlərlə uzaqdan eşidilir. Günəş səthində nəhəng vulkan püskürmələri adı haldır və belə püskürmələr çox güclü partlayışlarla müşayiət olunur. Bəs biz Günəş partlayışlarının səsini niyə eşitmirik, axı bu partlayışlar Yerdəki vulkanlardan çox çox nəhəngdir?*



Yerdə vulkan püskürməsi



Günəşdə baş verən nəhəng partlayış

*Cavab. Kosmik fəzada vakuum olduğundan ulduz partlayışlarının səsi eşidilmir.*

Mövzunun “Layihə” hissəsindəki tapşırığın evə verilməsi tövsiyə olunur. Şagirdlər evlərində “Sadə telefon düzəldək” layihəsindən alınan hadisəyə aid esse yazmağı tapşırmaq olar.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *təqdimetmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Səs dalğalarının yaranmasına müşahidələrini faktoloji məlumatlar əsasında təqdim edir.	Səs dalğalarının yaranmasına müşahidələrini nəticələrini anlayaraq təqdim edir.	Səs dalğalarının yaranmasına müşahidələrini nəticələrini analiz sintez etməklə təqdim edir.	Səs dalğalarının yaranmasına müşahidələrini dəyərləndirməklə təqdim edir.
Kamertondan istifadə edəbilmək bacarığını yalnız qrupun yardımını ilə nümayiş edir.	Kamertondan istifadə edəbilmək bacarığını onun iş prinsipini anlayaraq nümayiş edir.	Kamertondan istifadə edəbilmək bacarığını onun iş prinsipini və praktik tətbiq sahələrini bilməklə nümayiş edir.	Kamertondan istifadə edəbilmək bacarığını onun iş prinsipini və praktik tətbiq sahələrini dəyərləndirərək nümayiş edir.
Səs dalğasına aid keyfiyyət xarakterli sadə məsələlər qurur və həll edir.	Səs dalğasına aid keyfiyyət xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Səs dalğasına aid keyfiyyət xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Səs dalğasına aid keyfiyyət xarakterli və müxtəlif məzmunlu yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.

#### Dərs 64 / Mövzu: SƏSİN SÜRƏTİ. ƏKS-SƏDA

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların iş prinsiplərini izah edir. 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Səs dalğalarının yayılma sürətinin nədən asılı olduğunu izah edir.</li> <li>• Səs sürətinin ölçülülməsinə dair sadə təcrübələr nümayiş edir.</li> <li>• Əks-sədanın yaranma səbəbini və tətbiqlərinə dair məlumatları şərh edir.</li> <li>• Səs sürətinin hesablanması və tətbiqinə aid müxtəlif xarakterli məsələlər qurur və həll edir.</li> </ul>

**A** Dərsə fəndaxili əlaqə yaratmaqla başlanılması tövsiyə olunur. Məsələn, əvvəlki dərslərdə şagirdlərin səs dalğası haqqındaki biliklərinə əsaslanaraq səsin qayıtması – əks-səda hadisəsinə aid nümunələr göstirilə bilər. Bu zaman mövzuya aid slayd və filmlərdən istifadə etmək olar. Şagirdlərdən bu cür hadisələrə harada rast gəlmələri

haqqında soruşmaq məqsədəuyğundur. Sonra diqqəti dərslikdə verilən mətn və suallara yönəltmək olar. Səs sürəti üçün verilən cədvəl araşdırılır, məlum olur ki, səsin havadakı sürətinin qiyməti digər mühitlərdəki qiymətindən kiçikdir. Bəs səsin sürəti nədən asılıdır? Dalğanın yayılma sürəti mühitin elastikliyindən asılıdır. Bu səbəbdən bərk cisimlərdə səs daha böyük sürətlə yayılır. Şagirdlərin fərziyyələri dinişinilir, təkrarlanmayanlar lövhədə yazılırlar və tədricən tədqiqat sualları formalasdırılır.

**Tədqiqat sualları.** *Səs hansı mühitdə daha sürətlə yayılır? Səsin yayılma sürətini bilməyin nə kimi əhəmiyyəti var?*

**B** Şagirdlər “Hansı mühitdə səs daha sürətlidir?” araşdırmasından belə nəticəyə gəlirlər ki, suda səs daha aydın və tez eşidilir. Şagirdlərin diqqətinə çatdırılır ki, eyni şəraitdə müxtəlif qazlarda səsin sürəti müxtəlifdir. Səsin sürəti havanın temperaturundan və rütubətliyindən də asılıdır. Səs sürətinə külək də təsir edir. Səs külək istiqamətində daha yaxşı eşidilir.

Müşahidə nəticələri iş vərəqlərində qeyd edilir. Araşdırmanın müzakirəsi dərslikdə yazılın suallar əsasında qurula bilər. Şagirdlər araşdırında səsin hansı mühitdə daha sürəti yayılmasını müzakirə edirlər. Bu zaman şagirdləri düşünməyə sövq etmək məqsədilə müxtəlif qazlarda səsin sürətinə aid müzakirə təşkil etmək məqsədəuyğundur.

**C** Nəzəri material sadə və qısa olduğundan əvvəlcə, onun şagird qruplarında oxunuşu təşkil edilir, sonra isə didaktik vərəqlərdə verilən suallar əsasında araşdırmanın nəticələrinə dair təqdimat hazırlamaq tapşırılır. Hər hansı maneədən qayidian səs dalğaları üst-üstə düşdükdə ya güclənir, yaxud da zəifləyir. Məsələn, bəzi hallarda televizordan çıxan səs dalğaları divar, tavan, mebeldən əks olunaraq otağın müəyyən nöqtəsində daha aydın eşidildiyi halda, digər nöqtəsində pis eşidilir. İki mühit sərhədindən (məsələn, hava və qaya sərhədi) əks olunan səs dalğaları, mənbədən gələn səs kəsildikdən sonra qulağa çatarsa, o ayrıca eşidilir. Səs dalğalarının qayıtması və udulması binaları layihələndirən zaman nəzərə alınır. Hər bir arxitektor kino, teatr, konsert zallarının, ümumiyyətlə, böyük auditoriyaların layihəsini hazırlayarkən səs dalğalarının divardan, tavandan və s. yerlərdən dəfələrlə qayıtmasını nəzərə alır.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində məsələlər həll edilir:

*Məsələ 1. Əks-səda 2 san sonra eşidildi. Manevə qədərki məsafəni təyin edin. (səsin havada sürəti 340 m/san)*

Verilir	Həlli	Hesablanması
$t=2\text{san}$ $v_{səs}=340 \text{ m/san}$ $h=?$	$h = \frac{v \cdot t}{2}$	$h = \frac{340 \cdot 2}{2} \frac{\text{m}}{\text{san}} \cdot \text{san} = 340 \text{ m}$

2. Göy gurultusu şimşək parıltısından 8 dəqiqə sonra eşidildi. Şimşək çaxması müşahidəciden hansı uzaqlıqda baş vermişdir? Səsin havada yayılma sürəti  $340 \text{ m/sa}$  -dir.

Verilir	Həlli	Hesablanması
$t = 8\text{dəq} = 480\text{san}$ $v_{sas} = 340 \text{ m/san}$ $s = ?$	$s = v \cdot t$	$s = 340 \frac{\text{m}}{\text{san}} \cdot 480 \text{ san} = 163,2 \text{ km}$

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *təqdimetmə, nümayişetmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Səs dalğalarının yayılma sürətinin nədən asılı olduğunu əzbərlədiyi məlumatlar əsasında izah edir.	Səs dalğalarının yayılma sürətinin nədən asılı olduğunu fiziki məhiyyətini anlaşıqla izah edir.	Səs dalğalarının yayılma sürətinin nədən asılı olduğunu fiziki məhiyyətini analiz etməklə izah edir.	Səs dalğalarının yayılma sürətinin nədən asılı olduğunu dəyərləndirərək izah edir.
Səs sürətinin ölçülməsinə dair sadə təcrübələrlə yalnız qrup fəaliyyətində nümayiş edir.	Səs sürətinin ölçülməsinə dair sadə təcrübələrlə nəticəsinin fiziki məhiyyətini anlayaraq nümayiş edir.	Səs sürətinin ölçülməsinə dair sadə təcrübələrlə nəticəsinin fiziki məhiyyətini təhlil etməklə nümayiş edir.	Səs sürətinin ölçülməsinə dair sadə təcrübələrlə nəticəsinin fiziki məhiyyətinə dair ümumiləşmələr aparmaqla nümayiş edir.
Əks-sədanın yaranma səbəbini və tətbiqlərinə dair məlumatları yalnız deklarativ biliklər əsasında şərh edir.	Əks-sədanın yaranma səbəbini və tətbiqlərinə dair məlumatları anlayaraq şərh edir.	Əks-sədanın yaranma səbəbini və tətbiqlərinə dair məlumatları analiz-sintez etməklə şərh edir.	Əks-sədanın yaranma səbəbini və tətbiqlərinə dair məlumatları ümumiləşmələr aparmaqla şərh edir.
Səs sürətinin hesablanması və tətbiqinə aid aid müxtəlif xarakterli sadə məsələlər qurur və həll edir.	Səs sürətinin hesablanması və tətbiqinə aid aid müxtəlif xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Səs sürətinin hesablanması və tətbiqinə aid aid müxtəlif xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Səs sürətinin hesablanması və tətbiqinə aid aid müxtəlif xarakterli və müxtəlif məzmunlu yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.

## Dərs 65: MƏSƏLƏ HƏLLİ

Burada “Çalışma-15”-də verilən tapşırıqlar həll edilə bilər:

1. C.: 2m.
2. C.: 0,05 m.
3. C.: 10 m.
4. C.: 4500m.

5. Meşə “cərrahi”. *Ağacdələn diqqətlə ağaçqayının gövdəsini müşahidə etdi. Əzəmətli ağaç sağlam görünürdü. Ağacdələn həkim kimi ağacın gövdəsini müxtəlif yerlərdən döyəcləməyə başladı. O, çox keçmədi ki, ağacın gövdəsinə qurd daxil olduğunu müşayyənləşdirdi. Ağacdələn qurdun gövdədə yaratdığı kanalı tapıb onu ağaçdan çıxarmaq üçün “cərrahi” əməliyyata başladı. Budur, o, gövdədə bir dəlik, iki dəlik, üç ... dəlik açdı. Artıq ağaçqayın ağacı üzərində dəlikləri olan qalın tütəyə bənzəyirdi. Beləliklə, meşə “cərrahi” ağacının gövdəsində səkkiz dəlik açdı, yalnız doqquzuncu dəlikdə qurdu tapıb çıxardı və ağacı məhv olmaqdan xilas etdi.*



Böyük rəngə-rəng ağacdələn      Perkussiya metodu ilə tibbi diaqnostika  
Rəssam: Vilhelm Kunert

**Sual 1.** Ağacdələnin ağacın gövdəsində qurdun olduğunu hansı üsulla təyin etdi? Bu üsulan fiziki mahiyəti nədən ibarətdir?

**Sual 2.** Təcrübəli həkimlər tibbi diaqnostikada bədənin müxtəlif hissələrini perkussiya (zərbə vurmaq, döyəcləmək) adlanan fiziki metodundan istifadə edirlər. Perkussiya diaqnostikasının əsasında hansı fiziki qanuna uyğunluq durur?

Cavab: Ağacdələnlər, zərbə alətlərinən istifadə edən həkimlər kimi ağacları dinləyirlər - bədənin müəyyən hissələrinə toxunmaq və bundan yaranan əks-səda səslərini təhlil etməkdən ibarət olan tibbi diaqnoz perkussiya adlanan fiziki üsuldur.

Ağacdələnlərin səs-küylü tiqqiltisi ağac gövdəsini yeyən həşəratların (sürfə və ya ağac böcəyi) buraxlığı boşluqların dinlənilməsidir. Ağacdələn dimdiyi ilə ağac gövdəsini döyür, səsdən sürfənin və ya böcəyin buraxıldığı boşluğu (kanalı) tapır və cərrahi əməliyyata - ağac böcəyinin çıxarıb yeməyə başlayır.

## Dörs 66 / Mövzu: İNSANIN EŞİDƏ BİLMƏDİYİ DALĞALAR. SEYSMİK DALĞALAR

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir. 1.1.4. Mexaniki hərəkətə dair müşahidələrini ümumiləşdirib təqdim edir. 3.2.1. Texnika və istehsalatda istifadə olunan sadə mexaniki qurğuların iş prinsiplərini izah edir. 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Səs dalğalarını tezliyinə görə təsnif edir.</li><li>• Seysmik dalğaları növlərinə görə fərqləndirir.</li><li>• Səs dalğalarının tətbiqinə aid müxtəlif xarakterli məsələlər qurur və həll edir.</li></ul>

**A** Həyatda rast gəlinən və haqqında tez-tez eşidilən təbiət hadisələrindən biri də zəlzəldərdir. Maraqoyatma mərhələsini “Coğrafiya” fənni ilə əlaqə yaratmaqla başlamaq olar. Ölkəmizdə baş verən zəlzələlər haqqında məlumat vermək faydalı olar. Zəlzələlərin növləri haqqında fərziyyələr yaratmaq üçün eyni gücə malik zəlzələlərin nəticələrini müqayisə etmək məqsədə uyğundur. İnsanın eşidə bilmədiyi səslər haqqında maraq oyatmaq üçün, “Həyat bilgisi” ilə fənlərarası əlaqə yaradılır, yarasa, delfin haqqında şagirdlərin bildikləri məlumatlara istinad olunur. Bu zaman texniki imkanı olan siniflərdə “Fizika multimedia” dərsliyində olan filmdən istifadə etmək olar. Dərslikdə verilən nümunə və uyğun suallardan da istifadə edilə bilər. Beləliklə, irəli sürürlən fərziyyələr əsasında tədqiqat sualları formalaşdırılır.

**Tədqiqat sualları.** *İnsan hansı səsləri eşidə bilmir? Niyə bu vaxta qədər insanlar zəlzələnin baş verməsini qabaqcadan müəyyən edə bilmirlər?*

**B** Dərslikdə verilən nəzəri məlumatla şagirdlərin diqqətini cəlb etmək məqsədilə “İnsan bütün səsləri eşidə bilirmi?” sualı ilə sinfə müraciət edilir və dərslikdəki materialı oxuyub bu sualı cavablandırmaq üçün onlara 5 dəq vaxt verilir: məlum olur ki, heç də hər bir səs eşidilmir. İnsanlar 16 Hs ilə 20000 Hs arasındaki səsləri eşidir. Tezliyi 20000 Hs-dən yüksək olan səslər ultrasəs, tezliyi 16 Hs-dən kiçik olan səslər infrasəs adlanır. Müəllim yeri düşdükçə əlavə edə bilər ki, bəzi heyvanlar infrasəsləri, bəziləri isə ultrasəsləri eşidir. Fillər eşidilən səslərdən başqa infrasəsləri də eşidir. Delfinlər, yarasalar ultrasəslər vasitəsilə özlərini idarə edirlər. İtlər ultrasəsləri qəbul edir. Onların bu xüsusiyyətdən sirkdə istifadə edirlər. Məsələn, təlimçi itə yeddi dəfə hürmək əmri verir. İt yeddi dəfə hürəndə təlimçi ultrasəs çıxaran fitlə işarə verir ki, daha hürmək lazımlı deyil. Tamaşaçılar ultrasəsi eşitmədiklərindən elə bilirlər ki, itlər həqiqətən saya bilirlər.

Exolotlarda ultrasəsin qayıtması hadisəsindən istifadə edərək, dənizlərin dərinliyini ölçürlər. Gəmidən dənizin dibinə qısa ultrasə siqnalı göndərilir, siqnal oradan əks olunur, siqnalın gedib-qayıtmasına sərf olunan zaman qeyd olunaraq dənizin dərinliyi hesablanır. Ultrasəslə exolotlardan ona görə istifadə edilir ki, onu dəqiq idarə etmək mümkündür.

**C** Bu mərhələdə “Dənizin dərinliyi nə qədərdir?” araşdırması icra olunur. Məqsəd exolotla dərinliyin necə ölçülməsi ilə tanış olmaq və məsələ həll edə bilmək bacarıqlarını inkişaf etdirməkdir:

Verilir	Həlli	Hesablanması
$v = 30 \text{ kHs} = 30000 \text{ Hs}$ $\lambda = 5 \text{ sm} = 0,05 \text{ m}$ $t = 10 \text{ san}$ $v - ? \text{ h} - ?$	$v = \lambda v$ $h = \frac{vt}{2}$	$v = 30000 \cdot 0,05 = 1500 \text{ m/san}$ $h = \frac{vt}{2} = \frac{1500 \frac{\text{m}}{\text{san}} \cdot 10 \text{ san}}{2} = 7500 \text{ m}$

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Məsələn, dərslikdəki şəklə əsasən exolotdan çıxan və exolota qayidian səs dalğalarının sxemini çəkmək.

İzahatın slaytların nümayisi ilə müşayiət olunması məqsədə uyğundur.

Vaxta qənaət baxımından nəzəri məlumatın qalan hissəni müəllim izah edir. İnfrasəs və seysmiq dalğalar haqqında slaytlarla müşayiət olunan məlumat verilir. Qeyd edilir ki, seysmiq dalğalar həm eninə, həm də uzununa dalgalardan ibarət olub, onun üç müxtəlif formada olur: L-tip, S-tip və P-tip. P-tip dalğa uzununa dalğa olub, Yer təbəqələrində sıxllaşma və seyrəkləşmə yaradır. S-tip dalğa eninə dalğa olub, Yer təbəqələrinin rəqsinə perpendikulyar istiqamətdə yayılır. L-tip dalğa da eninə dalğadır, lakin, o Yer səthi boyunca yayılmaqla zəlzələnin dağıdıcı fəlakətini yaradır.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində seysmiq dalğalar haqqında verilmiş praktik tapşırıq hesablanır. Bu tapşırığı yerinə yetirməklə şagirdlər seysmiq dalğa episentrinin yerinin fiziki üsullarla təyin edilməsi ilə tanış olurlar.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagirdin bu mövzuda malik olduğu biliyin və anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir. O, açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

### Nə3. Təbiətdə səs və səssizlik.

**Sual 1.** Həşəratlar uçanda səs çıxarır. Hansı həşərat uçanda daha yüksək səs çıxarır: ağcaqanad, milçək, yoxsa arı? Niyə?



**Cavab.** Səs həşərat qanadlarının titrəməsi nəticəsində yaranır. Ağcaqanad qanadlarını daha sürətli çırpar, arı qanadlarını daha yavaş çırpar. Bu, həşəratların uçuş zamanı çıxardığı səsin hündürlüyü ilə müəyyən edilə bilər. Ağcaqanad milçəkdən və ya arıdan daha yüksək səs çıxarır.

Qeyd edək ki, həşəratların səsi on çox uçuş zamanı sürətli qanad çalmalarından (ağcaqanadlar, milçəklər, arılar, və s.) səbəb olur. Qanadlarını daha tez-tez çırpan böcəyin uçuşu bizim tərəfimizdən daha yüksək tezlikli və buna görə də daha yüksək səs kimi qəbul edilir. Bəzi həşəratların, məsələn, çeyirliklərin xüsusi səs orqanları var - arxa ayaqlardakı

xüsusi dişciklər qanadların kənarlarına toxunaraq müxtəlif səslər çıxarır. Bəzi böcəklər qarın seqmentlərinin sərt qanadaltı təbəqəyə sürtüldikdə olduqca yüksək vizilti səslər çıxarırlar. Beləliklə, onurğalılarda olan səs aparatından fərqli olaraq, həşəratların səs çıxarmasının tənəffüs prosesi ilə heç bir əlaqəsi yoxdur.

**Sual 2.** Çəmənlilikdə uçan kəpənəklər saniyədə 8-12 dəfə qanad çalırlar, bəs biz onların səsini niyə eйтmirik?



Cavab. İnsan qulağı tezliyi saniyədə 20-16 rəqsdən az olan havanın salınımlı hərəkətlərini hiss etmir.

Mövzunun “Layihə” hissəsindəki tapşırığın evə verilməsi tövsiyə olunur. Şagirdlər evlərində internet resurslarından istifadə edərək “Heyvanlar aləmi və infrasəs” mövzusunda esse yazmaq tapşırılır.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *təsnif-ətmə, fərqləndirmə, məsələqurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Səs dalğalarını tezliyinə görə deklarativ bilik əsasında təsnif edir.	Səs dalğalarını tezliyinə görə anladığı bilik əsasında təsnif edir.	Səs dalğalarını tezliyinə görə fiziki mahiyyətini təhlil edə bildiyi biliklər əsasında təsnif edir.	Səs dalğalarını tezliyinə görə ümumiləşmələr əsasında təsnif edir.
Seysmik dalğaları növlərinə görə deklarativ biliklər əsasında fərqləndirir.	Seysmik dalğaları növlərinə görə fiziki mahiyyəti anlayaraq fərqləndirir.	Seysmik dalğaları növlərinə görə fiziki mahiyyəti təhlil edərək fərqləndirir.	Seysmik dalğaları növlərinə görə fiziki mahiyyəti dəyərləndirərək fərqləndirir.
Səs dalğalarının tətbiqinə aid aid müxtəlif xarakterli sadə məsələlər qurur və həll edir.	Səs dalğalarının tətbiqinə aid aid müxtəlif xarakterli orta səviyyəli məsələlər qurur və həll edir.	Səs dalğalarının tətbiqinə aid aid müxtəlif xarakterli yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.	Səs dalğalarının tətbiqinə aid aid müxtəlif xarakterli və müxtəlif məzmunlu yüksək çətinlik səviyyəli məsələlər qurur və həll edir.

### Ümumiləşdirici tapşırıqların cavabları

1. D) 2. B) 3. Çıxış 5.

## KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ NÜMUNƏLƏRİ (KSQ-6)


1. Eyni sayıda rəqqsə I rəqqas 5san, II rəqqas 15san vaxt sərf edir. Rəqqasların period və tezliklərini müqayisə edin.

- A)  $T_2 = 3T_1$ ,  $v_1 = v_2$    B)  $T_2 = 3T_1$ ,  $v_2 = 3v_1$    C)  $T_1 = 3T_2$ ,  $v_2 = 3v_1$   
 D)  $T_2 = 3T_1$ ,  $v_1 = 3v_2$    E)  $T_1 = 5T_2$ ,  $v_1 = 5v_2$

2. Yaylı rəqqas O tarazlıq nöqtəsi ətrafında M və N nöqtələri arasında rəqs edir. Rəqqas M nöqtəsindən O-nöqtəsinə 1,25 san müddətinə gəlirsə rəqsin period və tezliyini təyin edin.

- A) 2,5 san; 0,4 Hs   B) 5 san; 0,2 Hs  
 C) 4 san; 0,25 Hs   D) 1,25 san; 0,8 Hs  
 E) 2 san; 0,5 Hs

3. N və M nöqtələri arasında rəqs edən maddi nöqtə rəqs periodunun yarısına bərabər zaman müddətində nə qədər yol gedər?



- A) 0,32 m   B) 0,16 m   C) 0,08 m   D) 0 m   E) 0,8 m

4. Səs dalğaları harada yayılma bilmir?

- 1- bərk cisimlərdə; 2- mayelərdə; 3- qazlarda; 4- vakuumda; 5- plazmada.  
 A) Yalnız 5   B) 4 və 5   C) Yalnız 4   D) Yalnız 5   E) 1, 2, 3 və 5

5. Səsin yayılma sürəti hansı mühitdə daha böyükdür?

- 1- atmosferin yuxarı təbəqəsində; 2- atmosferin aşağı təbəqəsində  
 3- kosmik fəzada; 4- Ay səthində

- A) Yalnız 3   B) Yalnız 4   C) 3 və 4   D) 2 və 3   E) Yalnız 2

6.  $2,5 \text{ m/san}$  sürətlə yayılan dalğanın uzunluğu 0,1 m-dir. Mənbəyin rəqs tezliyini hesablayın.

- A) 2,5Hs   B) 0,25Hs   C) 25Hs   D) 0,025Hs   E) 0,1Hs

7. Dənizin dibinə göndərilən ultrasəs siqnalı 4,5san -dən sonra geri qayıdır. Dənizin dərinliyi nə qədərdir (Səsin suda sürəti 1500 m/san-dir).

- A) 3000m   B) 300m   C) 3375m   D) 337,5m   E) 6750 m

8. Yaylı rəqqasın rəqs amplitudunu 2 dəfə azaltsaq rəqsin tezliyi necə dəyişər?


- A) Dəyişməz   B) 2 dəfə azalar   C) 4 dəfə artar   D) 4 dəfə azalar   E) 2 dəfə artar

9. Qayadan atılan daşın suyun səthinə düşməsini müşahidə edən oğlan səsi 4 san sonra eşitdi. Qayanın hündürlüyünü təyin edin. Səsin havada sürəti 340 m/san-dir.

- A) 850m   B) 1360m   C) 1600m   D) 6800m   E) 680m

10. L-tip seysmik dalğa episentrindən 4 km/san sürətlə yayılır. Dalğa 20 san müddətinə hansı məsafəyə yayırlar?

- A) 2000km   B) 20m   C) 80km   D) 800km   E) 200m



№	1	2	3	4	5	6	7	8	9	10
Cavab	D	B	B	C	E	C	C	A	B	C

## GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR

### Dərs 5 / Mövzu: Hərəkətin qrafik təsviri

<b>Alt STANDARTLAR</b>	1.1.2. Mexaniki hərəkəti əlamətlərinə görə şərh edir. 1.1.3. Mexaniki hərəkətə aid məsələlər qurur və həll edir .
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələri qrafik təsvir edir.</li><li>• Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələrə dair kəmiyyət və keyfiyyət xarakterli sadə qrafik məsələlər həll edir.</li></ul>
<b>DƏRSİN TİPİ</b>	İnduktiv
<b>İstifadə olunan İŞ FORMALARI</b>	Bütün siniflə iş, fərdi iş
<b>İstifadə olunan ÜSULLAR</b>	Beyin həmləsi, müşahidə, araşdırma, müzakirə, təqdimat
<b>Fənlərarası İNTƏQRASIYA</b>	C.-1.2.1., Riy.-1.1.3., Riy.-1.3.1., Tex.-2.2.1.
<b>TƏCHİZAT</b>	İş vərəqləri(damalı), müşahidə vərəqələri, plakatlar, xətkeş, müxtəlif rəngli qələmlər kompüter, projektor, interaktiv lövhə (mimio və ya “Promethean” lövhə)

### MARAQOYATMA

Şagirdlərin mövzu ilə bağlı müəyyən bilik, bacarıq və vərdişlərə malik olduğunu nəzərə alaraq, müəllimin müzakirə təşkil etməsi məqsədə uyğundur. Belə dərslərdə şagirdlərdə müstəqil fikir söyləmək, ümumiləşdirmə aparmaq bacarıqları formalaşdırılır və tənqidi təfəkkür inkişaf etdirilir.

Şagirdlərlə “Riyaziyyat” fənnindən öyrəndikləri  $y=k \cdot x$  və  $y=k/x$  asılılıqlarına dair sual-cavab aparır, lövhədə uyğun qrafiklər çəkilir.

Müəllim sinfə suallar verə bilər:

– Düz mütənasib asılılıq necə ifadə olunur? Kəmiyyətlərin, məsələn, y-in x-dan, düz mütənasib asılılıq qrafiki nədir? O necə qurulur? Kəmiyyətlərin, məsələn, y-in x-dan, tərs mütənasib asılılığı düstur şəklində necə yazılır? Tərs mütənasib asılılığın qrafiki necə adlanır?


Şagirdlərin cavabları dinlənir. Lövhədə tədqiqat suali yazılır və müəllim tərəfindən səsləndirilir.

**Tədqiqat suali.** Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkətlərin qrafikləri arasında hansı fərq vardır?

### TƏDQİQATIN APARILMASI

“Eskalator necə hərəkət edir?” araşdırması icra olunur. Şagird qruplarına məsələnin şərtini oxuyub müzakirə aparmaq tapşırığı verilir. Bu zaman dərslikdə verilən suallar müzakirə oluna bilər. Şagirdlər cədvələ uyğun olaraq sürət-zaman və yol-zaman qrafiklərini qurur.


Həmin qrafiklər iş vərəqinə də çəkilir.



**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlər sinif yoldaşlarının qurduqları qrafikləri iş vərəqlərinə köçürürlər.

## MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Qruplar çəkdikləri qrafikləri təqdim edirlər.



Qrupların təqdimatlarında alınan uyğun qrafiklərin fiziki mahiyyəti “Nəticəni müzakirə edək” hissəsində verilən suallar əsasında aparıla bilər. Əlavə olaraq müəllim və digər şagirdlər çıxış edənlərə aşağıdakı suallarla müraciət edə bilər:

- Eskalatorun hərəkəti ilə bağlı hansı nəticə alındı?
- Bərabərsürətli hərəkət edən eskalator hərəkət istiqamətini dəyişəndə sürət-zaman qrafiki necə dəyişər?
- Təbiətdə bərabərsürətli hərəkətə nümunə göstərə bilərsinizmi?
- Düzxətli bərabərsürətli hərəkətin yol-zaman qrafikindən hansı nəticəyə gəlmək olar?

## ÜMUMİLƏŞDİRİRMƏ VƏ NƏTİCƏ

Müəllim şagirdlərə suallarla müraciət edir:

- Sizcə fiziki kəmiyyətlərin qrafik təsviri nə üçün lazımdır? Düzxətli bərabərsürətli hərəkətdə sürət-zaman qrafikində hansı kəmiyyət dəyişən, hansı kəmiyyət dəyişməyəndir? Düzxətli bərabərsürətli hərəkətdə nə üçün sürət qrafiki xaman oxuna paraleldir? Düzxətli bərabərsürətli hərəkətdə yol-zaman qrafikində hansı kəmiyyət dəyişən, hansı kəmiyyət dəyişməyəndir?

Şagirdlərin cavabları ümumiləşdirilir və birlikdə nəticə çıxarılır.

Dərslikdə verilən nəzəri məlumat şagirdlər tərəfindən oxunur. Oxu zamanı müəllim aşağıdakı suallarla şagirdlərin diqqəti aşağıdakı məsələlər üzərində cəmləşdirir:

- Nə üçün absis oxu kimi *zaman*, ordinat oxu kimi isə *sürət* və *yol oxlarının götürülməsinə diqqət edin.*
- Riyaziyyatdan öyrəndiyiniz xətti funksiyanın  $y=k \times x$  ifadəsini  $s=v \cdot t$  düsturu ilə müqayisə edin. Bu düsturlarda dəyişən və dəyişməyən kəmiyyətlər **hansılar** olduğunu təyin edin.

- Düzxətli bərabərsürətli hərəkətin nə üçün iki qrafiklə, sürət-zaman və yol-zaman qrafiki ilə təsvir edilməsi üzərində düşünün.
  - Nə üçün düzxətli bərabərsürətli hərəkətdə sürət  $v = s/t$  düsturu ilə təyin olunmasına baxmayaraq, o zamandan asılı deyil?
  - Sürət-zaman qrafikinə əsasən, gedilən yolun hansı üsulla təyin edilməsinin əlverişli olduğuna diqqət edin.
- Müəllim dərsin əvvəlində irəli sürürlən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılan biliklərlə müqayisə edir.

## YARADICI TƏTBİQETMƏ

“Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Dəyişənsürətli hərəkətin qrafiklərinə əsasən yolu hesablayın” tapşırığı yerinə yetirilir. Dərsin bu hissəsində hər bir şagirdin qrafik həllərə aid öz fikir və ideyalarını sərbəst söyləyə biləcəyi mühit yaratmaq lazımdır. Müəllim müsahibə üsulu ilə nümunə kimi qrafiklərdən birini təhlil edir, sürət-zaman qrafikinin əmələ gətirdiyi həndəsi figurun sahəsini hesablayaraq gedilən yolu təyin edir. Yaxşı olar ki, hesablamanı şagirdlərdən biri lövhədə icra etsin.

Dəyişənsürətli hərəkətin qrafiklərinə əsasən yolu hesablayın:

1. Velosipedçinin dağdan sərbəst düşməsi zamanı sürət-zaman qrafikinə əsasən yolu hesablanması:

Gedilən yolun sürət qrafiki ilə absis oxu arasında qalan figurun, – üçbucağın sahəsinə bərabər olduğu bir daha qeyd edilir və hesablama aparılır:

$$s = (v \cdot t)/2 = (10 \cdot 6)/2 = 30 \text{ m.}$$

2. Avtomobilin tormoz verib dayanması zamanı qət etdiyi məsafə:

Burda şagirdlərə tormoz yolu, başlanğıc sürət haqqında şagirdlərə əlavə məlumat verilir, gedilən yolun sürət qrafiki ilə absis oxu arasında qalan figurun, – üçbucağın sahəsinə bərabər olduğu bir daha qeyd edilir və hesablama aparılır:

$$s_t = (v_0 \cdot t_0)/2 = (15 \cdot 12)/2 = 90 \text{ m.}$$


3. Avtobusun bir dayanacaqdan digərinə hərəkəti zamanı getdiyi yol:

Bu qrafikə əsasən gedilən yol iki figurun, – dördbucaq və üçbucaq, sahələrinin cəminə bərabərdir:

$$s = s_1 + s_2 = v \cdot t + (v \cdot t)/2 = 12 \cdot 4 + (12 \cdot 4)/2 = 72 \text{ m.}$$

**Diferensial təlim.** Təlim nəticələri yüksək olan şagirdlərə alternativ məsələlər də verilə bilər. Adətən, müşahidə, yaxud eksperimental məsələləri şagirdlər daha həvəslə icra edirlər. Məsələn, yaylı mexanizmlə hərəkətə gətirilən oyuncaq avtomobilin sinifdə getdiyi yolu, bu yolu getməyə sərf etdiyi zamanı təyin edib, sürət-zaman və yol-zaman qrafiklərini qurun.

**Qiymətləndirmə.** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq “Kloz (gizli söz)” adlı fəal oxu metodudur. O bütün fənlərdə olduğu kimi, həvəslə icra olunur. “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə və zəif cəhətləri aşkar edilməsinə xidmət edir. Dərsin vaxtından asılı olaraq müəllim bu tapşırıqları sinifdə, yaxud evdə yerinə yetirməyi tapşırı bilər. Bu tapşırıqlar qiymətləndirmə aparmaq üçün zəmin yaradır.



**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *təsvir etmə, məsələhələtəmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yalnız düzxətli bərabərsürətli hərəkəti qrafik təsvir edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkətlərin sürətzaman qrafiklərini təsvir edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələri əsasən qrafik təsvir edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələri qrafik təsvir edir.
Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələrə dair kəmiyyət və keyfiyyət xarakterli sadə qrafik məsələlər həll edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələrə dair yalnız kəmiyyət xarakterli orta çətinlik dərəcəli qrafik məsələləri həll edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələrə dair kəmiyyət və keyfiyyət xarakterli orta çətinlik dərəcəli qrafik məsələləri həll edir.	Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkələrə dair yüksək çətinlik dərəcəli kəmiyyət və keyfiyyət xarakterli sadə qrafik məsələləri həll edir.

#### Dərs 41 / Məsələ həlli

<b>Alt STANDARTLAR</b>	2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir
<b>Təlim NÖTİCƏLƏRİ</b>	Bərk cisim, maye və qazlarda təzyiqə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələlər qurur və həll edir.
<b>DƏRSİN TİPİ</b>	İnduktiv
<b>İstifadə olunan İŞ FORMALARI</b>	Bütün siniflə iş, cütlərlə iş, fərdi iş
<b>İstifadə olunan ÜSULLAR</b>	Beyin həmləsi, araşdırma, təhlil, , təqdimat, tapşırıqvermə
<b>Fənlərarası İNTƏQRASİYA</b>	Riy. 1.2.1, 1.3.1, 4.1.1
<b>TƏCHİZAT</b>	İş vərəqləri, müşahidə vərəqələri, plakat, kompüter, projektor, intraktiv lövhə (mimio və ya “Promethean”)

Məsələ həlli dərslərini diskussiya şəklində təşkil etmək məqsədə uyğundur. Belə dərslərdə şagirdlər həll olunan məsələyə dair fikirlərini bildirir, onların həll yollarını müzakirə edirlər. Müəllim bu zaman məlum olan məsələnin məzmununu aydınlaşdırmaqdə və həll yoluna istiqamətləndirməyə kömək edir.

Müqayisə tipli məsələlərin həllində Venn diaqramından, müzakirə tipli məsələlərin həllində isə konseptual cədvəllərdən istifadə etmək olar.

Məsələlərin inkişafetdirici rolunu təmin etmək məqsədilə onları həll edərkən şagirdlərə maksimum sərbəstlik verilməlidir. Dərsdə hər bir məsələnin həllini izah

etməyə ehtiyac yoxdur. Eynitipli məsələlərin həllinə dair bir nümunə göstərmək ki-fayətdır. Məsələ həllinin aşağıdakı mərhələlər üzrə təşkili daha məqsədəuyğundur.

<b>I mərhələ. Məsələ mətninin öyrədilməsi</b>	
<i>Məsələnin mətni</i>	<i>Məsələ mətninə aid suallar</i>
Su sütunu qabın dibinə $44 \text{ kPa}$ təzyiq göstərir. Qabın dibinə eyni təzyiqi kerosin də göstərir. Su və kerosin sütunlarının hündürlüklərini təyin edin ( $\rho_{su}=1000 \text{ kg/m}^3$ , $\rho_{ker}=800 \text{ kg/m}^3$ , $g=10 \text{ N/kg}$ )?	<ol style="list-style-type: none"> <li>1. Su sütunun qabın dibinə təzyiqi neçə Pa-dır?</li> <li>2. Kerosin sütunun qabın dibinə təzyiqi nə qədərdir?</li> <li>3. Məsələdə nəyi təyin etmək sorusular?</li> </ol>
<b>II mərhələ. Məsələnin təhlili</b>	
<i>Məsələnin aid olduğu mövzudan suallar verilir</i>	<ol style="list-style-type: none"> <li>1. Təzyiq nəyə deyilir?</li> <li>2. Təzyiqin BS-də vahidi nədir?</li> <li>3. 1 Pa təzyiqi əsas vahidlərlə ifadə edin?</li> <li>4. Qabın dibinə və divarlarına mayenin təzyiqi nədən asılıdır?</li> <li>5. Beləliklə, hidrostatik təzyiq hansı düsturla hesablanıa bilər?</li> </ol>
<i>Məsələnin düsturu</i>	Hidrostatik təzyiq, mayenin sıxlığı və maye sütununun hündürlüyü ilə düz mütənasibdir. $p_{su} = \rho_{su} \cdot g \cdot h_{su} \rightarrow h_{su} = \frac{p_{su}}{\rho_{su} \cdot g}$ $p_{ker} = \rho_{ker} \cdot g \cdot h_{ker} \rightarrow h_{ker} = \frac{p_{ker}}{\rho_{ker} \cdot g}$
<b>III mərhələ. Məsələ şərtinin yazılıması və bir sistemə götürülməsi</b>	
<b>Verilir:</b>  $p = 44 \text{ kPa} = 44000 \text{ Pa}$ $\rho_{su} = 1000 \text{ kg/m}^3$ $\rho_{ker} = 800 \text{ kg/m}^3$ $g = 10 \text{ N/kg}$  <hr/> $h_{su} - ?$ $h_{ker} - ?$	<b>Vahidin hesablanması:</b> $[h] = \frac{[p]}{[\rho][g]} = \frac{Pa}{kg \cdot m} = \frac{m^3 \text{ kg} \cdot \text{san}^2}{m^2 \text{ san}^2 \text{ kg}} = m$
<b>IV mərhələ. Məsələnin ümumi şəkildə həlli və hesablamanın aparılması</b>	
Maye sütununun hündürlüyünü təyin edək: $h_{su} = 44000 / (1000 \cdot 10) = 4,4 \text{ m}$ $h_{ker} = 44000 / (800 \cdot 10) = 5,5 \text{ m}$	

Ev tapşırığında şagirdin iş vərəqlərini yoxladıqda səhvleri göstərmək üçün qısa fərdi məsləhətlər, şagirdin biliklərindəki boşluğu doldurmaq üçün həll edəcəyi məsələlərin nömrələrini qeyd etmək məqsədəuyğundur. 4-cü məsələni evə həll etmək üçün tapşırmaq olar.

LAYHE

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *məsələ-qurma və məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Bərk cisim, maye və qazlarda təzyiqə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələlər qurur və həll edir.	Bərk cisim, maye və qazlarda təzyiqə aid kəmiyyət və keyfiyyət xarakterli orta çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Bərk cisim, maye və qazlarda təzyiqə aid kəmiyyət və keyfiyyət xarakterli yüksək çətinlik dərəcəli məsələlər qurur və həll edir.	Bərk cisim, maye və qazlarda təzyiqə aid kəmiyyət və keyfiyyət xarakterli və müxtəlif məzmunlu yüksək çətinlik dərəcəli məsələlər qurur və həll edir.

### Dərs 46/ Mövzu: CİSİMLƏRİN ÜZMƏ ŞERTİ: GƏMİLƏRİN ÜZMƏSİ, HAVADA UÇMA

<b>Alt STANDARTLAR</b>	2.1.3. Maddələri mexaniki xassələrinə görə fərqləndirir 2.1.4. Maddələrin mexaniki xassələrinə dair məsələlər həll edir. 3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir. 3.2.2. Mexaniki qurğuların yaradılmasında və inkişafında fizika elminin rolunu izah edir
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Cisimlərin üzmə şərtinə aid sadə təcrübələr nümayiş edir.</li> <li>Cisimlərin üzmə şərtini izah edir.</li> <li>Cisimlərin üzmə şərtinə aid məsələlər həll edir.</li> </ul>
<b>DƏRSİN TİPİ</b>	İnduktiv
<b>İstifadə olunan İŞ FORMALARI</b>	Bütün siniflə iş, qrup işi, fərdi iş
<b>İstifadə olunan ÜSULLAR</b>	Beyin həmləsi, anlayışın çıxarılması, şaxələndirmə, müşahidə, araşdırma, modelləşdirmə, danışib anlatma-dinləyib anlama, təqdimat, tapşırıqvermə
<b>Fənlərarası INTEQRASIYA</b>	Riy. 1.1.2, 2.1.2, 2.2.3, H.b. 1.1.1., 1.2.1. Kim. 1.2.1.
<b>TƏCHİZAT</b>	İş vərəqləri, müşahidə vərəqləri, plakatlar, tabaşır, içərisində su olan ləyən, plastilin parçası, üç cisim: taxta tircik, alüminium silindr, kartof dilimi; iki laboratoriya stəkanı: birində yuxarı təmiz su, digərində doymuş duzlu su kompüter, projektor, interaktiv lövhə (mimio və ya "Promethean")

### MARAQOYATMA

Maraqoyatma müxtəlif üsullarla təşkil edilə bilər.

LAYİHƏ

1. Beyin həmləsi ilə. Mayedəki cismə təsir edən ağırlıq qüvvəsi və itələmə qüvvəsi arasındaki münasibətdən asılı olaraq, bu cismin mayedə batması, maye daxilində və səthində üzməsi təcrübələrlə nümayiş etdirilir. Məsələn, kartof (və ya çiy yumurta) əvvəlcə, təmiz suya salınır – kartof bataraq qabın dibinə düşür, sonra duzlu suya qoyulur – o tam batır və maye daxilində üzür. Lakin suya doyana qədər duz əlavə edib qarışdırıldıqda, kartof mayenin səthinə qalxır. Havadə üzməyə nümunə olaraq sabun köpüyü ilə aparılan təcrübə maraq doğura bilər.

Qabaqcadan hazırlanın suallar lövhədə yazılır, yaxud şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Məsələn:


– Nə üçün kartof suya batdı? Nə üçün kartof duzlu suda üzür? Nə üçün suyun duzluluğu artdıqda o suyun üzərinə qalxdı?

Şagirdlərin bildirdiyi maraqlı fərziyyələr ümumiləşdirilir və lövhədə yazılır.

2. Məktəb laboratoriyasında olan gəmi modeli ilə eksperiment nümayiş edilir: Akvarium su ilə doldurulur, “gəmi” suyun üzərinə qoyulur. “Gəmiyə” nasosla hava doldurduqda o, su səthində üzür, havanı çıxarıb yerinə su vurduqda isə tədricən suda batır. Eksperimentdən sonra sınıf müraciət edilir:

– “Gəmiyə” hava vurduqda nə üçün o suda batmadı? “Gəmidəki” havanı boşaldıb, yerinə su vurduqda nə üçün o, suda batdı?

3. Klaster (şaxələndirmə) üsulu tətbiq edilə bilər: Şaxələndirmə cədvəlinin bir xanasında hadisə yazılır, şagirdlər isə boş xanalara hadisəyə uyğun olaraq həyatda müşahidə etdikləri və ya bildikləri nümunələrlə tamamlayırlar.



4. Dərslikdə verilən şəkillərə uyğun diskussiya təşkil etmək olar. Şagirdlərin biliklərini aşkar etmək üçün “Nə üçün poladdan hazırlanan nəhəng gəmilər dəniz və

okean sularında üzür, batmır?”, “Nə üçün aysberqlər okean sularında batmır?”, “Şarı havaya qaldıran nədir?”, “Nə üçün bəzi cisimlər suda üzə və havada süzə bilir, digərləri yox?” sualları verilə bilər. Bu zaman texniki imkanları olan siniflərdə slaytlardan və “Fizika multimedia” dərsliyindən istifadə etmək olar.

**Tədqiqat sualı:** *Cisimin mayedə üzə bilməsi üçün hansı şərt ödənilməlidir?*

### **TƏDQİQATIN APARILMASI**

Bu hissədə “Mayedə cismin çökisi necə dəyişir?” araşdırması yerinə yetirilir. Araşdırmanın qruplarla, yaxud cütlüklərlə yerinə yetirmək faydalı olardı. Şagirdlərə plastilin kürəciyin suda batması, ondan hazırlanan qayıqın isə batmayıb, su səthində üzməsi bir az qəribə görünə bilər. Tədqiqat işi qruplarla aparıldığda belə suallar vermək olar:

**I qrupa:** – Nə üçün plastilindən hazırladığınız kürəcik suda batır, həmin kürəcikdən düzəldtiyiniz “qayıq” isə batmır? Cavabı əsaslandırın və hadisəyə aid digər nümunələr söyləyin.

**II qrupa:** – Plastilindən hazırlanan kürəcik və “qayığa” hansı qüvvələr təsir edir? Bu qüvvələri sxematik göstərin, onların modulu, tətbiq nöqtəsi və təsir istiqamətlərinin müqayisəsini verin.

**III qrupa:** – Plastilindən hazırladığınız kürəcik suda batır, plastilin qayıq isə batmır, suda üzür? Hadisəni maddələrin həcmi və sıxlığına görə müqayisə edin.

**IV qrupa:** – Plastilin qayığın suyun səthində üzə bilməyib batması üçün nə etmək olar?

### **MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ**

Qruplar iş vərəqində dərsliyin “Neticəni müzakirə edək” hissəsindəki sualları müzakirə edib cavablaşdırırlar. Bu zaman şagirdlərə müzakirə zamanı sözlərdən, şəkil və sxemlərdən istifadə etmək tapşırıla bilər. Hər qrupun nümayəndəsi işi təqdim edir. Məlumat mübadiləsi baş verir. Müəllim və digər qruplar çıxış edənlərə suallarla müraciət edə bilər:

– Plastilin kürəni və qayığı Yer hansı qüvvə ilə cəzb edir? Bu cisimlərə arximed qüvvəsi təsir edirmi? Bu cisimlərə suda hansı qüvvələr təsir edir? Cisimlərə təsir edən qüvvələrin əvəzləyicisinin modulu və istiqamətləri bir-birinə bərabərdirmi? Şagirdlər belə qənaətə gəlirlər ki, “qayığa” və kürəyə ağırlıq qüvvəsindən başqa qaldırıcı qüvvə də təsir edir.

### **ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ**

Dərsin bu hissəsində şagirdlərin cavabları ümumiləşdirilir və onlarla birlikdə nəticə çıxarılır. Yeni biliyin əldə edilməsi müsahibə yolu ilə həyata keçirilə bilər Müəllim:

– Mayeyə batırılmış cismə hansı qüvvələr təsir edir? Cismə təsir edən ağırlıq qüvvəsi arximed qüvvəsindən böyük olarsa ( $F_a > F_A$ ), bu cisim mayedə özünü necə aparar? Kim gəlib qüvvələr arasındaki bərabərsizliyi və onların ifadəsini yazar?

LAYHE

Şagirdlərdən bir neçəsi lövhəyə dəvət oluna bilər. Müəllim sualları şagirdlərlə birlikdə müzakirə edir, uyğun nəzəri bilikləri izah edir. Müəllim nəticəni çıxarmaq üçün belə bir tapşırıq verə bilər:

- Cümləni tamamlayın: “Cismin sıxlığı mayenin sıxlığından böyük olduqda həmin cisim mayedə ...”

Müəllim:

- Cismə təsir edən ağırlıq qüvvəsi arximed qüvvəsinə bərabər olarsa ( $F_a = F_A$ ) bu cisim mayedə özünü necə aparar: batar, maye daxilində tarazlıqdə qalar yaxud üzər? Qüvvələrin bərabərliyindən, cisim və mayenin sıxlıqları arasında hansı münasibət alınır? Sıxlıqların bərabərliyindən mayedəki cismin vəziyyəti haqqında hansı nəticəyə gəlmək olar?

Müəllim sualları şagirdlərlə birlikdə müzakirə edir, uyğun nəzəri bilikləri izah edir.


- Cismə təsir edən ağırlıq qüvvəsi arximed qüvvəsindən kiçik olarsa ( $F_a < F_A$ ). cisim mayedə hansı vəziyyət əlar? Cismə təsir qüvvələrin bərabərsizliyindən sıxlıqlar arasında hansı münasibət alınır? Sıxlıqlar arasındaki bu bərabərsizlikdən mayedəki cismin vəziyyəti haqqında hansı nəticəyə gəlmək olar?

Müəllim sualları şagirdlərlə birlikdə müzakirə edir, uyğun nəzəri bilikləri izah edir. O, cismə təsir edən qüvvələri sxematik göstərir, modullarının müqayisəsi aparılır:

$$m_c g < \rho_m g V_c, \rho_c < \rho_m.$$

## YARADICI TƏTBİQETMƏ

Şagirdlərə iş vərəqlərində aşağıdakı cədvəli çəkib, uyğunluğu təyin etməyi tapşırmaq olar:



Fizika kabinetində kompüter, proyektor və mimio studio (prometeian lövhə) olarsa, bu tapşırığı əvvəlcədən hazırlamaq və interaktiv lövhədə yerinə yetirmək dərsə şagirdlərin marağını artırıbilər.

Dərsin bu mərhələsində “Cisimlərin üzmə şərtlərini yoxlayaqq” araşdırması yerinə yetirilir. Vaxta qənaət baxımından təcrübə müəllim tərəfindən nümayiş etdirilə bilər. Bu zaman hər qrupdan bir şagirdi yardımçı kimi çağırmaq olar.

Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müştəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Müəllim bu tapşırığı özü məqsədə uyğun şəkildə dəyişə bilər.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılır və şəxsi portfolioya əlavə olunur.

**Qiymətləndirmə.** Mövzunun “Öyrəndiklərinizi yoxlayın” hissələrində verilmiş tapşırıqlar dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə və zəif cəhətləri aşkar edilməsinə xidmət edir. Dərsin vaxtından asılı olaraq müəllim “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqları sinifdə, yaxud evdə yerinə yetirməyi tapşırı bilər. Bu tapşırıqlar qiymətləndirmə aparmaq üçün zəmin yaradır.

Ev tapşırığı kimi hər şagirdlərə gəmilərin və hava şarlarının üzməsi haqqında internetdən məlumat toplayaraq esse yazmaq tapşırıla bilər.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim nəticələrinə nail olmaq dərəcəsini *nüma-yışetmə, izahetmə, məsələhəlletmə* meyarları üzrə qiymətləndirə bilər.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisimlərin üzmə şərtinə aid sadə təcrübələri formal xarakter daşıyan biliklər əsasında nümayiş edir.	Cisimlərin üzmə şərtinə aid sadə təcrübələri nəticəsinin anladığı biliklər əsasında nümayiş edir.	Cisimlərin üzmə şərtinə aid sadə təcrübələri nəticəsinin düzgün təhlilini verməklə nümayiş edir.	Cisimlərin üzmə şərtinə aid sadə təcrübələri nəticəsini dəyərləndirməklə nümayiş edir.
Cisimlərin üzmə şərtini faktoloji formal biliklər əsasında izah edir.	Cisimlərin üzmə şərtini anlayaraq izah edir.	Cisimlərin üzmə şərtini təhlil aparmaqla izah edir.	Cisimlərin üzmə şərtini dəyərləndirməklə izah edir.
Cisimlərin üzmə şərtinə aid sadə məsələlər həll edir.	Cisimlərin üzmə şərtinə aid orta çətinlik dərəcəli məsələlər həll edir.	Cisimlərin üzmə şərtinə aid yüksək çətinlik dərəcəli keyfiyyət xarakterli məsələlər həll edir.	Cisimlərin üzmə şərtinə aid yüksək çətinlik dərəcəli müxtəlif xarakterli məsələlər həll edir.

## MƏNBƏLƏR

1. Ümumi təhsilin fənn standartları. Bakı, "Mütərcim", 2012.
2. Cenni I.Stil, Kurtis S.Meredit və Çarlız Templ. Tənqid təfəkkürün inkişaf etdirilməsi üsulları. II kitab. Bakı, Açıq Cəmiyyət İnstитutu – Yardım Fondu, 1999.
3. Cenni I.Stil, Kurtis S.Meredit və Çarlız Templ. Birgə təlim. V kitab. Bakı, Açıq Cəmiyyət İnstитutu – Yardım Fondu, 2000.
4. Fəal təlim. Təlimatçılar və müəllimlər üçün vəsait. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsilin İnkişafı Mərkəzi, Bakı, 2003.
5. Fizikadan multimedia. I-IV CD. Bakı, Bakıneşr, 2007.
6. İnteraktiv təlim ensiklopediyası [mətn]. Müəllimlər üçün tədris vəsaiti/ tərcümə və redaktö K.R.Quliyeva. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi. Bakı, 2010. 162 s.
7. Templ Ç., Meredit K., Stil C. Uşaqlar necə dərk edir? İlkin prinsiplər. Açıq Cəmiyyət İnstитетutu Yardım Fondu. Bakı, 2000.
8. Templ Ç., Meredit K., Stil C. Tənqid təfəkkürün gələcək inkişaf üsulları. Açıq Cəmiyyət İnstитетutu Yardım Fondu. Bakı, 2000.
9. Yeni təlim texnologiyaları və müasir dərs. Dərs vəsaiti/ Azərbaycan Respublikası Təhsil Problemləri İnstитетutu, Azərbaycan Müəllimlər İnstитетutu Mingəçevir filialı; tərt. A.H.Dəmirov; elmi red. N.R.Manafov.-Mingəçevir: Mingəçevir Poliqrafiya Müəssisəsi MMC, 2007. 124 s.
10. Gandhi, Jagdish. Education for Protection and Security: of the world's two billion children and generations yet to be born / J. Gandhi.- Luckhom: Global Classroom, Pvt. Ltd., 2010.- 260 p.- ingilis dilində
11. Miclene T.H.Chi "Active-Constructive-Interactive: A Conceptual Framework for Differentiating Learning Activities" // Psychology in Education, Arizona State University Received 22 July 2008; received in revised form 11 November 2008; accepted 11 November 2008.
12. Колеченко А.К. Энциклопедия педагогических технологий: пособие для преподавателей. - СПб.: Каро, 2009.367с.
13. Кошелева Н.В. Краткий обзор некоторых инновационных педагогических технологий в свете создания адаптивной школы: [разноуровневое и модульное обучение физике]/Н.В.Кошелева//Физика в школе.-2008.-№1.-С.14-17.
14. Селевко, Г.К. Энциклопедия образовательных технологий: В 2т.: [в учебно-методическом пособии нового поколения представлены около 500 технологий обучения, воспитания и педагогические технологии на основе применения соврем. информац. средств]/ Г.К. Селевко: М.: НИИ школьных технологий, 2006. 816с. (Серия «Энциклопедия образовательных технологий»).
15. Храмов Ю.А. Физики. Биографический справочник. М.: Наука, 1983. 400 с.
16. <http://www.uchportal.ru/load/>
17. <http://www.deklaraciisqe.altervista.org/.../fizika...ass.html>

LAYİHƏ

## **BURAXILIŞ MƏLUMATLARI**

### **Fizika – 7**

*Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün  
Fizika fənni üzrə dərsliyin metodik vəsaiti*

#### **Tərtibçi heyət:**

Müəlliflər:

**Mirzəli İsmayıł oğlu Murquzov  
Rasim Rəşid oğlu Abdurazaqov  
Rövşən Mirzə oğlu Əliyev  
Dilbər Zirək qızı Əliyeva**

Nəşriyyat redaktoru  
Texniki redaktor  
Dizayner  
Korrektor

**Kəmalə Abbasova  
Zeynal İsayev  
Taleh Məlikov  
Aqşın Məsimov**

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:.....*

**© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2022**

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 6,8. Fiziki çap vərəqi 9. Səhifə sayı 144.  
Kağız formatı 70x100 1/16. Tiraj 6245. Pulsuz. Bakı – 2022

“BAKİ” nəşriyyatı  
Bakı, AZ 1001, H.Seyidbəyli küç. 30

**LAYİHƏ**

Pulsuz

LAYİHƏ